

Test: **0106_Az_Æyani_Yekun imtahan**

Fenn: **0106 ASK-nin iqtisadiyyatı və idarə edilməsi**

Sual sayı: **700**

1) Sual:Bazar münasibətlərinin formalaşması ilə əlaqədar ASK səmərəli fəaliyyəti nədən aslıdır?

- A) aqrar islahatların aparılması
- B) torpaqların çoxaldılması
- C) nəqliyyatın artırılması
- D) mexanikləşmənin sürətlənməsi
- E) maliyyə-kreditin təşkili

2) Sual:Aqrar islahatlarla əlaqədar formalaşan xüsusi təsərrüfatlar istehsalın təşkilini, onun strukturunu, təchizat və satış formalarını, idarəetməni, iqtisadi əlaqə və mənafeələrini necə həll edirlər?

- A) müstəqil formada
- B) icra hakimiyyətinin göstərişi ilə
- C) bələdiyyələrin sifarişi ilə
- D) nazirliyin qərarı ilə
- E) inzibati orqanların əmri ilə

3) Sual:Aqrar islahatların normativ-hüquqi bazası əsasən yaradılan inkişaf dövrü hansı illəri əhatə edir?

- A) 92-95-ci illəri
- B) 93-96-cı illəri
- C) 94-95-ci illəri
- D) 91-94-cü illəri
- E) 95-ci ili

4) Sual:Aqrar islahatların hüquqi təminatını nə təşkil edir?

- A) iqtisadi qanunlar
- B) istehsalın təşkili formaları
- C) tədarük qaydaları
- D) maddi-texniki təchizat
- E) istehsalın stimullaşdırılması

5) Sual:Aqrar islahatların həyata keçirilməsi nəticəsində xüsusi mülkiyyətə əsaslanan hansı təsərrüfatlar yaranmışdır?

- A) kooperativlər, fermerlər, fərdi təsərrüfatlar
- B) təsərrüfatlararası müəssisələr
- C) elmi-istehsal birlikləri
- D) təmir təşkilatları
- E) tikinti müəssisələri

6) Sual:Xüsusi təsərrüfatlarda torpaqdan, maliyyə mənbəyindən, istehsal resurslarından istifadə sahəsində nə baş verir?

- A) onlardan səmərəli istifadəyə maraq artır

- B) onlardan istifadəyə həvəs olmur
- C) onlardan istifadə zəifləyir
- D) onlar icarəyə verilir
- E) onlar bələdiyyələrə məxsusdur

7) Sual:ASK-da idarəetmə elmi iqtisadi qanunların idarəetmə prinsipinə təsiri nə edir?

- A) əsaslanır
- B) köməklik
- C) əks təsir
- D) heç nə
- E) dəyişilir

8) Sual:İdarəetmə elminin mahiyyəti idarəetmə prosesində insanların məqsədyönlü fəaliyyət qanun və qanunauyğunluqlarının nəyindən ibarətdir?

- A) aşkar olunmasından
- B) nəzərdən keçirilməsindən
- C) sadələşməsindən
- D) dəyişməsindən
- E) bahalaşmasından

9) Sual:İstehsalın idarə edilməsi prosesində idarəetmə elmi nəyin əlaqə və münasibətlərini öyrənir?

- A) imkanların
- B) əməyin təşkilinin
- C) istehsal xərcinin
- D) maya dəyərinin
- E) qiymətin

10) Sual:Aqrar islahatlar nəticəsində baş verən sosial-iqtisadi şərait idarəetmə sahəsində nəyə səbəb olmuşdur?

- A) universallaşmış
- B) sabit qalmış
- C) bahalaşmış
- D) ucuzlaşmış
- E) sadələşmişdir

11) Sual:Aqrar sahibkarlıq şəraitində idarəetmənin hansı formasından istifadə olunur?

- A) iqtisadi
- B) normativ
- C) təşkilati
- D) amirlik
- E) müqayisə

12) Sual:ASK sistemində idarəetmənin hansı funksiyası vasitəsi ilə idarəetmə obyektinin real vəziyyətini müşahidə, təhlil, qiymətləndirmə, proqram və plan əsasında müqayisə etmək olar?

- A) nəzarət

- B) sosial
- C) iqtisadi
- D) təşkilati
- E) texnoloji

13) Sual:ASK sistemində idarəetmənin hansı funksiyası vasitəsi ilə ixtisaslaşma, proporsionallıq, paralellik, dəqiqlik, ahəngdarlıq həyata keçirilir?

- A) təşkilətmə
- B) iqtisadi
- C) sosial
- D) texniki
- E) texnoloji

14) Sual:ASK sistemində istehsalın miqyasının dəyişilməsi idarəetmə funksiyasının məzmununa necə təsir edir?

- A) dəyişmir
- B) məhdudlaşır
- C) genişlənilir
- D) yenidən qurulur
- E) ciddi şəkildə dəyişir

15) Sual:İqtisadi idarəetmə metodlarının özünəməxsus nəyi vardır?

- A) iqtisadi mexanizmi
- B) münasibətləri
- C) təşkili üsulu
- D) maraqlandırma qaydası
- E) mexanikləşmə üsulu

16) Sual:İqtisadi idarəetmə üsulu nəyin idarə obyektinin fəaliyyətinə təsiri vasitəsi ilə həyata keçirilir?

- A) iqtisadi amilləri
- B) mexanikləşmənin
- C) istehsalın texnologiyasının
- D) əməyin təşkilinin
- E) istehsala xidmətin

17) Sual:ASK-da kollektivlərin fəaliyyətinin düzgün istiqamətləndirilməsi ehtiyacından nə irəli gəlir?

- A) idarəetmə
- B) istehsalın təşkili
- C) istehsalın strukturu
- D) əmək haqqı
- E) planlaşma

18) Sual:Aqrar sahibkarlıq formalarının idarə olunması onun üzvlərinin nəyinin xüsusi formasıdır?

- A) fəaliyyətinin

- B) əmək haqqının
- C) əmək təşkilinin
- D) maddi marağın
- E) stimullaşmanın

19) Sual:Sahibkarlıq şəraitində idarəetmənin düzgün fəaliyyət göstərmədikdə istehsal resurslarından necə istifadə olunur?

- A) qeyri-səmərəli
- B) səmərəli
- C) düzgün
- D) sabit
- E) dinamik

20) Sual:İdarəetmənin ümumi prinsipləri idarəetmə orqanlarının nəyini müəyyən edir?

- A) fəaliyyətini
- B) istiqamətini
- C) quruluşunu
- D) dəyişmə meylini
- E) dinamikasını

21) Sual:ASK-da idarəetmə funksiyasına əmək tutumuna, işçilərin sayına, idarəetmə mərhələlərinin formalaşmasına nə təsir göstərir?

- A) istehsal amilləri
- B) ixtisaslaşma
- C) inteqrasiya
- D) kooperasiya
- E) təmərküzləşmə

22) Sual:ASK-nın inkişaf sürətinin yüksəldilməsi üçün qarşıda duran məqsəd necə həyata keçirilməlidir?

- A) ardıcılıqla
- B) plana uyğun
- C) tədricən
- D) inzibati qaydada
- E) göstəriş əsasında

23) Sual:ASK-da istehsalın artırılması üçün ilk növbədə nəyin düzgün strukturu müəyyən edilməlidir?

- A) ərazi-sahənin
- B) torpağın
- C) suvarmanın
- D) sənayenin
- E) emalın

24) Sual:ASK əsasən hansı sahələrin məqsədəuyğun birləşməsi formasıdır?

- A) istehsal və xidmət
- B) əkinçilik
- C) heyvandarlıq
- D) tədarük və emal
- E) nəqliyyat və tikinti

25) Sual: İnteqrasiya nəticəsində yaradılan mərkəzləşmiş fondların maliyyə vəsaiti başlıca olaraq hansı məqsədə yönəldilir?

- A) istehsal xərcinin azaldılmasına
- B) torpaq sahələrinin genişlənməsinə
- C) əmək haqqının artırılmasına
- D) kadr hazırlığına
- E) mütərəqqi texnika və texnologiyalara

26) Sual: Xalq təsərrüfatının, ayrı-ayrı sahələrin, regionların, müəssisələrin idarə olunması nə deməkdir?

- A) ictimai istehsalın idarə olunması
- B) əməyin idarə olunması
- C) elmi-texniki tərəqqinin idarə olunması
- D) bələdiyyələrin idarə olunması
- E) sosial idarəetmə

27) Sual: Aqrar sahədə aparılan islahatlar nəticəsində yeni iqtisadi münasibətlərin formalaşması nəyin yeniləşməsinə və funksiyaların dəyişməsinə səbəb olmuşdur?

- A) tədarük və satışın
- B) idarəetmənin
- C) istehsal texnologiyasının
- D) əmək haqqının
- E) texnikadan istifadənin

28) Sual: ASK-da inteqrasiyanın istehsalın inkişafı ilə əlaqəsi nədən ibarətdir?

- A) ciddi bir amildir
- B) əlaqəsi yoxdur
- C) əlaqəsi çox zəifdir
- D) əlaqəsi azalır
- E) əlaqəsinə ehtiyac yoxdur

29) Sual: ASK-da son məhsul istehsalı ilə əlaqədar məhsulun keçməli olduğu sahədə nə baş verir?

- A) sahələrin sayı çoxalır
- B) sahələrin sayı azalır
- C) sahələr genişlənir
- D) sahələr birləşir
- E) sahələrin sayı məhdudlaşır

30) Sual: Müasir maşın mexanizmlərinin, müasir texnologiyaların tətbiqi inteqrasiyanın hansı mərhələsini əks etdirir?

- A) texnoloji
- B) təşkilatı
- C) iqtisadi
- D) sosial
- E) texniki

31) Sual:ASK formalaşarkən aşağıdakı xüsusiyyətin hansının nəzərə alınması tələb olunur?

- A) torpağın əsas istehsal vasitəsi olması
- B) texnikadan mövsümü istifadə
- C) əməkdən mövsümü istifadə
- D) texnikanın sahələr üzrə bölgüsü
- E) işçilərin ixtisasının artırılması

32) Sual:ASK formalaşarkən nəyin düzgün nəzərə alınması təmin olunmalıdır?

- A) ərazi-sahə strukturunun
- B) əmtəəlik məhsulun
- C) əmək sərfinin
- D) əmək ehtiyatının
- E) torpaq sahələrinin

33) Sual:ASK-nin infrastruktur məhsul istehsalı prosesində necə iştirak edir?

- A) dolayı
- B) bilavasitə
- C) iştirak etmir
- D) qismən
- E) əlaqəsi yoxdur

34) Sual:ASK-da hansı infrastruktur istehsal infrastrukturunu təşkil edir?

- A) istehsala xidmət
- B) bütün xidmətlər
- C) sosial xidmətlər
- D) əhaliyə xidmət
- E) emala xidmət

35) Sual:Aqrar islahatlar nəticəsində kənd yerlərində mədəni-məişət şəraitinin və həyat səviyyəsinin yüksəldilməsi ilə əlaqədar nə yerinə yetirilmişdir?

- A) sosial tədbirlər həyata keçirilmiş
- B) əmək haqqı artmış
- C) nəqliyyat növü dəyişmiş
- D) yollar sabit qalmış
- E) idman sahəsi inkişaf etmiş

36) Sual:Aqrar islahat nəticəsində istehsal və xidmət sahələrinin əlaqələrində nə baş verir?

- A) genişlənir
- B) sabit qalır

- C) məhdudlaşır
- D) əlaqələr kəsilir
- E) heç nə baş vermir

37) Sual:Aşağıdakılardan hansı istehsala xidmət sahəsi hesab edilmir?

- A) əmək haqqı
- B) kimyəvi maddələr
- C) yanacaq-sürtgü materialları
- D) nəqliyyat-texniki təmir
- E) suvarma

38) Sual:İstehsal infrastruktura öz təyinatına görə aşağıdakıların hansını təmin edir?

- A) Bunların hamısını
- B) İstehsal şəraitinin normal fəaliyyətini
- C) Məhsulların səmərəli saxlanılmasını
- D) Təchizat, tədarük nəqliyyatı
- E) Satışla əlaqədar xidmətləri

39) Sual:ASK-da infrastruktur öz təyinatına görə hansı hissələrə ayrılır?

- A) İstehsal və sosial
- B) İstehsal
- C) Sosial
- D) Elmi-texniki tərəqqi
- E) İdarəetmə istiqaməti

40) Sual:ASK sistemində infrastruktur istehsalın tərkib hissəsi olub istehsalın artırılması və iqtisadi səmərəliliyin yüksəldilməsinə tələb olunan nəyin göstərilməsidir?

- A) xidmətin
- B) təcrübənin
- C) üsulların
- D) işin
- E) əməliyyatın

41) Sual:İstehsalın inkişafına tələb olunan xidmətin göstərilməsi məqsədi ilə qrup halında birləşərək fəaliyyət göstərən sahələr necə adlanır?

- A) infrastruktura
- B) istehsal sahələri
- C) yardımçı sahə
- D) köməkçi sahə
- E) sosial sahə

42) Sual:ASK-da əsaslı vəsait qoyuluşu başlıca olaraq nəyin inkişafını təmin edir?

- A) təkrar istehsalın
- B) işçi qüvvəsinin
- C) nəqliyyatın

- D) əməyin təşkilinin
- E) əmək haqqının

43) Sual:ASK-nin maddi-texniki təchizatının yaxşılaşdırılması nədən asılıdır?

- A) əsaslı vəsait qoyuluşundan
- B) təsərrüfatların rəhbərindən
- C) işin təşkilindən
- D) əmək sərfindən
- E) əmək haqqından

44) Sual:ASK-da nəyə əsasən müxtəlif maşın-mexanizm və avadanlıq sistemi yaradılır?

- A) zonaların xüsusiyyətinə
- B) zonaların ölçüsünə
- C) zonaların havasına
- D) zonaların təbiətinə
- E) zonalarda insanların həvəsinə

45) Sual:ASK-da inkişafa nail olmaq üçün istehsal prosesinin nəyi nəzərə alınmalıdır?

- A) zonal
- B) torpaqlar
- C) suvarma
- D) təşkili
- E) texniki

46) Sual:ASK-nin maddi-texniki bazası möhkəmləndirilərkən nəyə xüsusi fikir verilməlidir?

- A) texnoloji istiqamətinə
- B) maya dəyərinə
- C) istehsal xərcinə
- D) təşkili formasına
- E) əmək haqqına

47) Sual:ASK-da torpaqdan səmərəli istifadə səviyyəsi nədən səmərəli istifadəni mühüm vəzifə kimi qarşıya qoyur?

- A) digər istehsal vasitələrdən
- B) nəqliyyatdan
- C) mexanikləşmədən
- D) əmək sərfindən
- E) satış qiymətindən

48) Sual:Torpaqların keyfiyyəti əsasən nəyə görə müəyyən edilir?

- A) münbitlik səviyyəsi
- B) suvarma imkanları
- C) eroziyaya uğraması
- D) istifadənin təşkili
- E) becərmə üsulu

49) Sual:ASK-nin maddi-texniki bazasının inkişaf istiqaməti müəyyən edilərkən onu təşkil edən elementlərin nəyi nəzərə alınmalıdır?

- A) xüsusiyyətləri
- B) sayı
- C) qiyməti
- D) maya dəyəri
- E) istehsal xərci

50) Sual:ASK-nin maddi-texniki bazasına qiymət verilərkən onun nəyi nəzərə alınmalıdır?

- A) bir sistem olması
- B) təchizat forması
- C) təşkilati əsasları
- D) iqtisadi səviyyəsi
- E) texnoloji prosesi

51) Sual:İstehsal vasitələrinin hər hansı elementi çatmadıqda, digərləri artıq olsa belə maddi-texniki bazanın nəyi pozulur?

- A) birliyi
- B) inkişaf istiqaməti
- C) genişləndirilməsi
- D) fəaliyyəti
- E) heç nəyi

52) Sual:ASK-nin maddi-texniki bazası meşə, su və hansı ehtiyatlardan ibarətdir?

- A) torpaq ehtiyatı
- B) maliyyə vəsaiti
- C) kredit ehtiyatı
- D) əmək ehtiyatı
- E) nəqliyyat vasitələri

53) Sual:ASK-nin maddi-texniki bazadan istifadənin səmərəliliyinin yüksəldilməsi nəyin yaxşılaşdırılmasından asılıdır?

- A) təchizatla təminatın
- B) maliyyələşmənin
- C) kreditləşmənin
- D) vergiqoymanın
- E) sığortanın

54) Sual:ASK-nin maddi-texniki bazası məhsuldar qüvvələrin və maddi elementlərin və nəyin cəmindən ibarətdir?

- A) istehsal vasitələrinin
- B) torpaq sahələrinin
- C) maliyyə vəsaitinin
- D) istehsal xərcinin

E) maya dəyərinin

55) Sual:ASK müəssisələrində fiziki əmək tətbiq edilmədən bütün iş proseslərinin cihazlar vasitəsi ilə yerinə yetirilməsi nəyi əks etdirir?

- A) avtomatlaşmanı
- B) kompleks mexanikləşməni
- C) qismən mexanikləşməni
- D) tam mexanikləşməni
- E) elektriklişməni

56) Sual:ASK-da əl əməyinin maşınla, sadə və az məhsuldar maşınların daha məhsuldar maşınlar sistemi ilə əvəz olunması nəyi əks etdirir?

- A) mexanikləşməni
- B) əmək sərfini
- C) istehsal xərcini
- D) maya dəyərini
- E) əməyin mürəkkəbliyini

57) Sual:ASK-da maddi-texniki bazanın inkişafının başlıca istiqamətindən biri nədir?

- A) istehsalın mexanikləşməsi
- B) istehsalın ixtisaslaşması
- C) istehsalın azalması
- D) istehsalın artması
- E) əmək sərfinin azalması

58) Sual:ASK müəssisə və təşkilatlarında əsaslı vəsait qoyuluşunun başlıca maliyyə mənbəyi nədir?

- A) mənfəət
- B) kredit resursları
- C) amortizasiyalar
- D) əmək haqqı fondu
- E) pul gəliri

59) Sual:ASK-da sosial problemlər hansı təyinatlı vəsaitlər hesabına həll edilir?

- A) qeyri-istehsal
- B) iqtisadi
- C) maddi marağ
- D) kreditlər
- E) istehsal

60) Sual:ASK-da istehsalın mövsümü xarakterə malik olması maddi-texniki resurslardan necə istifadəyə səbəb olur?

- A) fasiləli və natamam
- B) intensiv
- C) məhsuldar
- D) müvəqqəti

E) fasiləsiz

61) Sual:ASK maddi-texniki bazasının əsas istiqamətlərinin inkişafı eyni olsa da onların təkmilləşmələri necə aparılmalıdır?

- A) müxtəlif
- B) eyni
- C) sabit
- D) sərbəst
- E) bərabər

62) Sual:ASK-da məhsul istehsalının artması kompleksə daxil olan müəssisə və sahələrinin maddi-texniki bazasının nəyi ilə əlaqədardır?

- A) möhkəmləndirilməsi
- B) dinamikası
- C) təkmilləşdirilməsi
- D) istiqamətinin dəyişməsi
- E) keyfiyyətinin yüksəldilməsi

63) Sual:ASK-nın inkişafı maddi-texniki resursların nəyindən asılıdır?

- A) təchizatdan və istifadəsindən
- B) ixtisaslaşmasından
- C) dinamikasından
- D) strukturundan
- E) təşkili qaydasından

64) Sual:Məhsul istehsalının iqtisadi səmərəliyi istehsal xərci, maya dəyəri, keyfiyyəti ilə yanaşı nədən asılıdır?

- A) qiymətdən
- B) əmək sərfindən
- C) suvarmadan
- D) becərmədən
- E) emaldan

65) Sual:ASK-da bir işçi, bir adam-saat hesabına məhsul çıxımının səviyyəsi nəyi əks etdirir?

- A) əmək məhsuldarlığını
- B) maya dəyərini
- C) rentabelliği
- D) istehsal xərcini
- E) mexanikləşməni

66) Sual:Nəyin yüksəlməsi istehsal xərci, keyfiyyət, qiymət və digər amillərdən asılıdır?

- A) iqtisadi səmərəliliyin
- B) əmək sərfinin
- C) əmək haqqının
- D) fond veriminin

E) zərərlik səviyyəsinin

67) Sual:Kənd təsərrüfatı istehsal prosesində texniki-texnoloji və təşkilatı amillərin düzgün həyata keçirilməməsi nəticəsində nə baş verir?

- A) itkilər artır, keyfiyyət pisləşir
- B) gəlirlər çoxalır
- C) istehsal xərci azalır
- D) maya dəyəri ucuzlaşır
- E) mənfəət artır

68) Sual:Ümumi məhsul istehsalı prosesində amortizasiya ayırmalarının azalması nəyin artmasına səbəb olur?

- A) xalis məhsulun
- B) xalis gəlirin
- C) son məhsulun
- D) mənfəətə
- E) əmək haqqının

69) Sual:Xammal və son məhsulların satışını aparan təşkilatların xalis məhsulunun dəyəri nəyə daxil olur?

- A) son məhsula
- B) xalis məhsula
- C) xalis gəlirə
- D) mənfəətə
- E) ümumi gəlirə

70) Sual:ASK-dan kənarında istehsal sahələrinin ehtiyacını ödəyən məhsullar nəyin tərkibinə aid edilir?

- A) son məhsulun
- B) ümumi məhsulun
- C) xalis məhsulun
- D) aralıq məhsulun
- E) heç birinin

71) Sual:ASK-da ümumi məhsulla nəyin fərqi son məhsulu təşkil edir?

- A) aralıq məhsul
- B) xalis məhsul
- C) xalis gəlir
- D) mənfəət
- E) rentabellik

72) Sual:ASK-da dövriyyə vəsaitindən istifadənin iqtisadi səmərəliliyinin əsas göstəricisi nədir?

- A) vəsaitin dövriyyə müddətidir
- B) vəsaitin həcmidir
- C) vəsaitin strukturudur
- D) vəsaitin artım dinamikasıdır

E) vəsaitin normalaşdırılmasıdır

73) Sual:ASK-da əmtəəlik məhsul nəyə deyilir?

- A) satılan məhsul
- B) istehsal olunan məhsul
- C) tədarük olunan məhsul
- D) emal olunan məhsul
- E) saxlanılan məhsul

74) Sual:ASK-da iqtisadi səmərəliliyi əks etdirən ümumiləşdirilmiş göstərici nədir?

- A) əmək məhsuldarlığı
- B) əmək haqqı
- C) istehsal xərci
- D) mexanikləşmə
- E) əsas fondların dəyəri

75) Sual:ASK-da xammal istehsalının, son məhsulun artımı, keyfiyyətin yüksəlməsi, itkilərin azaldılması nəyin çoxalmasına səbəb olur?

- A) xalis məhsulun
- B) əmək sərfinin
- C) işçi qüvvəsinin
- D) itkilərin
- E) maya dəyərinin

76) Sual:ASK-da istehsal-texnoloji səmərəlilik nədən istifadənin səmərəliliyini əks etdirir?

- A) istehsal resursundan
- B) torpaq fondundan
- C) əmək ehtiyatından
- D) əmək haqqından
- E) əmək sərfindən

77) Sual:ASK-da aralıq məhsul nədir?

- A) ümumi məhsulun istehlaka sərf olunan hissəsidir
- B) ümumi məhsulun satılan hissəsidir
- C) ümumi məhsulun emal olunan hissəsidir
- D) ümumi məhsulun tədarük olunan hissəsidir
- E) ümumi məhsulun zay olan hissəsidir

78) Sual:ASK-da səmərəliliyin hansı forması müəyyən edilir?

- A) sosial, istehsal-iqtisadi, texniki-texnoloji
- B) yalnız sosial
- C) yalnız istehsal-iqtisadi
- D) yalnız texniki-texnoloji
- E) yalnız təşkilati

79) Sual:Bazar münasibətlərinin formalaşdığı şəraitdə ASK-da məhsul istehsalının artımı ilə yanaşı nəyin yüksəldilməsi başlıca vəzifə kimi qarşıda durur?

- A) iqtisadi səmərəliliyin
- B) məhsuldarlığın
- C) keyfiyyətin
- D) maya dəyərinin
- E) əmək sərfinin

80) Sual:Aqrar-sənaye sahə kompleksləri hansı müəssisə və sahələr hesabına formalaşır?

- A) istehsal-xidmət
- B) yalnız emal
- C) yalnız xammal
- D) yalnız tədarük
- E) tikinti-təmir

81) Sual:ASK-da son məhsullar hansı fəaliyyəti nəticəsində istehsal olunur?

- A) bir-neçə sahənin
- B) xammal istehsal edən
- C) emal sahəsinin
- D) tədarük sahəsinin
- E) satış sahəsinin

82) Sual:Torpaqların iqtisadi münbitliyinin yüksəldilməsi nəyə şərait yaradır?

- A) istehsalın artmasına
- B) mexanikləşməyə
- C) suvarmaya
- D) gəlirlərin azalmasına
- E) zərərliyin yüksəlməsinə

83) Sual:Torpaqlardan istifadənin intensivləşməsinin artması nəticəsində torpaq əmələgəlmə prosesi pozulur, digər tərəfdən nə azalır?

- A) münbitlik səviyyəsi
- B) kimyalaşma
- C) suvarma
- D) qorunma
- E) heç nə azalmır

84) Sual:ASK-nin hansı sahəsi ətraf mühitlə daha sıx bağlıdır?

- A) istehsal
- B) emal
- C) satış
- D) tədarük
- E) infrastruktur

85) Sual:Aqrar sferada istifadə edilən kimyəvi maddələr düzgün istifadə olunmaması nəyə səbəb

olar?

- A) ətraf mühitin çirklənməsinə
- B) istehsalın azalmasına
- C) iqtisadi artıma
- D) qiymətin aşağı düşməsinə
- E) maya dəyərinin azalmasına

86) Sual: Torpaqdan istifadə zamanı texnoloji rejimin pozulması nəyə səbəb olur?

- A) ekoloji tarazlığın pozulmasına
- B) istehsalın artmasına
- C) gəlirlərin çoxalmasına
- D) maya dəyərinin ucuzlaşmasına
- E) ekoloji tarazlığın bərpasına

87) Sual: Azərbaycan ərazisinin neçə faizi müxtəlif səviyyədə eroziyaya məruz qalmışdır?

- A) .46
- B) .35
- C) .4
- D) .27
- E) .34

88) Sual: Ölkənin torpaqlarından, meşələrindən, sularından, mineral resurslarından pis istifadə edilməsinin əsas səbəblərindən biri müəssisələrin nəyinin təmin edilməməsidir?

- A) iqtisadi marağının
- B) maddi-texniki bazasının
- C) nəqliyyat xidmətinin
- D) tikinti işlərinin
- E) texniki təmirin

89) Sual: Kənd təsərrüfatında gübrələrdən və kimyəvi maddələrdən düzgün istifadə edilməməsi insanlara və canlı aləmə nə edir?

- A) ciddi zərər vurur
- B) təsir etmir
- C) təsiri zəifdir
- D) təsiri hiss olunmur
- E) heç bir zərəri yoxdur

90) Sual: ASK sistemində elmi-texniki tərəqqinin sürətlənməsi təbiətlə kənd təsərrüfatı arasında qarşılıqlı əlaqənin dərinləşməsinə və kənd təsərrüfatının nəyə təsirinin artmasına səbəb olur?

- A) ətraf mühitə
- B) məhsul istehsalına
- C) torpaq sahələrinə
- D) ekologiyanın yaxşılaşmasına
- E) eroziyanın zəiflənməsinə

91) Sual: Torpaq və digər resurslardan istifadədə texnoloji rejimlərə ciddi əməl edilməməsi nəticəsində nəzərdə tutulan səviyyədə məhsul istehsalı və nəyə nail olunmur?

- A) ekoloji tarazlıq pozulur
- B) ekoloji rejim gözlənilir
- C) atmosfərəyə zərər vurulur
- D) çirkli sahələr artır
- E) ekoloji vəziyyət yaxşılaşır

92) Sual: ASK-nin regional quruluşu müəyyən edilərkən aşağıdakılardan nəyin nəzərə alınması tələb olunmur?

- A) maya dəyəri
- B) əsas fondlar
- C) işçi qüvvəsi
- D) son məhsul
- E) kadr hazırlığı

93) Sual: ASK-nin quruluşunda son məhsul üzrə hansı sahənin xüsusi çəkisi daha yüksəkdir?

- A) emal sahələri
- B) xammal istehsalı
- C) xidmət sahələri
- D) sosial sahələr
- E) tədarük sahələri

94) Sual: ASK-nin inkişafına təsir göstərən sahə quruluşu necə müəyyən edilir?

- A) sahələrin xüsusi çəkisi ilə
- B) sahələrin cəmi ilə
- C) sahələrin səmərəliliyi ilə
- D) sahələrin rentabelliği ilə
- E) sahələrin maya dəyəri ilə

95) Sual: ASK-nin quruluşunun səmərəli əlaqələndirilməsi məhsul istehsalının artımı ilə yanaşı nəyin yüksəldilməsinə şərait yaradır?

- A) iqtisadi səmərənin
- B) əmək sərfinin
- C) əmək haqqının
- D) maddi marağın
- E) mənəvi marağının

96) Sual: ASK-da təkrar istehsalın səviyyəsi nəyin vasitəsi ilə müəyyən edilir?

- A) funksional quruluş
- B) əmək haqqının
- C) istehsal xərcinin
- D) istehsalın səviyyəsi
- E) rentabelliklə

97) Sual:ASK-nin hər-hansı quruluşunda buraxılan nöqsan və çatışmamazlıqlar digərinə necə təsir göstərir?

- A) səmərəliliyi pozulur
- B) fəaliyyəti dayanır
- C) təsiri olmur
- D) ləğv olunur
- E) onların əlaqəsi inkişaf edir

98) Sual:ASK-nin quruluşu necə əlaqələrə malik olan müxtəlif xarakterli istehsal-texnoloji mərhələlərdən ibarətdir?

- A) ardıcıl və paralel
- B) əlaqələr yoxdur
- C) plana əsasən
- D) çox qarışıq
- E) müxtəlifdir

99) Sual:ASK hansı istehsal xüsusiyyətlərinə malikdir?

- A) bioloji-təbii iqlim, torpaq
- B) heç bir
- C) yalnız torpaq
- D) yalnız bioloji
- E) yalnız təbii-iqlim

100) Sual:ASK-nin sürətlə inkişafı üçün onun mövcud potensialından istifadə məqsədi ilə fəaliyyətdə olan əlaqə və asılılıqlar necə tənzimlənməlidir?

- A) düzgün
- B) plana uyğun
- C) plansız
- D) buna ehtiyac yoxdur
- E) əmrə əsasən

101) Sual:ASK-nin inkişafı ilə onun sahələri arasındakı əlaqə və münasibətlər düzgün fəaliyyət göstərirmi?

- A) düzgün deyildir
- B) düzgündür
- C) səmərəlidir
- D) məqsədəuyğundur
- E) plana uyğundur

102) Sual:ASK-nin müasir inkişafı şəraitində onun sahələri arasında əlaqələrə necə əməl olunur?

- A) qeyri düzgün
- B) plana uyğun
- C) plansız
- D) düzgün əlaqə
- E) səmərəli

- 103) Sual:**ASK-da istehsal olunan məhsullarla ölkənin tələbatını etibarlı ödəmək üçün ona daxil olan sahələr necə fəaliyyət göstərməlidir?
- A) səmərəli
 - B) ekstensiv yolla
 - C) plana əsasən
 - D) plansız qaydada
 - E) adi formada
- 104) Sual:**ASK-da istehsal olunan xammal və son məhsullar hansı tələbata cavab verməlidir?
- A) yüksək keyfiyyətli
 - B) həcmi artmalı
 - C) xərci yüksəlməli
 - D) maya dəyəri artmalı
 - E) keyfiyyətin əhəmiyyəti yoxdur
- 105) Sual:**ASK-da xammal istehsal edən sahələrə xidmət edən sahə necə adlanır?
- A) istehsal xidməti
 - B) tədarük xidməti
 - C) təşkilatı xidmət
 - D) emala xidmət
 - E) iqtisadi xidmət
- 106) Sual:**ASK-nin inkişafı üçün onun quruluşu və sahələri arasında münasibət necə yaradılmalıdır?
- A) məqsədəuyğun əlaqə olmalı
 - B) onların əlaqəsi yoxdur
 - C) biri-digərini tamamlayır
 - D) biri digərindən asılı deyil
 - E) onlar sabit qalmalıdır
- 107) Sual:**Müasir dövrdə əhəlinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə ASK-nın necə inkişafı təmin edilməlidir?
- A) intensiv
 - B) ekstensiv
 - C) suvarmanın artması ilə
 - D) mexanikləşmənin azalması ilə
 - E) kimyalaşma yolu ilə
- 108) Sual:**ASK-da intensivləşmənin müəyyənləşdirilməsi üçün bir sıra nədən istifadə edilməsi tələb olunur?
- A) iqtisadi göstəricilərdən
 - B) maliyyə vəsaitindən
 - C) kreditdən
 - D) istehsal xərcindən
 - E) vergi növündən

109) Sual:ASK-da üçüncü sahəyə hansı müəssisələr daxildir?

- A) emal müəssisələri
- B) xammal istehsal edən
- C) tədarük müəssisələri
- D) tikinti müəssisələri
- E) satış təşkilatları

110) Sual:ASK-da birinci sahəyə hansı sahələr daxil edilir?

- A) istehsal vasitələri istehsal edən sahələr
- B) emal müəssisələri
- C) tikinti sahələri
- D) təmir müəssisələri
- E) nəqliyyat sahələri

111) Sual:ASK-da geniş təkrar istehsal prosesində qarşılıqlı istehsal-iqtisadi əlaqəyə malik olan hansı xarakterli sahələr daxildir?

- A) oxşar funksional
- B) istehsal
- C) emal
- D) satış
- E) tədavül

112) Sual:Regional quruluş müəyyən edilərkən ayrı-ayrı sahələrdə hansı göstərici əsas götürülür?

- A) sahələrdə fondlar, işçilərin sayı, son məhsul
- B) maya dəyəri
- C) istehsal xərci
- D) mexanikləşmə səviyyəsi
- E) sahələrdə əmək sərfi

113) Sual:ASK-nın regional quruluşu nədən ibarətdir?

- A) ASK müəssisə və təşkilatların regionlarda fəaliyyəti
- B) istehsalın ixtisaslaşması
- C) regionlarda istehsalın həcmi
- D) regionlarda tədarükün təşkili
- E) regionlarda iqtisadi səmərəlilik

114) Sual:ASK-nın təşkilati quruluşu nəyin fəaliyyət göstərməsini müəyyən edir?

- A) iqtisadi mexanizm və idarəetməni
- B) istehsalın istiqamətini
- C) istehsalın intensivləşməsini
- D) mexanikləşməni
- E) iqtisadi səmərəliliyi

115) Sual:ASK-nın sahə quruluşunun tərkibində emal sahəsinin hansı göstərici ilə xüsusi çəkisi

yüksəkdir?

- A) son məhsul
- B) istehsal xərci
- C) mexanikləşmə səviyyəsi
- D) işçi qüvvəsi
- E) əsas fondlar

116) Sual:ASK-nın ümumi fəaliyyətində ona daxil olan sahələrin iştirakı necə müəyyən edilir?

- A) xüsusi çəkisi ilə
- B) maya dəyəri ilə
- C) əmək sərfi ilə
- D) istehsal xərci ilə
- E) mexanikləşmə səviyyəsi ilə

117) Sual:Müasir dövrdə ASK-da istehsal olunan xammalın neçə faizi təkrar istehsala ayrılaraq son məhsul istehsal edilməlidir?

- A) 50-55%
- B) 30-40%
- C) 60-65%
- D) 40-45%
- E) 70%-dən çox

118) Sual:ASK funksional quruluşu vasitəsilə nə müəyyən edilir?

- A) məhsulların ayrı-ayrı məqsədlərə sərf olunması
- B) əmtəəlik məhsul
- C) mexanikləşmə səviyyəsi
- D) əmək sərfi
- E) istehsalın həcmi

119) Sual:ASK quruluşu mürəkkəb, biri-digərini tamamlayan və inkişaf etdirən olmaqla neçə istiqamətə malikdir?

- A) 5 istiqamətə
- B) 4 istiqamətə
- C) 7 istiqamətə
- D) 6 istiqamətə
- E) 3 istiqamətə

120) Sual:ASK-nin quruluşu mürəkkəb, biri-digəri ilə əlaqəli olub nəyin inkişafına şərait yaradır?

- A) biri digərinin inkişafına
- B) əmək sərfinin artmasına
- C) pul gəlirinin çoxalmasına
- D) istehsal xərcinin artmasına
- E) rentabelliyyənin yüksəlməsinə

121) Sual:Azərbaycan Respublikasının ASK-nin inkişaf tempi son illər onun qarşısında duran

vəzifəyə uyğundurmu?

- A) uyğun deyildir
- B) tam uyğundur
- C) nisbətən uyğundur
- D) uyğunluq müəyyən edilmir
- E) vəzifə düzgün müəyyən olunmur

122) Sual:ASK-da intensivləşmə nəticəsində məhsul istehsalının artımı ilə yanaşı onun nəyinə real şərait yaranır?

- A) ucuzlaşmasına
- B) bahalaşmasına
- C) sabitləşməsinə
- D) istehsalın azalmasına
- E) keyfiyyətin pisləşməsinə

123) Sual:Aqrar sahibkarlıq formalarında intensiv inkişafa nail olmaq üçün intensivləşmənin nəyi nəzərə alınmalıdır?

- A) yeni xüsusiyyətləri
- B) səviyyəsi
- C) sabitləşməsi
- D) dəyişməsi
- E) təşkili qaydası

124) Sual:İntensivləşmə ASK-nin inkişafının bütün nəyini özündə cəmləşdirir?

- A) şərtlərini
- B) planlarını
- C) dəyişilmə üsullarını
- D) dəyişkən olmasını
- E) sabit qalmasını

125) Sual:ASK-da ekstensiv inkişaf nədir?

- A) İstehsal sahələrinin genişlənməsi
- B) İstehsal olunan məhsulun artması
- C) İstehsal strukturunun dəyişməsi
- D) əkin sahəsinin azalması
- E) məhsuldarlığın yüksəlməsi

126) Sual:Ayrı-ayrı konkret sahələrdə intensivlik səviyyəsi müəyyən edilərkən hansı təyinatlı müqayisədən istifadə olunur?

- A) xüsusi
- B) ümumi
- C) dəyişən
- D) sabit
- E) nisbi

127) Sual:Təsərrüfatlarda intensivlik səviyyəsi müəyyən edilərkən hansı təyinatlı müqayisədən istifadə olunur?

- A) ümumi
- B) mütləq
- C) nisbi
- D) dəyişən
- E) sabit

128) Sual:ASK sistemində torpaqdan, istehsal resurslarından, texnologiyadan, əsaslı vəsait qoyuluşundan intensivləşmənin nəyi asılıdır?

- A) səviyyəsi
- B) dinamikası
- C) təşkili qaydası
- D) hərəkət forması
- E) dəyişilməsi

129) Sual:Məhsul istehsalının artırılmasına torpaqların genişləndirilməsi və obyektlərin artırılması hesabına nail olunması inkişafın hansı istiqamətidir?

- A) ekstensiv
- B) istehsalın ixtisaslaşması
- C) istehsalın təmərküzləşməsi
- D) intensiv
- E) məqsədəuyğun

130) Sual:ASK-da geniş təkrar istehsala hansı yollarla nail olunur?

- A) intensiv və ekstensiv inkişaf
- B) torpaqların genişlənməsi
- C) maddi marağ
- D) əhali artımı
- E) əməyin təşkili

131) Sual:Aqrar islahatların səmərəli həyata keçirilməsinə nəyə əsasən nail olunmuşdur?

- A) normativ-hüquqi bazaya
- B) qərarlara
- C) proqramlara
- D) əmrlərə
- E) sərəncamlara

132) Sual:İslahatlar nəticəsində hansı istehsal qurumları yaranır və inkişaf edir?

- A) özəl qurumlar
- B) təsərrüfatlararası müəssisələr
- C) dövlət müəssisələri
- D) şirkətlər
- E) xidmət sahələri

133) Sual:İslahatlara əsasən sahibkarlara verilən torpaq və əmlakın dəyişdirilməsinə yol verilirmi?

- A) sərbəst olaraq
- B) qətiyyən yox
- C) bələdiyyələrin razılığı ilə
- D) icra başçısının göstərişi ilə
- E) tövsiyələrə əsasən

134) Sual:Aqrar islahatlar hansı rəsmi materiallar əsasında aparılır?

- A) normativ materiallar
- B) təkliflər
- C) tövsiyələr
- D) əmrlər
- E) göstərişlər

135) Sual:Aqrar islahat kim tərəfindən aparılır?

- A) islahatlar komissiyası
- B) icra başçısı
- C) bələdiyyələr
- D) təsərrüfat başçıları
- E) elmi işçilər

136) Sual:ASK sahəsində baş verən və getdikcə dərinləşən böhranlar nəyin sürətlə həyata keçirilməsini tələb edirdi?

- A) aqrar islahatların
- B) mexanikləşmənin
- C) maliyyələşmənin
- D) kreditləşmənin
- E) maddi-marağın

137) Sual:İctimai təsərrüfatlar təlabata uyğun miqdarda və keyfiyyətdə məhsul istehsal edirdimi?

- A) təmin etmirdi
- B) tam uyğun
- C) tələb olunan səviyyədə
- D) planı ödəməklə
- E) artıqlaması ilə

138) Sual:İctimai təsərrüfatlar aşağıdakılardan hansıdır?

- A) kolxoz-sovxozlar
- B) kooperativlər
- C) sahibkarlar
- D) təmir təşkilatı
- E) emal müəssisələri

139) Sual:İctimai təsərrüfatlarda növcud ehtiyat və imkanlara uyğun məhsul istehsal olunurdumu?

- A) qat-qat aşağı

- B) tam uyğun
- C) imkanlar səviyyəsində
- D) tələbat səviyyəsində
- E) plan səviyyəsində

140) Sual:Aqrar sahədə böhranın baş verməsinə aşağıdakı amillərdən hansı daha çox təsir edirdi?

- A) istehsal və satışın nöqsanları
- B) mexanikləşmənin səviyyəsi
- C) əmək haqqının səviyyəsi
- D) maya dəyəri
- E) istehsal xərci

141) Sual:Kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəlməsi məhsul vahidinə əmək və vəsait sərfinə necə təsir göstərir?

- A) təsiri yoxdur
- B) onları aşağı salır
- C) onlar sabit qalır
- D) keyfiyyətlə əmək və vəsaitin əlaqəsi yoxdur
- E) onlar kəskin olaraq artır

142) Sual:Keyfiyyəti aşağı olan xammaldan hansı növ son məhsul istehsal etmək olar?

- A) yüksək keyfiyyətli
- B) ucuz
- C) baha
- D) aşağı
- E) zərərli

143) Sual:Kənd təsərrüfatı məhsullarının satış qiyməti ilə keyfiyyəti arasında əlaqə və asılılıq varmı?

- A) asılılıq yoxdur
- B) qiymət keyfiyyətdən asılıdır
- C) müxtəlif göstəricilərdir
- D) keyfiyyət əmək haqqından asılıdır
- E) keyfiyyətin əhəmiyyəti yoxdur

144) Sual:Məhsul satışı ilə əlaqədar fəaliyyətdə olan qiymət mexanizmi necədir?

- A) sadədir
- B) çox sadədir
- C) əlverişlidir
- D) mürəkkəbdir
- E) pis deyil

145) Sual:Xammal istehsalçıları texniki bitki məhsullarını hansı müəssisəyə satır?

- A) tədarük
- B) kommersiya
- C) əhali

- D) emal
- E) nəqliyyat

146) Sual:ASK-nin xammal və son məhsullarının ucuzlaşdırılması üçün istifadə edilən resursların və göstərilən xidmətlərin dəyərini necə azaltmaq olar?

- A) qiymətləri azaldılmalıdır
- B) qiymətlər dəyişdirilməlidir
- C) qiymətlər sabitləşməlidir
- D) qiymətlər artırılmalıdır
- E) qiymətlər sərbəstləşməlidir

147) Sual:ASK-da istehsal olunan son məhsullar hansı qiymətlərlə satılır?

- A) müqavilə
- B) sifariş
- C) sərbəst
- D) pərakəndə və topdansatış
- E) müqayisəli

148) Sual:ASK-da istehsal olunan xammal və son məhsulun səmərəliliyinin artırılması nə ilə bağlıdır?

- A) satışın düzgün təşkili
- B) xərci nəzərə alınması
- C) əmək sərfinin düzgün olması
- D) texnologiyanın düzgün təşkili
- E) əmək haqqının artırılması

149) Sual:Kənd təsərrüfatı məhsulları təşkilatlar, müəssisələr tərəfindən necə tədarük olunur?

- A) sərbəst
- B) sifariş əsasında
- C) müqavilə əsasında
- D) normativlərə əsasən
- E) tam azad halda

150) Sual:Müasir dövrdə kənd təsərrüfatı məhsullarının tədarükündə hansı qaydadan istifadə olunur?

- A) vahid formadan
- B) planlı qaydada
- C) müxtəlif formadan
- D) göstərişlər əsasında
- E) sifariş əsasında

151) Sual:Ölkənin tələbatının təmin edilməsinin yaxşılaşdırılması üçün istehsal olunan əsas növ məhsulları nəyi səmərəli təşkil etməlidir?

- A) əmək sərfi
- B) istehsal xərci
- C) suvarma işləri

D) tədarük, emal, satışı

E) əmək haqqını

152) Sual:ASK-da intensivləşmənin müəyyənləşdirilməsi üçün bir sıra nədən istifadə edilməsi tələb olunur?

A) maliyyə vəsaitindən

B) kreditdən

C) istehsal xərcindən

D) iqtisadi göstəricilərdən

E) vergi növündən

153) Sual:ASK-da intensivləşmə nəticəsində məhsul istehsalının artımı ilə yanaşı onun nəyinə real şərait yaranır?

A) bahalaşmasına

B) ucuzlaşmasına

C) sabitləşməsinə

D) istehsalın azalmasına

E) keyfiyyətin pisləşməsinə

154) Sual:Müasir maşın mexanizmlərinin, müasir texnologiyaların tətbiqi inteqrasiyanın hansı mərhələsini əks etdirir?

A) təşkilatı

B) iqtisadi

C) sosial

D) texniki

E) texnoloji

155) Sual:ASK formalaşarkən aşağıdakı xüsusiyyətin hansının nəzərə alınması tələb olunur?

A) texnikadan mövsümü istifadə

B) torpağın əsas istehsal vasitəsi olması

C) əməkdən mövsümü istifadə

D) texnikanın sahələr üzrə bölgüsü

E) işçilərin ixtisasının artırılması

156) Sual:ASK-nin formalaşması problemləri həll edilərkən ona daxil olan sahələrdə nəyin nəzərə alınması vacibdir?

A) ərazinin artırılması

B) ərazinin yeniləşdirilməsi

C) ərazinin ümumiliyi

D) ərazin məhdudluğu

E) ərazinin dəyişməsi

157) Sual:Regionlarda ASK-nin səmərəli fəaliyyətinin təmin edilməsi üçün nəyin nəzərə alınması vacibdir?

A) əmək haqqının artırılması

B) əhəlinin gəlirlərinin azaldılması

- C) şoranlaşmanın çoxalması
- D) satış qiymətlərinin səviyyəsi
- E) təbii-iqlim şəraiti, istehsalın artırılması imkanları

158) Sual:ASK formalaşarkən ərazi-sahə strukturu düzgün qurulmadan nə ilə bağlı məsələləri həll etmək qeyri-mümkündür?

- A) məhsulun satışı
- B) məhsulun emalı
- C) məhsulun saxlanması
- D) son məhsulun istehlakı**
- E) mənfəətin azalması

159) Sual:ASK formalaşarkən nəyin düzgün nəzərə alınması təmin olunmalıdır?

- A) əmtəlik məhsulun
- B) əmək sərfinin
- C) ərazi-sahə strukturunun**
- D) əmək ehtiyatının
- E) torpaq sahələrinin

160) Sual:Türkiyənin kənd təsərrüfatı məhsulunun neçə faizi heyvandarlığın payına düşür?

- A) 40%
- B) 25%
- C) 18%
- D) 30%**
- E) 45%

161) Sual:Türkiyə becərilən torpaqların sahəsinə görə neçənci yeri tutur?

- A) 1-ci
- B) 2-ci
- C) 3-cü**
- D) 4-cü
- E) 5-ci

162) Sual:Təsərrüfat kompleksinin inkişafı ilə əlaqədar olaraq kəndlərdə sosial-iqtisadiyyat sahəsində nə baş verir?

- A) tənəzzül
- B) güclü inkişaf**
- C) kəskin azalma
- D) plansız inkişaf
- E) heç nə baş vermir

163) Sual:Təsərrüfat kompleksində nəyin səviyyəsi yüksəlir?

- A) zərər
- B) əmək haqqı
- C) iqtisadi səmərəlilik**

- D) istehsal xərcin
- E) maya dəyəri

164) Sual:Təsərrüfat kompleksinin yaranması xammalla əlaqədar olaraq hansı problemin artması ilə əlaqədar idi?

- A) xammalın istehlakı
- B) xammalın daşınması**
- C) xammalın dəyəri
- D) xammalın satış qiyməti
- E) xammalın səmərəliliyi

165) Sual:Təsərrüfat kompleksi yarandığı dövrlər necə adlanırdı?

- A) təsərrüfat birliyi
- B) təsərrüfat bölgüsü
- C) istehsal sahəsi
- D) təsərrüfat-zavod**
- E) emal müəssisəsi

166) Sual:ASK-nın inkişaf sürətinin yüksəldilməsi üçün qarşıda duran məqsəd necə həyata keçirilməlidir?

- A) plana uyğun
- B) tədricən
- C) inzibati qaydada
- D) ardıcılıqla**
- E) göstəriş əsasında

167) Sual:ASK-nin inkişafına təsir edən amillərdən hansının nəzərə alınması vacibdir?

- A) torpaqların artırılması
- B) kooperasiya inkişafı**
- C) əmək haqqının səviyyəsi
- D) maya dəyəri
- E) istehsal xərci

168) Sual:ASK formalaşarkən regionlarda sahələrarası münasibətlər necə formalaşır?

- A) eyni səviyyədə
- B) bir-birinə uyğun
- C) biri digərini tamamlayır
- D) geyri bərabər**
- E) inzibati yolla

169) Sual:ASK-da əmək ehtiyatlarından, maliyyə vəsaitindən, infrastrukturulardan səmərəli istifadə nəyə şərait yaradır?

- A) tikintinin artmasından
- B) sosial irəliləyişə
- C) intensiv inkişafa**

- D) gəlirlərin artmasına
- E) mənfəətin çoxalmasına

170) Sual:ASK-nin sürətlə inkişafına nail olmaq üçün nəyə ciddi əməl olunmalıdır?

- A) əmək haqqının artımına
- B) nəqliyyatın çoxalmasına
- C) suvarmanın genişlənməsinə
- D) işçilərin çoxalmasına
- E) intensiv inkişafa

171) Sual:ASK-da istehsalın artırılması üçün ilk növbədə nəyin düzgün strukturu müəyyən edilməlidir?

- A) torpağın
- B) suvarmanın
- C) ərazi-sahənin
- D) sənayenin
- E) emalın

172) Sual:ASK əsasən hansı sahələrin məqsədəuyğun birləşməsi formasıdır?

- A) əkinçilik
- B) heyvandarlıq
- C) tədarük və emal
- D) istehsal və xidmət
- E) nəqliyyat və tikinti

173) Sual:İnteqrasiya nəticəsində yaradılan mərkəzləşmiş fondların maliyyə vəsaiti başlıca olaraq hansı məqsədə yönəldilir?

- A) torpaq sahələrinin genişlənməsinə
- B) əmək haqqının artırılmasına
- C) kadr hazırlığına
- D) mütərəqqi texnika və texnologiyalara
- E) istehsal xərcinin azaldılmasına

174) Sual:Aqrar-sənaye inteqrasiyasının inkişafı nəticəsində kənd təsərrüfatında əməkdən, maddi-texniki resurslardan istifadə sahəsində nə baş verir?

- A) istifadənin vəziyyəti yaxşılaşır
- B) istifadədə dəyişiklik olmur
- C) istifadəyə maraq azalır
- D) istifadənin mövsümlüyü azalır
- E) istifadəyə maraq artır

175) Sual:ASK-da inteqrasiyanın istehsalın inkişafı ilə əlaqəsi nədən ibarətdir?

- A) əlaqəsi yoxdur
- B) ciddi bir amildir
- C) əlaqəsi çox zəifdir

- D) əlaqəsi azalır
- E) əlaqəsinə ehtiyac yoxdur

176) Sual:ASK-da son məhsul istehsalı ilə əlaqədar məhsulun keçməli olduğu sahədə nə baş verir?

- A) sahələrin sayı çoxalır
- B) sahələrin sayı azalır
- C) sahələr genişlənir
- D) sahələr birləşir
- E) sahələrin sayı məhdudlaşır

177) Sual:İstehsalın strukturunun dəyişilməsi, tədarük, təchizat, satış, idarəetmə, stimullaşma və s. ilə əlaqədar olaraq müxtəlif təşkilatlarla razılaşmalar inteqrasiyanın hansı mərhələsidir?

- A) sosial
- B) sosial-iqtisadi
- C) təşkilati
- D) texnoloji
- E) texniki

178) Sual:Sahə komplekslərində istehsal-iqtisadi əlaqə və mənafeylərin formalaşdırılmasının əsasını nə təşkil edir?

- A) istehsalın inkişafı
- B) istehsalın strukturu
- C) istehsal xərci
- D) əmək haqqı
- E) real tələbatlar

179) Sual:Aqrar-sənaye sahə kompleksləri necə formalaşır?

- A) adi qaydada
- B) sahələrin birləşməsi
- C) sahələrin bölgüsü
- D) ayrı-ayrı sahələr üzrə
- E) iki-üç sahə üzrə

180) Sual:ASK-da istehsal olunan son məhsullar insanların nəyinə cavab verməlidir?

- A) həyat şəraitinə
- B) gündəlik tələbatına
- C) iqtisadi imkanlarına
- D) həyat tərzinə
- E) heç nəyə

181) Sual:Aqrar-sənaye sahə komplekslərində istehsal olunan xammal nə zaman daha yüksək səmərə verir?

- A) sənaye emalından çıxıldıqdan sonra
- B) tədarük olunduqdan sonra
- C) satıldıqdan sonra

- D) daşındıqdan sonra
- E) istehlak olunduqdan sonra

182) Sual:Aqrar-sənaye sahə kompleksində başlıca əlaqələr aşağıdakılardan hansıdır?

- A) texniki təchizat üzrə
- B) tədarük üzrə
- C) sosial problemlər üzrə
- D) istehsalın tənzimlənməsi üzrə
- E) istehlak və istehsal üzrə

183) Sual:ASK müəssisə və təsərrüfatlarının əldə etdiyi gəlirdən vergi ödədikdən və digər ayırmalar aparıldıqdan sonra yerdə qalan hissə nəyi təşkil edir?

- A) əsas fondu
- B) dövrüyyə fondu
- C) təsərrüfat hesablı gəliri
- D) əmək haqqı fondunu
- E) yığım fondunu

184) Sual:ASK müəssisə və təsərrüfatlarına kredit hansı qaydada verilir?

- A) tələb olunan ölçü və müəyyən şərtlərlə
- B) istehsal çoxaldıqda
- C) maya dəyəri azaldıqda
- D) mənfəət artdıqda
- E) qiymət yüksəldikdə

185) Sual:ASK təsərrüfatlarında kredit nədən ibarətdir?

- A) azad vəsaitdən istifadə
- B) əmək haqqının artması
- C) gəlirlərin çoxalması
- D) mənfəətin artması
- E) qiymətin yüksəlməsi

186) Sual:ASK-da təsərrüfat hesablı gəlirin artırılmasına aşağıdakılardan hansı təsir etmir?

- A) istehsalın artımı
- B) xərclərin azaldılması
- C) keyfiyyətin yüksəldilməsi
- D) əmək haqqının çoxalması
- E) qiymətin yüksəlməsi

187) Sual:ASK-da islahatların həyata keçirilməsi, mülkiyyət münasibətlərinin yeniləşməsi maliyyə-kredit sahəsində nəyə səbəb olmuşdur?

- A) maliyyə-kreditin azalmasına
- B) əksinə artmasına
- C) yenidən formalaşmasına
- D) sabitləşməsinə

E) ləğv olunmasına

188) Sual:ASK müəssisələrinin fəaliyyət funksiyaları müvafiq qanun və normativ sənədlərə əsasən kim tərəfindən müdafiə olunur?

- A) özləri
- B) bələdiyyə
- C) dövlət
- D) icra başçısı
- E) rəhbəri

189) Sual:ASK-nin təsərrüfat formaları müvafiq qanunlara və normativ sənədlərə əsasən necə istehsal vahididir?

- A) plana əsaslanan
- B) mərkəzdən idarə olunan
- C) tam sərbəst
- D) qismən sərbəst
- E) idarə edilməyən

190) Sual:ASK-da iqtisadi mexanizmin fəaliyyət istiqaməti nəyə əsasən müəyyən edilir?

- A) qanunvericiliyə
- B) plana
- C) normativlərə
- D) satışa
- E) sığortaya

191) Sual:ASK-nin səmərəli fəaliyyət göstərməsi iqtisadi mexanizmin nəyindən aslıdır?

- A) təşkili qaydalarından
- B) düzgün formalaşmasından
- C) inkişafından
- D) ləğv olunmasından
- E) sabit qalmasından

192) Sual:ASK-da orta müddətli kreditlər hansı müddətə verilir?

- A) 2 ilə qədər
- B) 1-5 ilə qədər
- C) 3-5 ilə qədər
- D) müddətsiz
- E) güzəştli

193) Sual:ASK-da qısa müddətli kredit hansı məqsədə sərf olunur?

- A) kadr hazırlığına
- B) infrastrukturun yaradılmasına
- C) istehsal sahələrinin genişlənməsinə
- D) xarici əlaqələrin tənzimlənməsinə
- E) cari işlərin yerinə yetirilməsinə

194) Sual:ASK-da maliyyə münasibətləri iqtisadi marağın təmin edilməsinə yönəldilən hansı münasibət kimi çıxış edir?

- A) satış
- B) tədarük
- C) tədavül
- D) təchizat
- E) bölgü

195) Sual:ASK sistemində pul fondlarının formalaşması və hərəkəti ilə bağlı olan iqtisadi münasibətləri özündə əks etdirən iqtisadi münasibət nədir?

- A) istehsal münasibəti
- B) tədavül münasibəti
- C) vergi münasibəti
- D) maliyyə münasibəti
- E) satış münasibəti

196) Sual:ASK-da satış və alış arasında münasibətlər aşağıdakı qiymətlərdən hansında öz əksini tapır?

- A) sərbəst və topdansatış
- B) tənzimlənən, sərbəst, pərakəndə
- C) tədarük, müqayisəli
- D) bunların hamısı
- E) bunların bəzisi

197) Sual:ASK-da qiymətin neçə mühüm funksiyası fəaliyyət göstərir?

- A) 7 funksiya
- B) 4 funksiya
- C) 6 funksiya
- D) 5 funksiya
- E) 3 funksiya

198) Sual:ASK-da məhsul istehsalının artımına, keyfiyyətin yaxşılaşmasına, istehsalın son nəticəsinin yüksəlməsinə kompleksə daxil olan bütün müəssisələrin marağının artmasına nə ilə nail olunur?

- A) mexanikləşmənin yüksəlməsi ilə
- B) istehsalın strukturunun dəyişməsi ilə
- C) istehsal xərcinin artımı ilə
- D) qiymətin səviyyəsi və strukturu ilə
- E) əldə edilən pul gəliri ilə

199) Sual:ASK-da istehsal xərcinin ödənilməsi və gəlirlərin səviyyəsi nədən asılıdır?

- A) məhsul istehsalının çoxalmasından
- B) istehsalın azalmasından
- C) gəlirlərin çoxalmasından
- D) verginin artırılmasından

E) qiymətdən

200) Sual:Xəstəlik və zərərvericilərlə mübarizə üsulu nəyə əsasən seçilir?

- A) heç bir üsul yoxdur
- B) göstərişə əsasən
- C) onların yayılma səviyyəsinə görə
- D) əmrə əsasən
- E) rəhbərin göstərişinə əsasən

201) Sual:Bitkiçiliyin xəstəliyi və zərərvericiləri bütün regionlarda eynidirmi?

- A) tamamilə eynidir
- B) tam oxşardır
- C) heç bir fərqi yoxdur
- D) fərqli olur
- E) nisbətən eyni olur

202) Sual:Aqrokimyəvi xidmətin məhsulun keyfiyyətinə təsiri varmı?

- A) keyfiyyətlə əlaqəsi yoxdur
- B) təbii keyfiyyəti saxlayır
- C) təbii keyfiyyəti azaldır
- D) süni keyfiyyət yaradır
- E) süni və təbii keyfiyyətlər azalır

203) Sual:Gübrələrdən istifadəni səmərəliliyinin yüksəldilməsi üçün onların daşınması, saxlanması, sahələrə verilməsi necə təşkil edilməlidir?

- A) necə mümkündür elə
- B) imkanlara uyğun
- C) sahələrdə saxlanılmalıdır
- D) texnoloji tədbirlərə uyğun
- E) rəhbərin göstərişi əsasında

204) Sual:Gübrələrdən istifadənin səmərəliliyinin yüksəldilməsi üçün onlar sahələrə verildə nə düzgün müəyyən edilməlidir?

- A) heç nə
- B) istehsalın təşkili
- C) üsullar, metodlar, müddətlər
- D) şümləmə qaydası
- E) becərmə forması

205) Sual:Gübrələnmə torpaqların fiziki və kimyəvi tərkibində nəyə səbəb olur?

- A) heç nəyə
- B) ciddi dəyişmələrə
- C) onların nisbəti dəyişir
- D) məhsuldarlıq azalır
- E) itkilər çoxalır

206) Sual:Aqrokomyəvi xidmətin səmərəliliyinin yüksəldilməsi üçün nədən düzgün istifadə edilməlidir?

- A) əməyin təşkili
- B) elmi-texniki tərəqqi**
- C) əmək haqqı
- D) mexanikləşmə
- E) suvarma

207) Sual:Kənd təsərrüfatı xammalının artırılması və keyfiyyətin yaxşılaşdırılması üçün nə vaxtında yerinə yeririlməlidir?

- A) suvarma
- B) becərmə
- C) istehsala xidmətlər**
- D) mexanikləşmə
- E) tozlanma

208) Sual:ASK sistemində məhsul istehsalı və satışına çəkilən ümumi xərcin tərkibində nəqliyyat xərci neçə faiz təşkil edir?

- A) 20%-ə qədər
- B) 25-30%**
- C) 30-35%
- D) 15-20%
- E) 35%-ə qədər

209) Sual:ASK-da istehsala xidmət növlərindən biri də aşağıdakılardan hansıdır?

- A) satış
- B) tədarük
- C) təchizat
- D) meliorasiya-irriqasiya**
- E) maddi marağ

210) Sual:ASK-da aqrokimyəvi xidmət nə əsasında həyata keçirilir?

- A) nazirliyin əmri
- B) inzibati orqanların sərəncamı
- C) müqavilə münasibətləri**
- D) normativ-hüquqi sənədlər
- E) təklif və tövsiyələr

211) Sual:ASK-da nisbi münbitlik necə hesablanır?

- A) gəlirlərlə
- B) zərərlə
- C) maya dəyəri ilə
- D) xərc vahidinə düşən məhsulla**
- E) əmək şərti ilə

212) Sual:ASK-da yararlı torpaqlardan istifadənin səmərəliliyi hansı göstəricilərlə müəyyən edilir?

- A) natura ilə
- B) dəyər ilə
- C) natura və dəyərlə
- D) müxtəlif qiymətlərlə
- E) əmək çəkisi ilə

213) Sual:ASK-da yararlı torpaq hansılardır?

- A) əkin yeri və dincə qoyulan sahələr
- B) çoxillik əkmələr
- C) biçənək, örüş, otlaqlar
- D) bunların hamısı
- E) yalnız əkin yeri

214) Sual:Aşağıdakılardan hansı torpağın məhsulvermə imkanlarını artırır?

- A) aqrotexniki qulluq
- B) idarəetmə
- C) gübrələnmə
- D) suvarma
- E) torpağın qorunması

215) Sual:Kənd təsərrüfatında istehsal xidmətlərinin neçə növü mövcuddur?

- A) 3 növü
- B) 4 növü
- C) 6 növü
- D) 5 növü
- E) 7 növü

216) Sual:ASK-nin idarəetmə elmi ona məxsus bir sıra spesifik nəyə məxsusdur?

- A) xüsusiyyətə
- B) iqtisadi amilə
- C) təşkilatı şərtə
- D) sosial vəziyyətə
- E) texniki xidmətə

217) Sual:İstehsal prosesinin yerinə yetirilməsi və onun idarə olunması ilə əlaqədar insanlar arasında nə yaranır?

- A) münasibətlər
- B) heç nə
- C) bir-birinə kömək etmək
- D) biri digərinə əngəl yaradır
- E) münasibət yaranmır

218) Sual:ASK-da istehsal münasibətlərin dəyişməsi ilə əlaqədar olaraq hansı idarəetmə fəaliyyəti

formalaşmışdır?

- A) yeni
- B) sadə
- C) mürəkkəb
- D) dəyişməmiş
- E) heç nə dəyişməmiş

219) Sual:Aqrar sahibkarlıq formalarının idarəedilməsi qaydaları necə müəyyən edilir?

- A) sərbəst qaydada
- B) inzibati qaydada
- C) normativ yollarla
- D) təşkilati qaydada
- E) göstəriş əsasında

220) Sual:ASK-da idarəetmənin hansı üsullarından həm ayrılıqda və həm də idarəetmənin başqa üsullarını həyata keçirməkdə istifadə edilə bilər?

- A) inzibati
- B) siyasi
- C) texnoloji
- D) təşkilati
- E) sosial

221) Sual:ASK-da idarəetmə funksiyaları təzahür və mahiyyət etibarilə necə olur?

- A) müxtəlif
- B) eyni
- C) oxşar
- D) əlaqəli
- E) əlaqələri çox yaxın

222) Sual:ASK-nın idarəetmə funksiyası məqsədə nail olmaq üçün idarəetmə obyektinə idarəetmənin nəyidir?

- A) fəaliyyətidir
- B) təşkilidir
- C) genişlənməsidir
- D) məhdudlaşmasıdır
- E) stimullaşmasıdır

223) Sual:İqtisadi idarəetmə metodları kollektivə və onun ayrı-ayrı üzvlərinə mövcud obyektiv iqtisadi vasitələrin köməyi ilə nə etməkdir?

- A) təsiretmə sistemidir
- B) kömək göstərmək
- C) yardım etmək
- D) fəaliyyəti əlaqələndirmək
- E) istehsalın təşkilidir

224) Sual: Aqrar ilahatların həyata keçirilməsi nəticəsində ictimai-iqtisadi münasibətlərdə nə baş vermişdir?

- A) əsaslı şəkildə dəyişmiş
- B) sabit qalmış
- C) ciddi dəyişmə olmamış
- D) bəzi əlavələr edilmiş
- E) heç nə baş verməmiş

225) Sual: ASK müəssisələri fəaliyyət prosesində düzgün qurulan münasib əlaqələr nəyi müəyyən edir?

- A) inkişaf istiqamətlərini
- B) tədarükü
- C) kadr hazırlığını
- D) əmək ehtiyatlarını
- E) itkiləri

226) Sual: İstehsalın son nəticəsinin müəyyən edilməsi, vergi, qiymət, gəlirlərin bölgüsü, həvəsləndirmə, mənfəət, rentabellik inteqrasiyanın hansı mərhələsini göstərir?

- A) iqtisadi
- B) təşkil
- C) sosial-iqtisadi
- D) texniki-texnoloji
- E) təşkilati-iqtisadi

227) Sual: Məhsul istehsalında axın sistemlərinin tətbiqi, kompleks mexanikləşmə və avtomatlaşmanın artırılması, enerjinin tətbiqinin çoxalması inteqrasiyanın hansı mərhələsini göstərir?

- A) texniki-texnoloji
- B) texnoloji
- C) sosial-iqtisadi
- D) iqtisadi-təşkilati
- E) texnoloji-təşkilati

228) Sual: ASK-da islahatların nəticəsində təsərrüfatçılıq formalarının yeniləşməsi nəyin köklü dəyişməsinə səbəb olmuşdur?

- A) idarəetmə prinsipinin
- B) mexanikləşmənin
- C) planlaşmanın
- D) texnologiyasının
- E) texniki qulluğun

229) Sual: Aqrar sahibkarlıq formaları kim tərəfindən idarə olunur?

- A) özləri
- B) bələdiyyə
- C) icra hakimiyyəti
- D) mütəxəssislər
- E) plan orqanları

230) Sual:ASK-da idarəetmə fəninin obyektı nədir?

- A) sosial-iqtisadi sistemlər
- B) istehsal texnikası
- C) istehsal texnologiyası
- D) sosial ədalət
- E) iqtisadi tənəzzül

231) Sual:Sahibkarlıq formalarında idarəetmədə buraxılan nöqsanlar nəticəsində əmək və vəsait sərfindən necə istifadə edilir?

- A) qeyri-səmərəli
- B) düzgün
- C) səmərəli
- D) məqsədəuyğun
- E) plana əsasən

232) Sual:ASK-da istehsalın ixtisaslaşması, intensivləşməsi, inteqrasiyası, iqtisadi münasibətlərin tənzimlənməsi, iqtisadi-istehsal əlaqələr kim tərəfindən idarə olunur?

- A) tam sərbəst
- B) Nazirlik
- C) İcra Hakimiyyəti
- D) Bələdiyyələr
- E) xidmət sahələri

233) Sual:ASK-ya daxil olan istehsal və xidmət sahələrinin idarəedilməsi kim tərəfindən müəyyən olunmuş formada idarə olunur?

- A) müəssisə tərəfindən sərbəst
- B) ASK tərəfindən
- C) bələdiyyə tərəfindən
- D) icra hakimiyyəti tərəfindən
- E) Nazirlik tərəfindən

234) Sual:ASK-da istehsalın iqtisadi səmərəliliyin yüksəldilməsinin başlıca amillərindən biri nədir?

- A) idarəetmənin səmərəli qurulması
- B) maya dəyərinin yüksəlməsi
- C) əmək sərfinin artırılması
- D) əmək haqqının çoxaldılması
- E) kadr hazırlığı

235) Sual:ASK-da idarəetmənin səmərəliliyinin artırılması və idarəetmənin ucuzlaşdırılması üçün nə edilməlidir?

- A) oxşar funksiyaları birləşməlidir
- B) əmək haqqı artırılmalıdır
- C) bəzi ixtisaslar azaldılmalıdır
- D) kadr hazırlığı artırılmalıdır

E) əmək sərfi çoxaldılmalıdır

236) Sual:ASK-da istehsalın səmərəli quruluşu, ehtiyatlardan istifadə, iqtisadi əlaqə və mənafeələr nəyi təmin edir?

- A) iqtisadi inkişafa marağın yüksəlməsini
- B) məhsulun azalmasını
- C) əmək sərfinin çoxalması
- D) əmək haqqının artmasını
- E) keyfiyyətin tənzimlənməsini

237) Sual:ASK-da istehsal olunan xammalın yüksək keyfiyyətdə istehlakçılara çatdırılması nədən asılıdır?

- A) infrastrukturdan
- B) iqlim şəraitindən
- C) əmək haqqından
- D) əmək sərfindən
- E) emal sahəsindən

238) Sual:ASK-da təbii-iqlim, relyef, su, texnoloji proseslər və digər şərtlər nəyə təsir edir?

- A) infrastruktura
- B) hər şeyə
- C) heç nəyə
- D) insanlara
- E) maşınlara

239) Sual:Aqrar islahatlar ASK sahələri arasındakı əlaqələrin funksiyasında nəyə səbəb olmuşdur?

- A) dərinləşməsinə
- B) sabitləşməsinə
- C) əlaqənin pozulmasına
- D) heç nəyə
- E) zəifləməsinə

240) Sual:Aqrar islahat nəticəsində emal müəssisələrinin fəaliyyətində nəyə nail olunur?

- A) müasirləşir
- B) sabit qalır
- C) inkişafı zəifləyir
- D) emala ehtiyac qalmır
- E) xərclər azalır

241) Sual:Məhsulun keyfiyyətinin yüksəlməsi istehsal prosesinin düzgün həyata keçirilməsi ilə yanaşı hansı sahə ilə əlaqədardır?

- A) xidmət sahələri
- B) əmək ehtiyatı
- C) əmək haqqı
- D) nəqliyyat sahəsi

E) tikinti sahəsi

242) Sual:ASK-nin maddi-texniki bazasının möhkəmləndirilməsi əsaslı vəsait qoyuluşunun nəyindən asılıdır?

- A) həcimindən
- B) strukturundan
- C) dinamikasından
- D) maya dəyərindən
- E) əmək haqqından

243) Sual:ASK-da mövcud ehtiyatlardan səmərəli istifadə edildikdə nəyə nail olunur?

- A) yüksək nəticələrə nail olunur
- B) maya dəyəri yüksəlir
- C) istehsal xərci azalır
- D) nəqliyyat vasitələri artır
- E) heç nə olmur

244) Sual:ASK-nin maddi-texniki bazasına onun sərəncamında olan bütün maddi-texniki ehtiyatlar, yəni torpaq, su və daha nə daxildir?

- A) meşə ehtiyatı
- B) nəqliyyat
- C) mexaniki vasitələr
- D) əmək ehtiyatı
- E) suvarma sistemləri

245) Sual:Maddi-texniki bazadan düzgün istifadənin həyata keçirilməsi üçün onlardan necə istifadə edilməlidir?

- A) səmərəli
- B) əhatəli
- C) plana əsasən
- D) ayrı-ayrı
- E) əlaqəsiz

246) Sual:ASK-nin maddi-texniki bazası maddi elementlər və istehsal vasitələri və habelə nəyin cəmindən ibarətdir?

- A) məhsuldar qüvvələrinin
- B) nəqliyyat vasitələrinin
- C) işçi qüvvəsinin
- D) əsas fondun
- E) dövrüyyə fondunun

247) Sual:İnfrastrukturun ayrı-ayrı hissələri istehsal prosesinin normal həyata keçirilməsi ilə əlaqədar olaraq hansı mərhələləri əhatə edir?

- A) Bunların hamısını
- B) Hazırlıq işlərinin yerinə yetirilməsini
- C) İstehsal prosesinin fasiləliyini

- D) İstehsal-istehlak əlaqələrinin tənzimlənməsi
- E) Bunların heç birini

248) Sual:ASK-da infrastruktur əsas istiqamətləri üzrə neçə istiqamətə ayrılır?

- A) 5 istiqamət
- B) 3 istiqamət
- C) 6 istiqamət
- D) 8 istiqamət
- E) 4 istiqamət

249) Sual:ASK-da infrastruktur istehsal sahələrini xidmət işindən azad etməklə yanaşı diqqətin bilavasitə harada cəmləşməsinə şərait yaradır?

- A) istehsal prosesinə
- B) əmək sərfinə
- C) əmək haqqına
- D) məhsul satışına
- E) əməyin təşkilinə

250) Sual:İnfrastruktura istehsalın normal fəaliyyətini təmin edən, onun inkişafında mühüm rol oynayan zəruri proses kimi nədən ibarətdir?

- A) sosial, texnoloji-texniki sahələrin cəmi
- B) əmək sərfindən
- C) istehsal xərcindən
- D) maya dəyərindən
- E) istehsal-iqtisadi əlaqələrin cəmi

251) Sual:ASK-da mexanikləşmiş işlərin həcmnin yerinə yetirilən işlərin ümumi həcminə nisbəti nəyi əks etdirir?

- A) mexanikləşmə səviyyəsini
- B) əmək məhsuldarlığının səviyyəsini
- C) əmək sərfinin səviyyəsini
- D) intensivləşmə səviyyəsini
- E) iqtisadi səmərəliliyi

252) Sual:ASK-da əl əməyinin və istehsal xərcinin azaldılmasını və əmək məhsuldarlığının yüksəldilməsinin başlıca amili və şərti nədir?

- A) istehsalın intensivləşməsi
- B) istehsalın ixtisaslaşması
- C) pul gəlirinin çoxaldılması
- D) mexanikləşmənin artması
- E) əmək sərfinin azalması

253) Sual:ASK-da əsaslı vəsait qoyuluşunun istehsal və qeyri-istehsal təyinatlı vəsaitlər arasında bölgüsü istehsalın inkişafına və sosial problemlərin həllinə nə etməlidir?

- A) eyni şərait yaratmalıdır
- B) təsir etməlidir

- C) təsir etməməlidir
- D) istehsal artmamalıdır
- E) sosial inkişafı azaltmalıdır

254) Sual: Əsaslı vəsait qoyuluşu hesabına maya dəyərinin azalan hissəsinin əsaslı vəsait qoyuluşuna nisbəti nəyi göstərir?

- A) vəsaitin səmərəliliyini
- B) mənfəətin artmasını
- C) zərərin çoxalmasını
- D) əmək haqqının səviyyəsini
- E) maddi marağı

255) Sual: ASK-da istehsal prosesinin zonal xüsusiyyətə və mövsümü xarakterə malik olması maddi-texniki bazadan istifadə ilə nə kimi əlaqəsi var?

- A) istifadəyə təsir edir
- B) əlaqəsi yoxdur
- C) nisbətən əlaqəsi var
- D) təsir etmir
- E) nisbətən təsir edir

256) Sual: ASK-nın maddi-texniki bazasına daxil olan məhsuldar və iş heyvanları, çoxillik əkmələr başlıca olaraq nə əsasında inkişaf etdikləri nəzərə alınmalıdır?

- A) bioloji qanunlar
- B) intensiv
- C) ekstensiv
- D) sərbəst
- E) iqtisadi qanunlar

257) Sual: ASK-da maddi-texniki bazaya necə qiymət verilir?

- A) bütöv bir sistem kimi
- B) istehsal amili kimi
- C) istehsal vasitəsi kimi
- D) mexanikləşmə səviyyəsi kimi
- E) intensivləşmə amili kimi

258) Sual: Müasir texniki-texnoloji proseslər, sosial-iqtisadi tədbirlər torpaqdan və əmlakdan necə istifadəyə şərait yaratmalıdır?

- A) səmərəli
- B) əlaqəsi yoxdur
- C) plana əsasən
- D) göstərişə əsasən
- E) tövsiyəyə uyğun

259) Sual: Məhsul istehsalının istehsal xərci, maya dəyəri, qiyməti, keyfiyyəti və s. iqtisadi səmərəliliyin səviyyəsinə necə təsir göstərir?

- A) müxtəlif

- B) eyni
- C) sabit
- D) əlaqəli
- E) sadə

260) Sual:ASK-da itkilərin çoxalması və keyfiyyətin pisləşməsi nəyin aşağı düşməsinə səbəb olur?

- A) iqtisadi səmərəliliyin
- B) istehsal xərcinin
- C) məşğulluğun
- D) mexanikləşmənin
- E) əmək sərfinin

261) Sual:İstehsal prosesində sərf olunan xammal və materialların azalması nəyin çoxalmasına təsir edir?

- A) xalis məhsulunun
- B) istehsal xərcinin
- C) maya dəyərinin
- D) əmək haqqının
- E) zərərliyinin

262) Sual:ASK-da istehsal olunan ərzaqla əhalinin təlabatını fizioloji normalarla təmin etmək mümkündürmü?

- A) tam mümkün deyil
- B) mümkündür
- C) artıqlaması ilə mümkündür
- D) yüksək səviyyədə mümkündür
- E) tam mümkündür

263) Sual:ASK-nin müasir inkişaf səviyyəsi onun qarşısında duran məqsədə uyğundurmu?

- A) uyğun deyil
- B) tam uyğundur
- C) uyğundur
- D) nisbətən uyğundur
- E) məqsəddən yüksəkdir

264) Sual:Kənd təsərrüfatı sahələrində yaradılan xalis məhsulun dəyəri nəyə daxildir?

- A) son məhsula
- B) ümumi məhsula
- C) ümumi gəlirə
- D) mənfəətə
- E) istehsal xərcinə

265) Sual:ASK-da ümumi məhsuldan aralıq məhsulu çıxdıqdan sonra qalan hissə nəyi təşkil edir?

- A) son məhsulu
- B) mənfəəti

- C) xalis məhsulu
- D) xalis gəliri
- E) istehsal xərcini

266) Sual:ASK-da əsas istehsal fondlarından istifadənin iqtisadi səmərəliliyinin əsas göstəriciləri nədən ibarətdir?

- A) fondverimi və fondtutumu
- B) fondun dinamik artımı
- C) fondan istifadənin normalaşdırılması
- D) fondun strukturu
- E) fondun formalaşma mənbəyi

267) Sual:ASK-da ümumi məhsulun dəyəri müəyyən edilərkən hansı qiymət əsas götürülür?

- A) müqayisəli qiyməti
- B) topdansatış qiyməti
- C) pərakəndə qiyməti
- D) nisbi qiyməti
- E) tarif qiymətləri

268) Sual:ASK-da iqtisadi səmərəliliyin səviyyəsinə qiymət verilərkən ona hansı miqyasda baxılır?

- A) bunların hamısı
- B) xalq təsərrüfatı
- C) sahələr
- D) təsərrüfat formaları, bölmələr
- E) bunları əhatə etmir

269) Sual:ASK-da xalis məhsul istehsalının mənbəyi nədir?

- A) xam məhsul istehsalı
- B) satılan məhsul
- C) emal olunan məhsul
- D) məhsul itkisi
- E) məhsulun keyfiyyəti

270) Sual:Məhsulun keyfiyyəti nə ilə müəyyən olunur?

- A) istehlak norması ilə
- B) məhsul istehsalının artımı ilə
- C) məhsulun istehsal xərcləri ilə
- D) əmtəlik məhsulun çoxalması ilə
- E) əmtəlik səviyyəsi ilə

271) Sual:ASK-da xalis məhsul (ümumi gəlir) nədir?

- A) yeni yaradılan dəyərdir
- B) cəmi məhsuldur
- C) cəmi məhsulun dəyəridir
- D) istehlak olunan dəyərdir

E) reallaşan dəyərdir

272) Sual:ASK-da səmərəlilik nədir?

- A) alınan nəticə ilə onu törədən səbəbin nisbəti
- B) əldə edilən gəlirin çoxalması
- C) rentabelliliyin dinamikası
- D) istehsal xərcinin azalması
- E) fondlarla təminatın yaxşılaşması

273) Sual:ASK-da geniş təkrar istehsalın inkişafının, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasının başlıca şərti, ehtiyat mənbəyi və maliyyə imkanlarının mövcud olmasını nə əks etdirir?

- A) ictimai səmərəlilik
- B) istehsalın çoxalması
- C) pul gəlirinin artması
- D) mənfəətin azalması
- E) iqtisadi münasibət

274) Sual:ASK təsərrüfatları öz fəaliyyətinin genişləndirilməsi məqsədi ilə müxtəlif mənbələrdən nə alır?

- A) kredit
- B) maşınlar
- C) nəqliyyat
- D) əsas fond
- E) dövriyyə fondu

275) Sual:ASK təsərrüfatlarının aldığı təsərrüfat hesablı gəlir kimə məxsusdur?

- A) təsərrüfatların özünə
- B) bələdiyyələrə
- C) icra hakiminə
- D) mərkəzi orqana
- E) vergi orqanlarına

276) Sual:ASK-nin təsərrüfatlarının digər müəssisə və təşkilatlarla əlaqə və münasibətləri nəyə əsasən tənzimlənir?

- A) müqaviləyə əsasən
- B) tənzimlənmir
- C) plana əsasən
- D) göstərişə əsasən
- E) tövsiyələrə əsasən

277) Sual:Aşağıdakılardan hansı sahə komplekslərində spesifik xüsusiyyət hesab olunur?

- A) istehsalın mövsümlüü
- B) ixtisaslaşma
- C) təmərküzləşmə
- D) inteqrasiya

E) kooperasiya

278) Sual:Aqrar-sənaye sahə kompleksləri əhalinin tələbatını necə təmin edir?

A) bir və bir-neçə məhsulla

B) təmin etmir

C) çoxlu məhsulla

D) keyfiyyətli ərzaqla

E) baha məhsulla

279) Sual:ASK müəssisə və təşkilatlarında uzunmüddətli kreditlər hansı dövrə verilir?

A) 5 ildən çox

B) 3-5 ilə

C) 6 ildən çox

D) müddətsiz

E) qeyri-müəyyən

280) Sual:ASK-da strateji məqsədlərin həyata keçirilməsi üçün nə formalaşır, onun mənbəyi və istifadə edilməsi üsulları müəyyən edilir?

A) maliyyə-kredit münasibətləri

B) istehsal üsulu

C) satış qaydaları

D) tədarük formaları

E) texnoloji qaydalar

281) Sual:Müasir şəraitdə iqtisadi münasibətlərin prinsip və metodları nəyin təsiri ilə şərtlənir?

A) bazar iqtisadiyyatının qanunları

B) istehsalın artımı

C) satışın təşkili

D) qanunların çoxalması

E) bazar münasibətlərinin zəifləməsi

282) Sual:ASK-da istehsal olunan məhsullar işçilərdə nəyə təminat verməlidir?

A) maddi marağına

B) əmək haqqına

C) mənəvi marağına

D) istehsal xərcinə

E) maya dəyərinə

283) Sual:ASK-da istehsal olunan müxtəlif çeşidli və yüksək keyfiyyətli məhsullar necə başa gəlməlidir?

A) ucuz

B) baha

C) zərərlə

D) rentabelli

E) yüksək qiymətlə

284) Sual:ASK-da istehsal olunan ərzaq və xalq istehlakı məhsulları hansı sahənin hesabına əldə edilir?

- A) bir neçə sahənin
- B) iki sahənin
- C) üç sahənin
- D) bir sahənin
- E) heç bir sahənin

285) Sual:Aqrar-sənaye sahə komplekslərində istehsal olunan xammal aşağıdakılardan hansı məqsəddə istifadə olunur?

- A) bunların üçünə ayrılır
- B) yalnız emal müəssisələrin
- C) istehsal məqsədinə istehlak olunur
- D) sair tələbatı ödəyir
- E) yalnız ixraca sərflənir

286) Sual:Aqrar-sənaye sahə komplekslərinə daxil olan müxtəlif xarakterli istehsal-xidmət müəssisələri arasında əlaqələr necə qurulmalıdır?

- A) sərbəst qurulur
- B) nazirlik müəyyən edir
- C) bələdiyyələr müəyyənləşdirirlər
- D) planlı qaydada qurulur
- E) tənzimlənmir

287) Sual:Aqrar-sənaye sahə komplekslərində istehsal vasitələri və işçi qüvvəsinin istehsal prosesində iştirakı, istehsalın mövsümü xarakterə malik olması, maliyyə-kredit, qiymət, vergi və s. onun nəyini müəyyən edir?

- A) spesifik xüsusiyyətlərini
- B) əmək sərfini
- C) maya dəyərini
- D) iqtisadi səmərəliliyini
- E) sosial problemlərini

288) Sual:Aqrar-sənaye sahə kompleksləri çoxlu sayda və müxtəlif funksiyalı istehsal-xidmət sahələrindən ibarət olmaqla onların arasında mürəkkəb əlaqə və münasibət vardır. Onlar necə qurulmalıdır?

- A) əlaqə bazar münasibətlərinə uyğunlaşmalıdır
- B) əlaqəyə ehtiyac yoxdur
- C) əlaqə mövcud deyil
- D) nazirlik tərəfindən müəyyən edilir
- E) icra orqanları müəyyənləşdirir

289) Sual:Aqrar-sənaye sahə kompleksləri tələbatı neçə növ xalq istehlakı məhsulları ilə təmin edir?

- A) bir və bir-neçə
- B) bir növ

- C) çoxlu növ
- D) məhdud növ
- E) istehlak malları istehsal etmir

290) Sual:ASK-da istehsal olunan son məhsulların səmərəliliyinin yüksəlməsi üçün onun yaradılmasında iştirak edən müəssisələrdə nəyə nail olunmalıdır?

- A) yüksək istehsal-iqtisadi nəticələrə
- B) elmi-texniki tərəqqiyə
- C) əmək haqqının artmasına
- D) kadr hazırlığına
- E) əmək sərfinin yüksəlməsinə

291) Sual:Elmi-texniki tərəqqinin sürətlənməsi $k/t-1$ ilə nəyin arasındakı əlaqəni dərinləşdirir?

- A) təbiətlə
- B) emal müəssisəsi
- C) tədarüklə
- D) satışla
- E) saxlama ilə

292) Sual:Xəstəlik və zərərvericilərlə mübarizədə aparılarkən istifadə edilən kimyəvi maddələr nəyin ucuzlaşmasına səbəb olur?

- A) məhsulların
- B) əmək sərfinin
- C) əmək haqqının
- D) həyat şəraitinin
- E) qiymətin

293) Sual:Xəstəlik və zərərvericilərlə mübarizə zamanı işlədilən kimyavi maddələr nəyin artmasına şərait yaradır?

- A) istehsalın
- B) istehsal xərcinin
- C) əmək haqqının
- D) mexanikləşmənin
- E) əmək sərfinin

294) Sual:Azərbaycan Respublikasında meliorasiya və irriqasiya işinin pis təşkil edilməsinə görə hazırda şoranlaşmış torpaq sahəsi nə qədərdir?

- A) 1,5 milyon ha
- B) 2,0 milyon ha
- C) 2,3 milyon ha
- D) 1,3 milyon ha
- E) 1,0 milyon ha

295) Sual:Kənd təsərrüfatında kimyəvi birləşmələrin çox tətbiq edilməsi, onların səmərəsiz təşkili ölkəmizdə flora və faunaya bitki və heyvan növlərinə necə təsir edir?

- A) flora və faunaya zərər vurur, bitki-heyvan məhv edilir

- B) çox zəif
- C) onlarla əlaqəsi yoxdur
- D) kimyəvi maddə az tətbiq olur
- E) bütün prosesə nəzarət edilir

296) Sual:ASK-nin idarəedilməsi və iqtisadi mexanizmi hansı quruluş əhatə edir?

- A) təşkilati
- B) sahəvi
- C) funksional
- D) regional
- E) sosial

297) Sual:ASK-nin sahə quruluşu müəyyən edilərkən əsas fondlar, işçi qüvvəsi ilə yanaşı daha hansı göstərici əsas götürülür?

- A) son məhsul istehsalı
- B) torpaq sahəsi
- C) maya dəyəri
- D) əmək haqqı
- E) istehsal xərci

298) Sual:ASK-da istehsal olunan məhsulların səmərəliliyinin yüksəldilməsi üçün məhsulların bölgüsü necə aparılmalıdır?

- A) funksional quruluş əsasında
- B) xərcə uyğun
- C) maya dəyərinə əsasən
- D) əmək haqqına uyğun
- E) rentabellik əsasında

299) Sual:ASK-da istehsal olunan məhsulların müxtəlif məqsədlərə sərf olunması nə ilə öyrənilir?

- A) funksional quruluşla
- B) zərərlik səviyyəsi ilə
- C) rentabelliklə
- D) maya dəyəri ilə
- E) mənfəətlə

300) Sual:ASK-nin hər-hansı quruluşunda buraxılan nöqsan kompleksin inkişafına təsir edirmi?

- A) istehsal-iqtisadi göstəricilər pisləşir
- B) yox
- C) istehsal sürətlənir
- D) iqtisadiyyat yaxşılaşır
- E) heç nə olmur

301) Sual:ASK-nin hər bir mərhələsində nəyi həyata keçirilir?

- A) obyektiv funksiyası
- B) təşkili qaydaları

- C) iqtisadi amilləri
- D) tənzimlənmə üsulları
- E) planlaşma imkanları

302) Sual: Azərbaycanca eroziyanın hansı növü vardır və onlar torpaqların neçə faizini əhatə edir?

- A) külək və su eroziyası 65-70%
- B) eroziya zəifdir və 15-20% əhatə edir
- C) təkə külək eroziyası, 30-40%
- D) yalnız su eroziyası 25-30%
- E) eroziya yoxdur

303) Sual: Regionlarda meliorasiya məqsədi ilə aparılan tədbirlərin ekoloji şərait nəzərə alınmadan yerinə yetirilməsi nəyə səbəb olur?

- A) şoranlığın çoxalmasına və xəstəliklərin yaranmasına
- B) məhsuldarlığın artmasına
- C) suvarma şəraitinin pisləşməsini
- D) eroziyanın qorunmasına
- E) kanalların su axımının azalmasına

304) Sual: Bioloji qanunlar, inkişaf və iqtisadi qanunlarla əlaqədar olub ASK-nin nəyinin bütün səviyyəsində özünü göstərir?

- A) idarə olunmasında
- B) istehsal prosesində
- C) satış mərhələsində
- D) planlaşmasında
- E) stimullaşmasında

305) Sual: ASK-da istehsal olunan ərzaq və xalq istehlakı məhsulları aşağıdakılardan hansını təmin etməlidir?

- A) müxtəlif çeşidli olmalı
- B) rentabelli olmalı
- C) zərərlə işləməli
- D) maya dəyəri yüksəlməli
- E) istehsal xəri artmalı

306) Sual: ASK-nin hansı sahələrin birliyindən ibarətdir?

- A) istehsal-xidmət
- B) istehsal
- C) tədarük
- D) nəqliyyat
- E) informasiya

307) Sual: ASK-nin ikinci sahəsinə hansı müəssisələr daxildir?

- A) xammal istehsal edən müəssisələr
- B) nəqliyyat müəssisələri

- C) tikinti müəssisələri
- D) təmir müəssisələri
- E) tədarük müəssisələri

308) Sual:ASK-da müxtəlif istiqamətdə fəaliyyət göstərən və bir-birilə vəhdət halında birləşən sahələr neçə hissəyə ayrılır?

- A) 3 hissə
- B) 5 hissə
- C) 6 hissə
- D) 4 hissə
- E) 7 hissə

309) Sual:ASK xammalından əldə edilən son məhsulun çoxalması nəyi əks etdirir?

- A) keyfiyyətin yüksəlməsi və itkilərin azalması
- B) xammalın itkisinin artmasını
- C) xammal istehsalının azalmasını
- D) istehsal xərcinin yüksəlməsini
- E) xammalın pis keyfiyyətdə olmasını

310) Sual:ASK-ya çoxlu sayda istehsal, xidmət sahələrinin daxil olması onun quruluşunda nəyə səbəb olur?

- A) mürəkkəbləşməsinə
- B) sadələşməsinə
- C) genişlənməsinə
- D) əlaqəsinin zəifləməsinə
- E) əlaqələrin pozulmasına

311) Sual:Aqrar islahatlar nəticəsində formalaşan sahibkarlar torpaq və əmlakın nəyinə çevrilmişlər?

- A) sahibinə
- B) heç nəyinə
- C) becərənlərə
- D) satanlara
- E) dəyişdirənlərə

312) Sual:İslahatlar nəticəsində formalaşan özəl qurumlar öz fəaliyyətində nəyə əsaslanır?

- A) sərbəst sahibkarlığa
- B) satış təşkilatlarına
- C) tədarük firmalarına
- D) xidmət növünə
- E) emal sahəsinə

313) Sual:Aqrar islahatlarla əlaqədar tələb olunan normativ materiallar kim tərəfindən hazırlanır?

- A) islahat komissiyaları
- B) bələdiyyələr
- C) icra başçıları

- D) elmi işçilər
- E) nazirliklər

314) Sual: İslahatlar nəyə əsasən aparılır?

- A) qanunlara
- B) əmrə
- C) sərəncama
- D) qərara
- E) göstərişlərə

315) Sual: Aqrar islahatlar nəticəsində torpaqlar və əmlak kimə verilir?

- A) onların sahibinə
- B) mütəxəssislərə
- C) qulluqçulara
- D) ziyahılara
- E) elm-mədəniyyət işçilərinə

316) Sual: İctimai təsərrüfatların istehsal etdiyi məhsullar əhalinin tələbatının ödəyə bilirdimi?

- A) tələbata uyğun deyildi
- B) tam ödəyirdi
- C) tələbata uyğun idi
- D) tələbatdan artıq idi
- E) tələbata cavab verirdi

317) Sual: İctimai təsərrüfatlarda istehsal xərcindən necə istifadə edilirdi?

- A) süni olaraq artırılırdı
- B) səmərəli
- C) plana uyğun
- D) səmərəsiz
- E) göstəriş əsasında

318) Sual: Aqrar böhranın dərinləşməsi aşağıdakı iqtisadi mexanizmin hansından çox aslı idi?

- A) əsaslı vəsait qoyuluşu
- B) maliyyə
- C) kredit
- D) sığorta
- E) vergi

319) Sual: Aqrar islahatlar dedikdə ilk növbədə nə nəzərdə titulur?

- A) müasir təsərrüfatçılıq
- B) əmək haqqı
- C) maya dəyəri
- D) istehsal xərci
- E) iqtisadi səmərə

320) Sual:Keyfiyyətin yüksəldilməsi məhsulların istifadə edilməsinin faydallığına təsir edirmi?

- A) faydalılıq yüksəlir
- B) əlaqəsi yoxdur
- C) faydalılıq sabit qalır
- D) faydalılıq aşağı düşür
- E) faydalılığa təsir etmir

321) Sual:İstehsalın səmərəliliyinin yüksəldilməsi əsas istiqaməti nədir?

- A) keyfiyyət
- B) əmək haqqı
- C) istehsal xərci
- D) maya dəyəri
- E) əmək sərfi

322) Sual:Xammalın vaxtında və keyfiyyətli satışına ciddi təsir göstərən amil nədir?

- A) sifarişə dair müqaviləyə əməl olunması
- B) elə amil yoxdur
- C) müqavilənin düzgün tərtib edilməməsi
- D) sifarişin vaxtında verilməməsi
- E) sifarişin gec tərtib olunması

323) Sual:Kənd təsərrüfatı xammalı satışı forma və qaydaları istehsalçılarda nəyə şərait yaratmışdır?

- A) marağın yüksəlməsinə
- B) maya dəyərinin yüksəlməsinə
- C) istehsal xərcinin artmasına
- D) əmək haqqının azalmasına
- E) səmərəliliyin aşağı düşməsinə

324) Sual:Kənd təsərrüfatı xammalı vaxtında satılmadıqda onun qiymətində nə baş verir?

- A) qiymət aşağı düşür
- B) heç nə dəyişmir
- C) qiymət sabit qalır
- D) qiymət yüksəlir
- E) qiymət ləğv olur

325) Sual:Aqrar islahatların və aqrar sahibkarlığın regional inkişafı hansı illərdə həyata keçirilir?

- A) 2004-cü ildən sonra
- B) 2003 – 2007-ci illər
- C) 2004 – 2005-ci illər
- D) 2002 – 2007-ci illər
- E) 2006-cı ildən sonra

326) Sual:Aşağıdakı təsərrüfatlardan hansı ölkə daxili, dövlət, beynəlxalq subyektlərlə iqtisadi münasibətlər qurur?

- A) xüsusi təsərrüfatlar

- B) yardımçı müəssisələr
- C) tədarük orqanları
- D) təsərrüfatlararası müəssisələr
- E) icarə kollektivi

327) Sual:Aqrar islahatların həyata keçirilməsini təmin etmək kim tərəfindən aparılmışdır?

- A) Dövlət Aqrar İslahatlar Komissiyası
- B) İqtisadi İnkişaf Nazirliyi
- C) Dövlət Torpaq Komitəsi
- D) Kənd Təsərrüfatı Nazirliyi
- E) Hüquq-mühafizə orqanları

328) Sual:Aqrar islahatlarla əlaqədar yaradılan sosial-iqtisadi və texniki-texnoloji, təşkilati tədbirlər müəyyən edilmiş səviyyədə əməl edilmədikdə nə baş verir?

- A) sosial-iqtisadi yüksəlişə əməl olunmur
- B) istehsal-iqtisadi yüksəliş sürətlənir
- C) sosial-iqtisadi artıma əməl olunur
- D) məhsul istehsalı artır
- E) iqtisadi səmərəlilik yüksəlir

329) Sual:Xüsusi təsərrüfatlar nəyin formalaşmasına real şərait yaradır?

- A) aqrar sahibkarlığın
- B) bələdiyyə təsərrüfatlarının
- C) icarə kollektivlərinin
- D) təsərrüfatlararası birliklərin
- E) dövlət müəssisələrinin

330) Sual:Aqrar sferada torpaq və əmlakın özəlləşdirilməsi və ictimai təsərrüfatların ləğv edilməsi nəticəsində nə yaranır?

- A) xüsusi təsərrüfatlar
- B) kollektiv müəssisələr
- C) təsərrüfatlararası təşkilatlar
- D) istehsal-elmi birlikləri
- E) aqrokombinatlar

331) Sual:Aqrar islahatların həyata keçirilməsinə nədən başlanır?

- A) normativ-hüquqi bazanın yaradılması
- B) torpaqların özəlləşdirilməsi
- C) əmlakın qiymətləndirilməsi
- D) işçilərin hazırlanması
- E) texnikanın uçota alınması

332) Sual:Azərbaycan Respublikasında aqrar islahatlar nə zaman başlamış və davam etmişdir?

- A) 90-cı illərin əvvəlində
- B) 80-ci illərin sonunda

- C) 2000-ci ildə
- D) 2005-ci ildə
- E) 1998-ci ildə

333) Sual:ASK-nin quruluşu və sahələrarası əlaqələrin təşkili nədən səmərəli istifadəni təmin etməlidir?

- A) torpaqlardan
- B) istehsalın səviyyəsindən
- C) mövcud ehtiyatlardan
- D) maya dəyərindən
- E) istehsal xərcindən

334) Sual:ASK-nin kooperasiya və inteqrasiyasının xarakterik xüsusiyyətlərini əks etdirən quruluşu necə formalaşır və inkişaf edir?

- A) sürətlə
- B) çox sürətlə
- C) tədricən
- D) planlı formada
- E) inzibati yolla

335) Sual:Aqrar ilahatların həyata keçirilməsi nəticəsində ictimai-iqtisadi münasibətlərdə nə baş vermişdir?

- A) sabit qalmış
- B) əsaslı şəkildə dəyişmiş**
- C) ciddi dəyişmə olmamış
- D) bəzi əlavələr edilmiş
- E) heç nə baş verməmiş

336) Sual:ASK regionlarda formalaşarkən nəyin nəzərə alınması vacibdir?

- A) mexanikləşmənin
- B) əmək haqqı
- C) suvarma şəraiti
- D) təbii-iqlim şəraiti**
- E) əməyin təşkili

337) Sual:ərzaq və istehlak məsulları xammalını istehsal edən və son məhsula çevirən sənaye, kənd təsərrüfatı və digər sahələrin birləşməsi nəyin formalaşmasına səbəb olur?

- A) istehsal kompleksləri
- B) ASK**
- C) istehlak kompleksi
- D) xidmət kompleksi
- E) yardımçı komplekslər

338) Sual:ASK müəssisələri fəaliyyət prosesində düzgün qurulan münasib əlaqələr nəyi müəyyən edir?

- A) tədarükü

- B) kadr hazırlığını
- C) inkişaf istiqamətlərini
- D) əmək ehtiyatlarını
- E) itkiləri

339) Sual:İnteqrasiyanın güclənməsi nəticəsində ASK daxil olan müəssisə və təşkilatların fəaliyyətində nə baş verir?

- A) fəaliyyət davam edir
- B) fəaliyyət dəyişmir
- C) səyləri birləşir
- D) səyləri zəifləyir
- E) səyləri tənzimlənir

340) Sual:ASK-da inteqrasiya məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafına necə təsir göstərir?

- A) onlarla əlaqəsi yoxdur
- B) onları sabitləşdirir
- C) onların əlaqəsini pozur
- D) onların əlaqəsini məhdudlaşdırır
- E) onların əlaqəsini dərinləşdirir

341) Sual:Aqrar-sənaye inteqrasiyası fəaliyyət prosesinin hansı dairəsini əhatə edir?

- A) yalnız istehsal
- B) yalnız texnoloji
- C) bütün dairələri
- D) iqtisadi dairələri
- E) son nəticəni

342) Sual:İstehsalın son nəticəsinin müəyyən edilməsi, vergi, qiymət, gəlirlərin bölgüsü, həvəsləndirmə, mənfəət, rentabellik inteqrasiyanın hansı mərhələsini göstərir?

- A) təşkil
- B) sosial-iqtisadi
- C) texniki-texnoloji
- D) təşkilati-iqtisadi
- E) iqtisadi

343) Sual:Məhsul istehsalında axın sistemlərinin tətbiqi, kompleks mexanikləşmə və avtomatlaşmanın artırılması, enerjinin tətbiqinin çoxalması inteqrasiyanın hansı mərhələsini göstərir?

- A) texnoloji
- B) sosial-iqtisadi
- C) iqtisadi-təşkilati
- D) texniki-texnoloji
- E) texnoloji-təşkilati

344) Sual:ASK-da inteqrasiya istehsalın texnika və texnologiyasının, iqtisadiyyatı və təşkilinin, sosial münasibətlərinin hansı mərhələsində baş verir?

- A) bunların heç birində
- B) bunların hamısında**
- C) yalnız sosial münasibətlərdə
- D) yalnız texniki səviyyədə
- E) yalnız texnoloji mərhələdə

345) Sual:ASK-da inteqrasiya nə deməkdir?

- A) ixtisaslaşma
- B) təmərküzləşmə
- C) birləşmə, qovuşma**
- D) bölüşdürmə
- E) ayrılma

346) Sual:ASK-da istehsalın səmərəli quruluşu, ehtiyatlardan istifadə, iqtisadi əlaqə və mənafeələr nəyi təmin edir?

- A) məhsulun azalmasını
- B) əmək sərfinin çoxalması
- C) əmək haqqının artmasını
- D) iqtisadi inkişafa marağın yüksəlməsini**
- E) keyfiyyətin tənzimlənməsini

347) Sual:ASK-nin regionlarda səmərəli fəaliyyət göstərilməsi üçün aşağıdakılardan hansının əhəmiyyəti böyükdür?

- A) infrastruktur və iqtisadi əlaqələrin**
- B) əhəlinin yerdəyişməsinin
- C) rentabelliğin yüksəldilməsinin
- D) əmək məhsuldarlığının azalmasının
- E) əmək haqqının artmasının

348) Sual:ASK formalaşarkən ərazi-sahə strukturunun düzgün qurulmaması nəticəsində nəyin yüksəlməsi mümkün deyil?

- A) torpağın məhsuldarlığı
- B) texnikadan istifadə
- C) əmək haqqı
- D) iqtisadi səmərəlilik**
- E) iqtisadi əlaqə

349) Sual:Təsərrüfat kompleksləri nəyin birləşməsi ilə formalaşır?

- A) istehsal-istehlak
- B) istehsal-əmal**
- C) istehsal-xidmət
- D) istehsal -tədarük
- E) istehsal-iqtisadi

350) Sual:ASK-nin inkişafına işçilərin maddi marağının yüksəldilməsi nəyə səbəb olur?

- A) maya dəyərinin dəyişməsinə
- B) satışın çoxalmasına
- C) istehsal xərcinin artmasına
- D) iqtisadi nəticələrin yüksəldilməsinə**
- E) zərərliyin artmasına

351) Sual:ASK-nın inkişafının sürətləndirilməsi üçün nəyin nəzərə alınmasına nail olunmalıdır?

- A) məhsuldarlığın
- B) istehsal xərcinin
- C) işçi qüvvəsinin
- D) rentabelliyin
- E) mənfəətin

352) Sual:Təsərrüfat kompleksində istehsal olunan son məhsulda nə baş verir?

- A) maya dəyəri artır
- B) istehsal xərci çoxalır
- C) zərərlər azalır
- D) keyfiyyət yüksəlir**
- E) əmək haqqı azalır

353) Sual:Təsərrüfat kompleksinin formalaşması və səmərəli fəaliyyət göstərməsi ilə aşağıdakılardan nəyə nail olunur?

- A) torpaqlar yaxşılaşır
- B) istehsal xərci artır
- C) itkilər azalar, keyfiyyət yüksəlir**
- D) əmək haqqı artır
- E) maya dəyəri yüksəlir

354) Sual:Təsərrüfat kompleksinin yaranması xammalda hansı problemin çoxalması zəruriyyətindən meydana çıxdı?

- A) maya dəyəri artdı
- B) əmək haqqı yüksəldi
- C) itkilər çoxaldı**
- D) istehsal xərci azaldı
- E) mexanikləşmə artdı

355) Sual:Pambıq xammalı kifayət qədər istehsal edildiyi halda emal sənayesində istehsal dövrü nə qədər davam edir?

- A) 10 ay
- B) 8-10 ay
- C) 6-8 ay**
- D) 5-7 ay
- E) bütün il

356) Sual:ASK-da istehsal olunan xammal hansı qiymətlər vasitəsi ilə reallaşdırılır?

- A) yalnız müqavilə
- B) yalnız sifariş
- C) yalnız pərakəndə
- D) yalnız topdansatış
- E) müxtəlif qiymətlərlə

357) Sual:Kooperativlər, ictimai təşkilatlar, əhali, ayrı-ayrı şəxslər tərəfindən tədarük olan məhsullar hansı qiymətlərlə reallaşır?

- A) sifariş qiymətlə
- B) topdansatış qiymətlə
- C) pərakəndə qiymətlə
- D) plan qiyməti ilə
- E) sərbəst qiymətlərlə

358) Sual:Dövlət tərəfindən tədarük olan məhsulların həcmi necə tənzimlənir?

- A) normalara əsasən
- B) əvvəlcədən verilən sifariş əsasında**
- C) müqavilə olmadan
- D) sərbəst qaydada
- E) müəyyən edilmir

359) Sual:Hazırda kənd təsərrüfatı xammalı istehsal edənlər, tədarükünü aparanlar, emalını təşkil edənlər məhsulun tədarükü üçün maraqlıdırlar. Nə üçün?

- A) tədarük azalır
- B) tədarük çoxalır
- C) pul gəliri azalır
- D) mövcud qaydalar onları təmin edir**
- E) əlaqələr pozulur

360) Sual:Tez xarab olan məhsullar vaxtında tədarük olmadıqda nə baş verir?

- A) maya dəyəri azalır
- B) əmək sərfi aşağı düşür
- C) itkilər çoxalır, keyfiyyət pisləşir**
- D) mexanikləşmə pisləşir
- E) maya dəyəri yüksəlir

361) Sual:Keyfiyyətin yüksəldilməsi məhsulların istifadə edilməsinin faydalılığına təsir edirmi?

- A) əlaqəsi yoxdur
- B) faydalılıq sabit qalır
- C) faydalılıq yüksəlir**
- D) faydalılıq aşağı düşür
- E) faydalılığa təsir etmir

362) Sual:Keyfiyyətli məhsul istehsalı, tədarükü, emalı və satışının hansı mərhələsini əhatə edir?

- A) tədarük

- B) saxlama
- C) emal
- D) satış
- E) bütün mərhələni

363) Sual:İstehsalın səmərəliliyinin yüksəldilməsi əsas istiqaməti nədir?

- A) əmək haqqı
- B) istehsal xərci
- C) maya dəyəri
- D) keyfiyyət
- E) əmək sərfi

364) Sual:Kənd təsərrüfatı məhsullarının satış qiyməti kimi maraqlandırılmalıdır?

- A) tədarükçüləri
- B) nəqliyyat işçilərini
- C) saxlama müəssisələri
- D) mütəxəssisləri
- E) istehsal və tədarükçüləri

365) Sual:Xammalın vaxtında və keyfiyyətli satışına ciddi təsir göstərən amil nədir?

- A) elə amil yoxdur
- B) müqavilənin düzgün tərtib edilməməsi
- C) sifarişin vaxtında verilməməsi
- D) sifarişə dair müqaviləyə əməl olunması
- E) sifarişin gec tərtib olunması

366) Sual:Emal müəssisələrinə satılan məhsulların həcmi, keyfiyyəti və qiyməti nə əsasında müəyyən edilir?

- A) istehsal dövrü
- B) satış dövrü
- C) sifariş əsasında
- D) emal zamanı
- E) daşınma mərhələsi

367) Sual:Kənd təsərrüfatı xammalı satışı forma və qaydaları istehsalçılarda nəyə şərait yaratmışdır?

- A) maya dəyərinin yüksəlməsinə
- B) istehsal xərcinin artmasına
- C) əmək haqqının azalmasına
- D) marağın yüksəlməsinə
- E) səmərəliliyin aşağı düşməsinə

368) Sual:Kənd təsərrüfatı xammalı vaxtında satılmadıqda onun qiymətində nə baş verir?

- A) heç nə dəyişmir
- B) qiymət aşağı düşür
- C) qiymət sabit qalır

- D) qiymət yüksəlir
- E) qiymət ləğv olur

369) Sual:İstehsal olunan məhsul vaxtında satılmadıqda nə baş verir?

- A) heç nə olmur
- B) məhsul bahalaşır
- C) maya dəyəri aşağı düşür
- D) itkilər çoxalır, keyfiyyət pisləşir**
- E) əmək haqqı yüksəlir

370) Sual:Məhsul satışına dair təsdiq edilmiş şərtlər istehsalçı və istehlakçının marağına necə təmin etməlidir?

- A) heç cür
- B) maraqla əlaqəsi yoxdur
- C) eyni səviyyədə**
- D) yalnız istehsalçının
- E) yalnız istehlakçının

371) Sual:ASK-ya daxil olan sahələr onun fəaliyyətində necə iştirak edirlər?

- A) eyni formada
- B) müxtəlif formada**
- C) əlaqəli formada
- D) əlaqəsiz formada
- E) iştirak etmirlər

372) Sual:ASK xammalından əldə edilən son məhsulun çoxalması nəyi əks etdirir?

- A) xammalın itkisinin artmasını
- B) xammal istehsalının azalmasını
- C) keyfiyyətin yüksəlməsi və itkilərin azalması**
- D) istehsal xərcinin yüksəlməsini
- E) xammalın pis keyfiyyətdə olmasını

373) Sual:ASK-nın funksional quruluşu nəyi xarakterizə edir?

- A) əhalinin artımını
- B) istehsalın ardıcıl və paralel mərhələsini**
- C) mənfəətin çoxalmasını
- D) gəlirlərin artmasını
- E) əmək məhsuldarlığını

374) Sual:ASK-nın quruluşu müxtəlif xarakterli istehsal və texnoloji mərhələdən təşkil olunmaqla qanunauyğun nədir?

- A) istehsal mərhələdir
- B) istehsal göstəricidir
- C) qanunauyğun bir sistemdir**
- D) bir tədbirdir

E) bir prosesdir

375) Sual:ASK-ya çoxlu sayda istehsal, xidmət sahələrinin daxil olması onun quruluşunda nəyə səbəb olur?

- A) sadələşməsinə
- B) genişlənməsinə
- C) mürəkkəbləşməsinə
- D) əlaqəsinin zəifləməsinə
- E) əlaqələrin pozulmasına

376) Sual:Azərbaycan Respublikasının ASK-da yaradılan sahələr arası əlaqələr onun inkişafını təmin edirmi?

- A) tam təmin edir
- B) nisbətən təmin edir
- C) əlaqələr uyğun deyil
- D) əlaqələr pozulmuşdur
- E) əlaqələr müəyyən edilməmişdir

377) Sual:ASK-nin idarəedilməsi və iqtisadi mexanizmi hansı quruluş əhatə edir?

- A) sahəvi
- B) funksional
- C) təşkilati
- D) regional
- E) sosial

378) Sual:ASK-nin sahə quruluşu müəyyən edilərkən əsas fondlar, işçi qüvvəsi ilə yanaşı daha hansı göstərici əsas götürülür?

- A) torpaq sahəsi
- B) son məhsul istehsalı**
- C) maya dəyəri
- D) əmək haqqı
- E) istehsal xərci

379) Sual:ASK-da istehsal olunan məhsulların səmərəliliyinin yüksəldilməsi üçün məhsulların bölgüsü necə aparılmalıdır?

- A) xərcə uyğun
- B) maya dəyərinə əsasən
- C) əmək haqqına uyğun
- D) funksional quruluş əsasında**
- E) rentabellik əsasında

380) Sual:ASK-da istehsal olunan məhsulların müxtəlif məqsədlərə sərf olunması nə ilə öyrənilir?

- A) zərərlik səviyyəsi ilə
- B) rentabelliklə
- C) funksional quruluşla
- D) maya dəyəri ilə

E) mənfəətlə

381) Sual:ASK-nin hər-hansı quruluşunda buraxılan nöqsan kompleksin inkişafına təsir edirmi?

A) yox

B) istehsal sürətlənir

C) iqtisadiyyat yaxşılaşır

D) istehsal-iqtisadi göstəricilər pisləşir

E) heç nə olmur

382) Sual:ASK-nin hər bir mərhələsində nəyi həyata keçirilir?

A) təşkili qaydaları

B) iqtisadi amilləri

C) tənzimlənmə üsulları

D) planlaşma imkanları

E) obyektiv funksiyası

383) Sual:ASK-nin tərkibinə hansı istiqamətli müəssisələr daxildir?

A) istehsal

B) köməkçi

C) yardımçı

D) istehsal-xidmət

E) texniki təmir

384) Sual:ASK müasir dövrdə mürəkkəb, çoxsahəli, geniş əhatəli bir nədir?

A) istehsal qurumu

B) birləşmə forması

C) xidmət növü

D) tədarük-satış sahəsi

E) emal müəssisəsi

385) Sual:ASK-da torpaq vahidi, bir işçi, bir adam-saat hesabına istehsal olunan məhsulların miqdarının artması nəyi əks etdirir?

A) istehsalın çoxalmasını

B) onlardan səmərəli istifadəni

C) istehsalın azalmasını

D) satışın çoxalmasını

E) tədarükün yaxşılaşmasını

386) Sual:ASK-da istehsal olunan ərzaq və xalq istehlakı məhsulları aşağıdakılardan hansını təmin etməlidir?

A) rentabelli olmalı

B) zərərlə işləməli

C) maya dəyəri yüksəlməli

D) istehsal xəri artmalı

E) müxtəlif çeşidli olmalı

387) Sual:Müasir dövrdə ASK necə birləşmə formasıdır?

- A) sadə
- B) mürəkkəb
- C) çox mürəkkəb
- D) adi və səmərəsiz
- E) qarışıq və səmərəsiz

388) Sual:ASK-nin hansı sahələrin birliyindən ibarətdir?

- A) istehsal
- B) tədarük
- C) nəqliyyat
- D) informasiya
- E) istehsal-xidmət

389) Sual:ASK-nin sürətlə inkişafı üçün ona daxil olan sahələrin imkan və potensialından necə istifadə edilməlidir?

- A) potensial artırılmalı
- B) imkan genişləndirilməli
- C) onlardan dolğun istifadə olunmalı
- D) imkanlar yeniləşdirilməli
- E) potensial aşağı salınmalı

390) Sual:ASK-nın ikinci və üçüncü sahələri Azərbaycan Respublikasında necə inkişafa malikdir?

- A) tələbat səviyyəsində
- B) tələbatdan aşağı səviyyədə**
- C) yüksək səviyyədə
- D) elmi-texniki tərəqqiyə uyğun
- E) bazarın tələbinə tam uyğun

391) Sual:ASK-nın ikinci sahəsinə hansı müəssisələr daxildir?

- A) nəqliyyat müəssisələri
- B) tikinti müəssisələri
- C) xammal istehsal edən müəssisələr**
- D) təmir müəssisələri
- E) tədarük müəssisələri

392) Sual:ASK-da müxtəlif istiqamətdə fəaliyyət göstərən və bir-birilə vəhdət halında birləşən sahələr neçə hissəyə ayrılır?

- A) 5 hissə
- B) 6 hissə
- C) 4 hissə
- D) 3 hissə**
- E) 7 hissə

393) Sual:ASK-da sosial-mədəni problemlərin vəziyyəti və onun inkişaf etdirilməsi üçün tədbirlərin istiqaməti necə müəyyən edilir?

- A) ASK ümumi inkişafı ilə
- B) ASK-da sosial quruluşun vasitəsilə**
- C) iqtisadi səmərəliliklə
- D) sosial tədbirləri azaltmaqla
- E) əmək haqqını artırmaqla

394) Sual:Regional quruluş hansı göstərici vasitəsi ilə müəyyən olunur?

- A) istehsalın yerləşdirilməsi
- B) ayrı-ayrı sahələrin intensivləşməsi
- C) ayrı-ayrı sahələrin xüsusi çəkisi**
- D) ayrı-ayrı sahələrin mexanikləşməsi
- E) ayrı-ayrı sahələrin istehsal xərci

395) Sual:ASK-nın təşkilati quruluşunun səmərəli həyata keçirilməsi nəticəsində eyni zamanda nəyə nail olunur?

- A) mexanikləşmə yüksəlir
- B) mənfəət və gəlir artır
- C) əmək sərfi çoxalır
- D) istehsal, emal, xidmət düzgün həyata keçirilir**
- E) ixtisaslaşma artır

396) Sual:ASK-nın funksional və sahə quruluşu üzrə tərkibi hüquqi cəhətdən təminat olduqda nə müəyyən edilir?

- A) əsas fondlar
- B) dövriyyə fondları
- C) təşkilati quruluşu**
- D) işçi qüvvəsi
- E) maya dəyəri

397) Sual:ASK-nın müasir inkişafı şəraitində onun tərkibində hansı sahənin xüsusi çəkisi daha yüksəkdir?

- A) emal sahəsinin
- B) xidmət müəssisələrinin
- C) xammal istehsalı sahələrinin**
- D) tikinti sahələrinin
- E) texniki təmir sahələrinin

398) Sual:ASK təsərrüfatları öz fəaliyyətinin genişləndirilməsi məqsədi ilə müxtəlif mənbələrdən nə alır?

- A) maşınlar
- B) nəqliyyat
- C) kredit**
- D) əsas fond
- E) dövriyyə fondu

399) Sual:ASK təsərrüfatlarının aldığı təsərrüfat hesablı gəlir kimə məxsusdur?

- A) bələdiyyələrə
- B) icra hakiminə
- C) mərkəzi orqana
- D) təsərrüfatların özünə**
- E) vergi orqanlarına

400) Sual:ASK müəssisə və sahələrində məhsul satışından alınan gəlirdən material xərci çıxdıqdan sonra qalan hissə nəyi təşkil edir?

- A) rentabelliği
- B) maya dəyərini
- C) istehsal xərcini
- D) yeni yaradılan dəyəri**
- E) satış formasını

401) Sual:Maliyyə istehsal münasibətlərində hansı funksiyanı yerinə yetirir?

- A) istehsal xərcinin azalması
- B) istehsal xərcinin artması
- C) maya dəyərini yüksəlməsi
- D) bölgü funksiyası**
- E) istehlak funksiyası

402) Sual:ASK-nin təsərrüfatlarının digər müəssisə və təşkilatlarla əlaqə və münasibətləri nəyə əsasən tənzimlənir?

- A) tənzimlənmir
- B) plana əsasən
- C) göstərişə əsasən
- D) tövsiyələrə əsasən
- E) müqaviləyə əsasən**

403) Sual:İqtisadi mexanizm nədən ibarətdir?

- A) istehsal münasibətlərindən
- B) istehsal xərcindən
- C) kompleks iqtisadi amillərdən**
- D) əmək səviyyəsindən
- E) əmək haqqından

404) Sual:ASK müəssisə və təşkilatlarında uzunmüddətli kreditlər hansı dövrə verilir?

- A) 3-5 ilə
- B) 6 ildən çox
- C) 5 ildən çox**
- D) müddətsiz
- E) qeyri-müəyyən

405) Sual:ASK müəssisə və təşkilatlarında maliyyə-kredit fəaliyyətinin əsasını nə təşkil edir?

- A) istehsalın çoxalması
- B) gəlirlərin azalması
- C) əmtəə-pul münasibətləri
- D) rentabellik
- E) əmək məhsuldarlığı

406) Sual:ASK müəssisə və təşkilatları nə vaxt kredit almağa məcburdurlar?

- A) satışın təşkili üçün
- B) texnikanın təmiri üçün
- C) maddi marağın ödənilməsi üçün
- D) əmək haqqı üçün
- E) ona ehtiyac yarananda

407) Sual:Müəssisələrin, təşkilatların, vətəndaşların müvəqqəti azad pul vəsaitlərinin tələb olunan ölçü və müəyyən edilmiş qaydada ASK müəssisə və təşkilatlarına verilməsi nədir?

- A) pul yardımı
- B) kredit**
- C) maliyyə köməyi
- D) vergi
- E) sığorta

408) Sual:ASK-da strateji məqsədlərin həyata keçirilməsi üçün nə formalaşır, onun mənbəyi və istifadə edilməsi üsulları müəyyən edilir?

- A) istehsal üsulu
- B) maliyyə-kredit münasibətləri**
- C) satış qaydaları
- D) tədarük formaları
- E) texnoloji qaydalar

409) Sual:ASK-da qiymətin stimullaşdırılması funksiyası ilə nə müəyyən edilir?

- A) tədarükün stimullaşdırılması
- B) təchizatın artırılması
- C) maya dəyərinin stimullaşdırılması
- D) istehsal xərcinin stimullaşdırılması
- E) istehsalın stimullaşdırılması

410) Sual:ASK-da maliyyələşmə, kreditləşmə, vergi, qiymət və s. nəyin fəallaşmasına təsir göstərən başlıca amillərdir?

- A) istehsalın ixtisaslaşmasına
- B) istehsalçıların maraqlarına**
- C) istehsalın intensivləşməsinə
- D) istehsalın təşkilinə
- E) istehsalın təmərküzləşməsinə

411) Sual:Müasir şəraitdə iqtisadi münasibətlərin prinsip və metodları nəyin təsiri ilə şərtlənir?

- A) istehsalın artımı
- B) satışın təşkili
- C) qanunların çoxalması
- D) bazar iqtisadiyyatının qanunları**
- E) bazar münasibətlərinin zəifləməsi

412) Sual:Aşağıdakılardan hansı iqtisadi mexanizminin tərkib hissəsinə daxil deyil?

- A) qiymət mexanizmi
- B) maliyyə-kredit
- C) istehsalın strukturu**
- D) vergi, stimullaşdırma
- E) müqavilə münasibətləri

413) Sual:Azərbaycanda bitkiçilik məhsulları istehsalı hansı şəraitə malikdir?

- A) heç bir şəraitə
- B) yalnız suvarma
- C) təkçə dəmyə
- D) suvarma və dəmyə**
- E) bunların heç birinə

414) Sual:Aqrokimyəvi xidmətin başlıca istiqaməti aşağıdakılardan hansıdır?

- A) istehsalın təşkili
- B) inkişafın ixtisaslaşması
- C) xəstəlik və zərəvericiliklərlə mübarizə**
- D) intensiv inkişaf
- E) istehsalın mexanikləşməsi

415) Sual:Gübrələrin sahəyə verilməsi üsulları, metodları və müddətləri regionlar üzrə eynidirmi?

- A) eynidir
- B) eyni olmalıdır
- C) buna ehtiyac yoxdur
- D) kəskin fərqlidir**
- E) nisbətən eynidir

416) Sual:Torpağın aqrotexniki normalarla gübrələnməsi nəticəsində nə baş verir?

- A) məhsuldarlıq sabitləşir
- B) heç nə olmur
- C) məhsuldarlıq artır**
- D) maya dəyəri yüksəlir
- E) rentabellik aşağı düşür

417) Sual:Torpaqların münbitliyinin səviyyəsi və məhsuldarlıq nəyin həyata keçirilməsi üçün nəzərə alınmalıdır?

- A) suvarmanın

- B) becərmənin
- C) gübrələnmənin
- D) əmək təşkilinin
- E) mexanikləşmənin

418) Sual: İstehsalın inkişafı üçün həyata keçirilən aqrokimyəvi, suvarma, texniki təmir, nəqliyyat, tikinti və s. nəyi təşkil edir?

- A) əməyin təşkilini
- B) gəlirlərin artımını
- C) mənfəətin çoxalmasını
- D) istehsala xidməti
- E) mexanikləşməni

419) Sual: Torpağın meliorasiyası nədir?

- A) kompleks yaxşılaşdırma
- B) əkin sistemi
- C) becərmə üsulları
- D) suvarma sistemi
- E) eroziya sistemi

420) Sual: Aqrokimyəvi xidmət məhsul istehsalı itkisinin qarşısının alınması ilə yanaşı nəyin saxlanılmasını təmin edir?

- A) münbitliyin
- B) məhsuldarlığın
- C) təbii keyfiyyətin
- D) təbii münbitliyin
- E) iqtisadi səmərəliliyin

421) Sual: ASK-da mütləq münbitlik necə müəyyən edilir?

- A) məhsulun həcmi ilə
- B) keyfiyyətlə
- C) sahə vahidindən alınan məhsulla
- D) əmtəlik məhsulla
- E) əmək şərti ilə

422) Sual: Torpağın hansı münbitliyi vardır?

- A) yalnız təbii
- B) süni
- C) iqtisadi
- D) təbii və süni
- E) təbii, süni və iqtisadi

423) Sual: Torpaqların məhsul vermə qabiliyyətinin artırılmasına başlıca olaraq aşağıdakılardan nə daha çox təsir göstərir?

- A) eroziyanın zəiflənməsi

- B) şoranlıqla mübarizə
- C) münbitlik
- D) şumlama
- E) kanalların təmizlənməsi

424) Sual:Xammal istehsalının çoxaldılması və itkilərin azaldılmasında həlledici rol oynayan torpaqların gübrələnməsi, xəstəlik və zərərvericilərlə mübarizə xidməti nəyi təşkil edir?

- A) iqtisadi əlaqələri
- B) sosial münasibətləri
- C) maddi marağı
- D) aqrokimyəvi xidməti**
- E) satış xidmətini

425) Sual:ASK-da intensivləşməni xarakterizə edən göstəricilərin müəyyən edilməsi nəyi tələb edir?

- A) göstəricilərin düzgün müəyyən edilməsini**
- B) göstəricilərin səviyyəsini
- C) göstəricilərin növünü
- D) göstəricilərin quruluşunu
- E) göstəricilərin keyfiyyətini

426) Sual:ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar problemlər nəyi zəruri proses kimi qarşıya qoyur?

- A) istehsal xərcinin artmasının
- B) maya dəyərinin yüksəldilməsini
- C) əmək haqqının çoxalmasını
- D) intensiv inkişafı**
- E) rentabelliğin aşağı düşməsinə

427) Sual:İstehsalın intensivləşməsi, sahənin maddi-texniki bazasının möhkəmlənməsi nəticəsində işçilərin sayı qanunauyğun olaraq nə olur?

- A) sabitləşir
- B) çoxalır
- C) azalır
- D) dəyişməz qalır
- E) strukturu dəyişir

428) Sual:ASK sistemində intensivləşmə necə proses olub yüksək nəticələrə şərait yaradır?

- A) sadə
- B) çox sadə
- C) qarışıq
- D) mürəkkəb və çox cəhətli**
- E) adi

429) Sual:İntensivləşmənin yüksəldilməsinə ayrılan vəsait sahibkarlıq şəraitində hansı mənbədən ayrılır?

- A) büdcədən

- B) bələdiyyənin vəsaitindən
- C) icra hakimiyyətindən
- D) öz vəsaitindən**
- E) kredit hesabına

430) Sual:İntensiv inkişaf nə ilə çox ciddi bağlıdır ki, o sahibkarlığın yüksək nəticələrə nail olmasının əsasıdır?

- A) tənzimlənmə
- B) infrastruktura
- C) kompleks mexanikləşmə
- D) iqtisadi səmərəlilik**
- E) uçot-hesabat

431) Sual:İntensivləşmə ölkənin məhsul istehsalına tələbatın təmin edilməsinin nəyindən irəli gəlir?

- A) azaldılması
- B) zərurəti**
- C) bahalaşması
- D) ucuzlaşması
- E) itkilərin azaldılması

432) Sual:Müasir dövrdə ASK-nin inkişafına hansı yolla nail olmaq mümkündür?

- A) əmək haqqının artırılması
- B) istehsal xərcinin azaldılması
- C) gəlirlərin çoxaldılması
- D) intensivləşmə**
- E) ekstensiv inkişaf

433) Sual:ASK-da intensivləşmənin iqtisadi mahiyyəti nədən ibarətdir?

- A) Məhsul istehsalının artırılmasından
- B) İstehsalın strukturunun dəyişilməsindən
- C) Kapitalın torpaqlar arasında bölüşdürülməsindən
- D) Kapitalın strukturunun təkmilləşdirilməsindən
- E) Kapitalın eyni torpaq sahəsində cəmlənməsindən**

434) Sual:ASK-da intensivləşmənin iqtisadi səmərəliliyi öz əksini nədə tapır?

- A) Məhsul istehsalının çoxalmasında
- B) Əmək şərtinin artmasında
- C) Əmək məhsuldarlığının yüksəldilməsində
- D) İstehsal xərcinin artmasında
- E) Satılan məhsulun çoxalmasında**

435) Sual:əsas fondlarla istehsal xərci arasında nisbət müxtəlif olan təsərrüfatlarda fonda görə intensivlik səviyyəsi necə hesablanır?

- A) Təsərrüfatın fondlarının dəyəri ilə
- B) Əsas fondların torpaq vahidinə nisbəti ilə**

- C) Əkin yerinin quruluşu ilə
- D) Əsas fondların quruluşu ilə
- E) Əkin yerinin çoxalması ilə

436) Sual:ASK-da intensivlik səviyyəsini müəyyən edən ümumi və xüsusi təyinatlı müqayisələr hansı formaya malikdir?

- A) nisbi
- B) dəyişən
- C) sabit
- D) dəyər və natura**
- E) dinamik

437) Sual:ASK-da intensivləşmə müqayisə nəticəsində müəyyənləşdirilən hansı göstəricidir?

- A) dəyişən
- B) mütləq
- C) keyfiyyət
- D) nisbi**
- E) dinamik

438) Sual:ASK-da intensivləşmə əmək və vəsaitin hansı torpaq sahəsində cəmləşməsini və onlardan səmərəli istifadəni nəzərdə tutur?

- A) cəmi torpaqlarda
- B) əkin yerində
- C) çoxillik əkmələrdə
- D) kənd təsərrüfatına yararlı sahədə
- E) məqsədəuyğun hesab olunan sahədə**

439) Sual:İstehsalın keyfiyyətə dəyişməsi, yenidən qurulması, müasirləşməsi, elmi-texniki tərəqqinin sürətlənməsi istehsalın inkişafının hansı istiqamətini əks etdirir?

- A) ekstensiv
- B) intensiv**
- C) sosial-iqtisadi
- D) regional
- E) qarışıq inkişaf

440) Sual:ASK-da elmi-texniki tərəqqinin sürətlənməsi və onun nailiyyətlərinin tətbiqi nəyin inkişafına səbəb olur?

- A) əmək haqqının
- B) ekstensiv inkişafın
- C) iqtisadi münasibətlərin
- D) intensivləşmənin**
- E) ixtisaslaşmanın

441) Sual:Ölkənin iqtisadiyyatının yüksəldilməsi, yığın və istehlak fondlarının formalaşmasında, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasında hansı kompleks mühüm əhəmiyyətə malikdir?

- A) yüngül sənaye

- B) ağır sənaye
- C) tikinti
- D) ASK**
- E) ticarət

442) Sual:ASK-nin iqtisadiyyatı elminin bir sıra kənd təsərrüfatı iqtisadiyyatı elmləri ilə əlaqəsi varmı?

- A) heç bir əlaqə
- B) nəzəri-metodoloji əlaqə**
- C) təşkilatı əlaqə
- D) iqtisadi marağı
- E) praktiki əlaqə

443) Sual:ASK iqtisadiyyatı elmi Ask dairəsində nəyi öyrənir?

- A) torpaqdan istifadəni
- B) məhsul istehsalını
- C) satışı
- D) istehsal münasibətlərini**
- E) səmərəliliyi

444) Sual:İqtisadi qanunların ASK-nin idarəedilməsində əhəmiyyəti nədən ibarətdir?

- A) əlaqəsi yoxdur
- B) səmərəliliyə səbəb olur**
- C) əmək haqqı artır
- D) əmək haqqı ucuzlaşır
- E) mükafat verilir

445) Sual:Milli iqtisadiyyatın yüksəldilməsində ASK nə kimi rol oynayır?

- A) əlaqəsi yoxdur
- B) nisbi səviyyədə
- C) həlledici səviyyədə**
- D) heç bir rolu yoxdur
- E) köməkçi rola malikdir

446) Sual:Azərbaycanda ASK məhsulları istehsalının artırılması üçün nə mövcuddur?

- A) maşın-mexanizmlər
- B) nəqliyyat vasitələri
- C) emal müəssisələri
- D) ehtiyat və imkanlar**
- E) yollar, körpülər

447) Sual:ASK-da istehsal olunan ərzaqla əhalinin tələbatını fizioloji normalarla təmin etmək mümkündürmü?

- A) mümkündür
- B) tam mümkün deyil**

- C) artıqlaması ilə mümkündür
- D) yüksək səviyyədə mümkündür
- E) tam mümkündür

448) Sual:əhalinin və sənaye sahələrinin təlabatını yüksək səviyyədə təmin etmək ASK-nin nəyini təşkil edir?

- A) strukturunu
- B) məqsədini**
- C) inkişafını
- D) əlaqələrini
- E) maya dəyərini

449) Sual:ASK-da birləşən sahələr geniş təkrar istehsal prosesinin müəyyən mərhələsində hansı məhsulu istehsal edir?

- A) yüksək keyfiyyətli məhsul
- B) daha ucuz məhsul
- C) səmərəli məhsul
- D) özünəməxsus məhsul**
- E) daha bahalı məhsul

450) Sual:Vahid halında formalaşan istehsal-xidmət sahələri özünün texnoloji, istehsal və iqtisadi sərbəstliyini nə edir?

- A) aşağı salır
- B) nisbətən saxlayır**
- C) yüksəldir
- D) inkişaf etdirir
- E) zəiflədir

451) Sual:ASK-da bazar iqtisadiyyatı sürətləndikcə hansı proses daha da sürətlənir?

- A) suvarma
- B) məhsul istehsalı
- C) gəlirlər
- D) kooperasiya**
- E) əmək təşkili

452) Sual:ASK-da iqtisadi islahat nəticəsində nə sərbəstləşir?

- A) rentabelik
- B) əmək haqqı
- C) mənfəət
- D) istehsal-iqtisadi əlaqələr**
- E) suvarma üsulları

453) Sual:Bazar iqtisadiyyatının inkişafı nəyin yeniləşməsini təyin edir?

- A) texnikanın
- B) əmlakın

- C) sərvətin
- D) təsərrüfatçılıq formalarının**
- E) əməyin təşkilinin

454) Sual:ASK-da istehsal olunan ərzaq və xalq istehlakı məhsulları ölkənin istehlak şeylərinə olan tələbatının hansı hissəsini təmin edir?

- A) 50%
- B) 75%
- C) 70%**
- D) 40%
- E) 85%

455) Sual:ASK-nın başlıca istehsal sahəsi nədir?

- A) tədarük sahəsi
- B) satış sahəsi
- C) kənd təsərrüfatı**
- D) emal sahəsi
- E) təmir sahəsi

456) Sual:ASK-nın iqtisadiyyatı elmi sahə iqtisadiyyatı elmi kimi nəyi tədqiq edir?

- A) sahə daxilində əmək təşkilini
- B) sahə dairəsində əmək haqqını
- C) sahə dairəsində ictimai münasibətləri**
- D) sahə dairəsində əhali yerdəyişməsini
- E) sahə daxilində mənfəəti

457) Sual:ASK-nin müasir inkişaf səviyyəsi onun qarşısında duran məqsədə uyğundurmu?

- A) tam uyğundur
- B) uyğun deyil**
- C) uyğundur
- D) nisbətən uyğundur
- E) məqsəddən yüksəkdir

458) Sual:ASK-nin inkişafının sürətləndirilməsi üçün aşağıdakılardan hansından dolğun istifadə təmin edilməlidir?

- A) əmək haqqı fondundan
- B) əhəlinin yerdəyişməsindən
- C) torpaqların eroziyasından
- D) mövcud istehsal resurslarından**
- E) şoranlaşmanın çoxalmasından

459) Sual:İstehsal-xidmət sahələri formalaşarkən onlar hansı sərbəstliyini nisbətən saxlayır?

- A) məhsulun daşınmasını
- B) əməyin genişlənməsini
- C) istehsal-iqtisadi sərbəstliyini**

- D) infrastrukturun azaldılmasını
- E) pul gəlirinin aşağı salınmasını

460) Sual:Aqrar islahatlar nəticəsində aşağıdakı sahələrdən hansı vahid halda formalaşır?

- A) bitkiçilik
- B) heyvandarlıq
- C) istehsal-xidmət
- D) tikinti
- E) təmir

461) Sual:Aqrar islahatlar nəticəsində aşağıdakılardan nə sürətlə inkişaf edir?

- A) satış
- B) təchizat
- C) tələb-təklif
- D) informasiya
- E) gəlir bölgüsü

462) Sual:Aqrar islahatlar nəticəsində aşağıdakılardan hansı inkişaf edir?

- A) xüsusi təsərrüfatlar
- B) əkin sahəsi
- C) əmək ehtiyatı
- D) pul gəliri
- E) rentabellik

463) Sual:Aqrar islahatların inkişafı nəyin sərbəstləşməsinə təmin etmişdir?

- A) istehsalın
- B) əmək haqqının
- C) gəlirlərin
- D) mənfəətin
- E) istehsal-iqtisadi əlaqələrin

464) Sual:Bazar münasibətlərinin inkişafı ASK-da nəyin sürətlənməsini təmin etmişdir?

- A) torpaqların çoxalmasını
- B) suvarmanın artırılmasını
- C) əməyin təşkilini
- D) iqtisadi islahatların
- E) gəlirlərin azaldılmasını

465) Sual:İnzibati idarəetmə üsullarının tətbiqinin nəyi tapşırıqların, sərəncamların, normativlərin, göstərişlərin elmi əsaslara uyğun olaraq başqa üsullarla əlaqələndirilməsindən asılıdır?

- A) iqtisadi səmərəliliyi
- B) istehsalın səviyyəsi
- C) əməyin təşkili
- D) texnoloji səviyyə
- E) təşkilati səviyyə

466) Sual:ASK sistemində idarəetmə funksiyalarına nə aiddir?

- A) bunların hamısı
- B) xammal istehsal edən sahələr
- C) emal müəssisləri
- D) tədarük, satış, saxlama
- E) bunların heç biri

467) Sual:ASK müəssisələrində istehsalın həcmnin kəskin olaraq çoxalması nəticəsində onun idarəetmə funksiyasına dair yerinə yetirilən nəyin dəyişməsi baş verir?

- A) işlərin həcmi və sistemi dəyişir
- B) heç nə dəyişmir
- C) funksiyalar təzələnir
- D) funksiyalar yenilənir
- E) funksiyalar dəyişir

468) Sual:ASK-da idarəetmə funksiyaların nəyi idarə edilən obyektin normal fəaliyyətini və inkişafını təmin edir?

- A) birgə təsiri
- B) düzgün təşkili
- C) stimullaşması
- D) ayrı-ayrı fəaliyyəti
- E) əlaqəsiz fəaliyyəti

469) Sual:Bazar münasibətləri şəraitində ASK müəssisələrində inzibati idarəetmə metodunun iqtisadi idarəetmə metodu ilə əvəzlənməsinə nə şərait yaratmışdır?

- A) müstəqilliyin təmin olunması
- B) istehsalın ixtisaslaşması
- C) pul gəlirinin artması
- D) mənfəətin çoxalması
- E) maddi marağ

470) Sual:Aqrar sahibkarlıq şəraitində idarəetmə fəninin predmeti nədir?

- A) ictimai istehsal
- B) istehsal texnologiyası
- C) istehsal texnikası
- D) əmək sərfi
- E) istehsal xərci

471) Sual:Aqrar sahibkarlıq şəraitində idarəetmənin düzgün həyata keçirilməsi nəyin yüksəlməsinə səbəb olur?

- A) maddi marağın
- B) qiymətin
- C) maya dəyərinin
- D) əmək sərfinin

E) istehsal xərcinin

472) Sual:ASK sahələrinin idarə edilməsi ümumiyyətlə idarəetmənin nəyinə əsaslanır?

- A) ümumi prinsipə
- B) əlaqəsi yoxdur
- C) eyni əlaqəlidir
- D) oxşar prinsipə
- E) müxtəlif prinsipə

473) Sual:ASK-nin və xüsusilə kənd təsərrüfatının idarəedilməsinin təşkili üçün nəyin nəzərə alınması vacibdir?

- A) istehsal xüsusiyyətləri
- B) intensivləşmə
- C) mexanikləşmə
- D) əməyin təşkili
- E) iqtisadi əlaqələr

474) Sual:ASK-nin idarəedilməsi fənninin obyektı nədir?

- A) sosial-iqtisadi sistemdir
- B) sosial inkişafdır
- C) iqtisadi yüksəlişdir
- D) texniki tərəqqidir
- E) müasir texnologiyadır

475) Sual:ASK-nin sosial-iqtisadi inkişafının sürətlənməsi texniki-texnoloji, təşkilati-iqtisadi amillərlə yanaşı aşağıdakı hansı amildən asılıdır?

- A) kompleksin elmi əsaslarla idarə edilməsi
- B) torpaqların artırılması
- C) mexanikləşmənin genişlənməsi
- D) mədəni-məişətin yaxşılaşması
- E) kənd hazırlığı

476) Sual:ASK-da idarəetmə orqanlarının səmərəli fəaliyyət göstərməsi üçün nəyin dəqiq müəyyən edilməsi vacibdir?

- A) idarəetmənin hüquq, vəzifə məsuliyyəti
- B) istehsalın intensivləşməsi
- C) istehsalın ixtisaslaşması
- D) əmək ehtiyatı
- E) idarəetmənin əmək haqqı

477) Sual:ASK-nin maddi-texniki bazasının inkişafı üçün əsaslı vəsait qoyuluşundan necə istifadə edilməlidir?

- A) səmərəli
- B) fasiləli
- C) fasiləsiz
- D) mövsümi

E) nəzarətsiz

478) Sual:ASK-da maşın-mexanizmlərdən səmərəli istifadə etmək üçün onlar necə olmalıdır?

A) universal

B) tam hazır

C) əlaqəli

D) sərbəst

E) təmirli

479) Sual:ASK-da maşın-mexanizmlər alınarkən onların nəyə uyğun olunması nəzərə alınmalıdır?

A) məhsulun xüsusiyyətinə

B) torpağa

C) havaya

D) əmək haqqına

E) maya dəyərinə

480) Sual:ASK maddi-texniki bazası möhkəmləndirilərkən nəyin inkişafı əsas götürülməlidir?

A) elmi-texniki tərəqqinin

B) istehsalın

C) əməyin

D) rentabelliyyənin

E) əmək sərfinin

481) Sual:ASK maddi-texniki bazasının inkişafı bir-birini tamamlasada onların təkmilləşdirilməsi necə olmalıdır?

A) müxtəlif

B) eyni

C) nisbi

D) cəm halında

E) bərabər səviyyədə

482) Sual:Torpaqların məhsuldarlığının müxtəlifliyi ərazilər üzrə nəyin müxtəlif səviyyədə sərfinə səbəb olur?

A) əmək və vəsaitin

B) qiymətin

C) mənfəətin

D) zərərin

E) satış qiymətinin

483) Sual:ASK-nin maddi-texniki bazanın hər hansı elementi olmadıqda nəyin aşağı düşməsi baş verir?

A) istehsal-iqtisadi göstəricilərin

B) istehsal xərcinin

C) maya dəyərinin

D) əmək haqqının

E) əmək sərfinin

484) Sual:ASK-nin maddi-texniki bazası hesablanarkən nəyin birliyi həyata keçirilməlidir?

- A) istehsal vasitələrinin
- B) istehlak şeylərinin
- C) istehsalın həcmninin
- D) gəlirlərin
- E) mənfəətin

485) Sual:ASK müəssisələrinin maddi-texniki bazasının düzgün formalaşdırılması üçün nə təkmilləşdirilməlidir?

- A) təchizat sistemi
- B) istehsalın quruluşu
- C) kadr hazırlığı
- D) satış üsulları
- E) tədarük formaları

486) Sual:Müasir dövrdə ASK-nin maddi-texniki bazası məhsullar güvvələrin, istehsal vasitələrin və nəyin cəmindən ibarətdir?

- A) maddi elementlərin
- B) əkin sahələrinin
- C) əhəlinin
- D) dövrüyyə fondunun
- E) sosial şəraitin

487) Sual:ASK-nin infrastrukturunu hansı istehsal prosesinin normal inkişafını təmin edir?

- A) geniş
- B) intensiv
- C) ekstensiv
- D) qarışıq
- E) sadə

488) Sual:ASK-nin infrastrukturunda buraxılan nöqsan hansı sahəyə ciddi zərər yetirir?

- A) istehsal sahəsinə
- B) məhsulun daşınmasına
- C) məhsulun saxlanılmasına
- D) satış sahəsinə
- E) tədarük sahəsinə

489) Sual:Aqrar islahat nəticəsində istehsalın inkişafının genişlənməsi nəyə tələbatı artırır?

- A) istehsal resurslarına
- B) istehsal xərcinə
- C) əmək haqqına
- D) satış qiymətlərə
- E) eroziyaya

490) Sual: Əhalinin həyat şəraitinin yaxşılaşmasına, iş qüvvəsinin təkrar istehsalına və onların fəaliyyətinə şərait yaradan xidmət nədir?

- A) sosial infrastruktur
- B) istehsal-iqtisadi əlaqə
- C) sosial-iqtisadi şərait
- D) texnoloji xidmət
- E) texniki xidmət

491) Sual: ASK-da infrastrukturu nədən ibarətdir?

- A) İstehsal və sosial xarakterli xidmətdir
- B) İstehsalın inkişaf etdirilməsidir
- C) Məhsulun xərcinin azaldılmasıdır
- D) Əməyin təşkilidir
- E) İstehsalın stimullaşdırılmasıdır

492) Sual: ASK-nın normal fəaliyyət göstərməsində başlıca amil olan infrastrukturun mənası nədir?

- A) alt, aşağı quruluş
- B) əməyin təşkili
- C) əmək birləşməsi
- D) üst, yuxarı quruluş
- E) əsas quruluş

493) Sual: ASK müəssisə və təşkilatlarının inkişaf səviyyəsi artdıqca və istehsalın həcmi genişləndikcə onların nəyə tələbatı daha da artır?

- A) müxtəlif növ xidmətlərə
- B) əməyin təşkilinə
- C) istehsalın intensivləşməsinə
- D) əmək ehtiyatına
- E) əmək haqqına

494) Sual: ASK sistemində mexanikləşmə səviyyəsinin yüksəlməsi, əl əməyinin azalması, istehsal xərcinin aşağı salınması nəyin yüksəlməsini təmin edir?

- A) iqtisadi səmərəliliyi
- B) istehsal xərcini
- C) əsaslı vəsait qoyuluşunu
- D) ixtisaslaşmanı
- E) əmək haqqını

495) Sual: ASK-nın müasir inkişafı şəraitində xammal istehsalı sahəsində mexanikləşmənin hansı səviyyəsi üstündür?

- A) qismən mexanikləşmə
- B) kompleks mexanikləşmə
- C) avtomatlaşma
- D) qismən avtomatlaşdırma

E) elektrifikasi

496) Sual:ASK-da məhsul istehsalının ayrı-ayrı proseslərinin mexanikləşməsi, lakin əl əməyinin üstün olması nəyi əks etdirir?

- A) qismən mexanikləşməni
- B) əmək sərfini
- C) kompleks mexanikləşməni
- D) avtomatlaşdırmanı
- E) əmək məhsuldarlığını

497) Sual:Aşağıdakılardan hansı ASK sistemində əsaslı vəsait qoyuluşunun maliyyə mənbəyinə aid deyil?

- A) iqtisadi münasibətlər
- B) mənfəətdən ayrımlar
- C) əsas fondlardan amortizasiya
- D) əsas fondların ləğv edilməsindən daxil olmalar
- E) kredit resursları

498) Sual:ASK-da əsaslı vəsait qoyuluşu öz təyinatına görə hansı hissələrə bölünür?

- A) istehsal – qeyri-istehsal
- B) texniki-texnoloji
- C) iqtisadi-sosial
- D) istehsal-təşkil
- E) təmir-tikinti

499) Sual:ASK-nın maddi-texniki bazasının ehtiyatları nəyin ən mühüm istiqamətləri üzrə cəmləşdirilməlidir?

- A) elmi-texniki tərəqqinin
- B) əmək ehtiyatının
- C) işçi qüvvəsinin
- D) əmək sərfinin
- E) istehsal xərcinin

500) Sual:ASK-nın sürətlə inkişafının təmin edilməsi məqsədi ilə maddi-texniki baza yaradılarkən nəyin təmin edilməsi üçün tələb olunan keyfiyyətdə və miqdarda ehtiyat yaradılmalıdır?

- A) bütün texnoloji proseslərin
- B) istehsalın
- C) texnologiyanın
- D) əməyin təşkilinin
- E) istehsalın strukturunun

501) Sual:ASK maddi-texniki bazası müəyyən edilərkən bütün istehsal vasitələrinin nəyi nəzərə alınmalıdır?

- A) əlaqə və birliyi
- B) təmərküzləşməsi
- C) ixtisaslaşması

- D) dinamikası
- E) dəyişilmə meylləri

502) Sual:ASK-nın maddi-texniki bazası məhsuldar qüvvələrinin, maddi elementlərin və istehsal vasitələrinin nəyindən ibarətdir?

- A) onların cəmindən
- B) dinamikasından
- C) dəyişilmə səviyyəsindən
- D) strukturundan
- E) yeniləşməsindən

503) Sual:ASK-nin iqtisadi əsasını ona daxil olan sahələr arasındakı nə təşkil edir?

- A) iqtisadi əlaqə
- B) iqtisadi səmərə
- C) əmək haqqı
- D) mənfəət
- E) uçot

504) Sual:Təbii iqlim şəraiti, torpaq sahələri, işçi qüvvəsi nəyin sürətlə inkişafını təmin edir?

- A) xammal istehsalını
- B) elmi-texniki tərəqqinin
- C) əmək məhsuldarlığını
- D) meliorasiyanın
- E) suvarmanın

505) Sual:ASK məhsulları ilə əhalinin və ölkənin tələbatını ödəmək mümkündürmü?

- A) tamamilə
- B) nisbətən
- C) yox
- D) qeyri realdır
- E) ayrı-ayrı sahələr üzrə

506) Sual:ASK-nın qarşısında duran məqsədə nail olmaq üçün ona daxil olan istehsal-xidmət sahələrində mövcud potensialdan necə istifadə olunmalıdır?

- A) dolğun istifadə olunma
- B) quruluşu dəyişdirilməli
- C) istiqaməti yeniləşməli
- D) xərclər artırılmalı
- E) xərclər azaldılmalıdır

507) Sual:Mütərəqqi texniki-texnoloji tədbirlər və sosial-iqtisadi amillər nəticəsində məhsul istehsalının artımı nəyin yüksəlməsinə şərait yaradır?

- A) iqtisadi səmərənin
- B) əmək haqqının
- C) istehsal xərcinin

- D) maya dəyərinin
- E) qiymətin

508) Sual:ASK-da bazar münasibətləri nəyin formalaşmasına real şərait yaradır?

- A) sahibkarlığın
- B) işçi qüvvəsinin
- C) gəlirlərin
- D) mənfəətin
- E) qiymətin

509) Sual:Yeyinti, yüngül, toxuculuq sənaye sahələrinin xammalla təmin olunmasının neçə faizini ASK ödəyir?

- A) 70-90%
- B) 50-60%
- C) 60-70%
- D) 40-50%
- E) 90-100%

510) Sual:ASK sistemində istehsal münasibətləri ilə məhsuldar qüvvələr arasındakı əlaqələr nə ilə tənzimlənir?

- A) obyektiv iqtisadi qanunlarla
- B) istehsal artımı ilə
- C) əmtəəlik məhsulun çoxalması ilə
- D) gəlirlərin istifadəsi ilə
- E) qanunlara baxmadan

511) Sual:ASK-da texniki-texnoloji, sosial-iqtisadi tədbirlər nəyə yönəlməlidir ki, iqtisadi səmərəlilik yüksəlsin?

- A) istehsal xərcinin azalmasına
- B) əmək haqqının artmasına
- C) maya dəyərinin artmasına
- D) zərərliyin yüksəlməsinə
- E) texnoloji prosesin zəifləməsinə

512) Sual:ASK-da nəyin yüksəldilməsi istehsal xərci və maya dəyərinin aşağı salınması ilə bağlıdır?

- A) iqtisadi səmərəliliyin
- B) əmək haqqının
- C) qiymətin
- D) əmək sərfinin
- E) rentabelliğin

513) Sual:Son məhsulun dəyərindən amortizasiya ayırmaları, xammal və material xərci çıxdıqdan sonra qalan hissə nədir?

- A) xalis məhsul
- B) ümumi məhsul
- C) ümumi gəlir

- D) zərər
- E) mənfəət

514) Sual:Kənd təsərrüfatı xammalının emalından əldə edilən xalis məhsulun dəyəri nəyin tərkibinə aiddir?

- A) son məhsula
- B) mənfəətin
- C) əmək haqqına
- D) xalis məhsula
- E) istehsal xərcinə

515) Sual:Müəyyən dövr ərzində xammalın emalından alınan ərzaq və istehlak malları aşağıdakılardan hansına daxildir?

- A) son məhsula
- B) mənfəətə
- C) xalis gəlirə
- D) əmək haqqına
- E) xalis məhsula

516) Sual:ASK-da ümumi məhsul nəyin cəmindən ibarətdir?

- A) son və aralıq məhsul
- B) son və xalis məhsul
- C) son məhsul və mənfəət
- D) xalis gəlir və mənfəət
- E) xalis məhsul və rentabellik

517) Sual:ASK-da məhsulun əmtəəlik səviyyəsi necə müəyyən edilir?

- A) əmtəəlik məhsulun ümumi məhsula nisbəti ilə
- B) əmtəəlik məhsulun cəmi ilə
- C) əmtəəlik məhsulun qiyməti ilə
- D) əmtəəlik məhsulun dəyəri ilə
- E) istehsalın həcmnin artımı ilə

518) Sual:ASK-da ümumi məhsul nədir?

- A) müəyyən dövr ərzində istehsal olunan məhsulların dəyəridir
- B) istehsal edilərək satılan məhsuldur
- C) tədarük olan məhsuldur
- D) emal olunan məhsuldur
- E) bölüşdürülən məhsuldur

519) Sual:ASK-nin istehsal-iqtisadi səmərəliliyi vasitəsi ilə məhsul istehsalının səmərəliliyinə nə baxımından qiymət verilir?

- A) istehsal-texnoloji və iqtisadi mexanizm
- B) maliyyə-kredit mexanizmi
- C) vergi mexanizmi

- D) əmək münasibəti ilə
- E) müqavilə münasibəti

520) Sual:ASK-da xalis gəlir nədir?

- A) ümumi məhsulla istehsal xərcinin fərqi
- B) rentabellik səviyyəsidir
- C) ümumi məhsulun satılan hissəsidir
- D) son məhsulun əmtəlik hissəsidir
- E) ümumi xərcin artan hissəsidir

521) Sual:ASK-da son məhsul nədir?

- A) ümumi məhsulla aralıq məhsulun fərqi
- B) istehsalın dinamik artımı
- C) əmtəlik məhsulun səviyyəsi
- D) məhsulun keyfiyyəti
- E) məhsulun istehlak dəyəri

522) Sual:ASK-da səmərə nəyi əks etdirir?

- A) hər-hansı tədbirin nəticəsini
- B) məhsulun çoxalmasını
- C) əmtəlik məhsulun artmasını
- D) gəlirlərin çoxalmasını
- E) rentabelliliyin yüksəlməsini

523) Sual:ASK-da iqtisadi səmərəlilik iqtisadi inkişafın başlıca problemi kimi mürəkkəb nədir?

- A) ictimai-iqtisadi prosesidir
- B) istehsal münasibətidir
- C) əmək müqaviləsidir
- D) qiymət formasıdır
- E) iqtisadi əlaqədir

524) Sual:ASK müəssisə və təsərrüfatları kredit vəsaitinə nə vaxt alırlar?

- A) ona ehtiyac olanda
- B) həmişə
- C) kredit təklif edildikdə
- D) maya dəyəri ucuzlaşdıqda
- E) əmək haqqı artdıqda

525) Sual:ASK-da fəaliyyət göstərən təsərrüfatların maliyyələşməsi əsasən hansı mənbə hesabına təmin edilir?

- A) öz vəsaiti
- B) dövlət vəsaiti
- C) büdcə
- D) bələdiyyə
- E) icra hakimiyyəti

526) Sual:Aşağıdakılardan hansı iqtisadi mexanizmə daxil deyil?

- A) əmək haqqı
- B) qiymət
- C) maliyyə-kredit
- D) vergi
- E) sosial-sığorta

527) Sual:ASK-da uzun müddətli kredit hansı məqsəd üçün alınır?

- A) strateji məqsədlərə
- B) maya dəyərinin azaldılması
- C) satışın təşkilinə
- D) texniki təmirin aparılması
- E) yolların çəkilməsinə

528) Sual:ASK-da kreditə tələbatın dövrlər üzrə müxtəlif olması və kreditdən istifadənin dəyişilməsi nə ilə əlaqədardır?

- A) istehsalın mövsümü xarakteri ilə
- B) torpaqların məhsuldarlığı ilə
- C) əmək ehtiyatı ilə
- D) işçi qüvvəsi ilə
- E) əmək sərfi ilə

529) Sual:ASK-da qiymətin bölüşdürmə funksiyası vasitəsi ilə əsasən nə yerinə yetirilir?

- A) material resursları bölüşdürülür
- B) istehsal xərci bölüşdürülür
- C) əmək haqqı bölüşdürülür
- D) əmək sərfi bölüşdürülür
- E) maya dəyəri bölüşdürülür

530) Sual:ASK-da qiymətin uçot və ya ölçü funksiyası ilə nə müəyyən olunur?

- A) dəyər göstəriciləri
- B) rentabellik
- C) satış qiyməti
- D) istehsal xərci
- E) maya dəyəri

531) Sual:İstehsal vasitələri istehsal edən və emalı həyata keçirən sahələr öz əlaqə və mənafeyini qurarkən hansı sahənin tələbatını nəzərə almalıdır?

- A) kənd təsərrüfatı
- B) nəqliyyat
- C) ticarət
- D) texniki təmir
- E) sosial inkişaf

532) Sual:Sahə komplekslərində istehsal-iqtisadi əlaqələr hansı tələbata uyğun tənzimlənilir?

- A) bazar münasibətləri ilə
- B) tənzimlənilmir
- C) plana əsasən
- D) tələbata uyğun
- E) göstərişə əsasən

533) Sual:ASK-da istehsal olunan son məhsulların istehlak dəyərinin yüksəldilməsi üçün onun istehsalı ilə məşğul olan sahələrdə nəyə nail olunmalıdır?

- A) istehsal-iqtisadi əlaqələrin tənzimlənməsinə
- B) əmək haqqının artmasına
- C) maya dəyərinin azaldılmasına
- D) əməyin düzgün təşkilinə
- E) rentabelli olmasına

534) Sual:ASK-da istehsal olunan məhsullar aşağıdakılardan hansından uyğun olmalıdır?

- A) insanların zövqünə
- B) gündəlik tələbata
- C) yüksək zərərliyə
- D) yüksək əmək haqqına
- E) maya dəyərinə

535) Sual:ASK-da istehsal olunan ərzaq məhsulları nəyə təminat verməlidir?

- A) insanların sağlamlığına
- B) rentabelliyyə
- C) səmərəliliyə
- D) ucuzlaşmasına
- E) heç nəyə

536) Sual:Aqrar-sənaye sahə komplekslərində mövcud olan əlaqələr nəyin təmin edilməsini həyata keçirməlidir?

- A) xərcə qənaət edilməli, mövsümlük azalmalı
- B) texniki xidmət yaxşılaşmalı
- C) istehsal xərci və maya dəyəri yüksəlməli
- D) əmək sərfi artmalı
- E) tikinti işləri genişlənməlidir

537) Sual:Aqrar-sənaye sahə komplekslərinə daxil olan sahələrin sosial-iqtisadi əlaqəsi müəyyən edilərkən onların nəyi nəzərə alınmalıdır?

- A) spesifik xüsusiyyətlər
- B) ixtisaslaşma vəziyyəti
- C) intensivləşmə səviyyəsi
- D) iqtisadi səmərəlilik
- E) satış qaydaları

538) Sual:Aqrar-sənaye sahə komplekslərinə xammal istehsal edən, tədarük, emal, saxlama, satış, istehsala xidmət sahələrindən hansı daxil deyil?

- A) hamısı daxildir
- B) istehsala xidmət
- C) satış və saxlama
- D) tədarük və emal
- E) satışdan başqa hamısı

539) Sual:ASK-nin sosial quruluşu vasitəsi ilə insanlara göstərilən sosial xidmətlərlə yanaşı daha hansı göstərici müəyyən edilir?

- A) kadr hazırlığı
- B) maya dəyəri
- C) istehsal xərci
- D) əmək haqqı
- E) əməyin təşkili

540) Sual:ASK-nin quruluşunda əsas fond və işçi qüvvəsi üzrə hansı sahənin xüsusi çəkisi yüksəkdir?

- A) xammal istehsalı sahəsinin
- B) emal sahəsinin
- C) xidmət sahəsinin
- D) nəqliyyat sahəsinin
- E) tikinti sahəsinin

541) Sual:ASK-da xammal istehsalının azalması nəyin daha çox azalmasına səbəb olur?

- A) son məhsul istehsalının
- B) istehsal xərcinin
- C) maya dəyərinin
- D) mənfəətin
- E) rentabelliyyənin

542) Sual:ASK-da istehsal olunan məhsulların ayrı-ayrı məqsədlərə sərf olunması ilə nə öyrənilir?

- A) xammalın istifadəsinin səmərəliliyi
- B) heç nə
- C) sahələrin tələbatı
- D) sahələrin ehtiyatı
- E) sahələrin fəaliyyəti

543) Sual:ASK-nin quruluşu arasında necə əlaqə və münasibət yaradılmalıdır ki, o kompleksin səmərəli fəaliyyətinə şərait yaratsın?

- A) məqsədə uyğun
- B) plana uyğun
- C) əmrə əsasən
- D) qərara uyğun
- E) sərəncama əsasən

544) Sual:ASK özünəməxsus xüsusiyyətinə görə nəyi əhatə edir?

- A) geniş ərazini
- B) əhalini
- C) suvarılan sahələri
- D) maliyyə resurslarını
- E) işçi qüvvəsini

545) Sual:ASK-da torpaq vahidi bir işçi, bir adam-saat hesabına daha çox gəlir alınması nəyi əks etdirir?

- A) onlardan səmərəli istifadəni
- B) gəlirlərin artmasını
- C) gəlirlərin azalmasını
- D) rentabelliğin yüksəldilməsini
- E) zərərliyin azalmasını

546) Sual:ASK əhalinin və emal sənaye sahələrinin tələbatını necə ödəməlidir?

- A) etibarlı halda
- B) planlı qaydada
- C) plansız halda
- D) ödəməməlidir
- E) mütləq deyildir

547) Sual:ASK-nin son məqsədi hansı səviyyədə əmək və vəsait sərfi ilə yüksək son nəticəyə nail olmaqdır?

- A) daha az
- B) daha çox
- C) daha yüksək
- D) səmərəsiz
- E) məhdud

548) Sual:Torpaqların eroziyaya uğramasında hansı eroziyanın xüsusi çəkisi böyükdür?

- A) su və külək
- B) mexanikləşmə
- C) əməyin təşkili
- D) yalnız suvarma
- E) yalnız külək

549) Sual:ASK sistemində elmi-texniki tərəqqinin inkişafı k/t-nın nəyə təsirini gücləndirir?

- A) ətraf mühitə
- B) əmək təşkilinə
- C) emal sahələrinə
- D) satış sahələrinə
- E) qiymətlərə

550) Sual:Xəstəlik və zərərvericilərə qarşı işlədilən kimyəvi maddələr nəyin tərkibinə ciddi təsir göstərir?

- A) torpaq və suyun
- B) məhsulların
- C) keyfiyyətin
- D) toxumun
- E) yemin

551) Sual:Aqrar sahədə işlədilən kimyəvi dərman və birləşmələr nəyin yaxşılaşmasına səbəb olur?

- A) məhsulun keyfiyyətinin
- B) əmək təşkilinin
- C) texnoloji prosesin
- D) suvarma rejiminin
- E) həyat şəraitinin

552) Sual:Torpaq və suvarma zamanı texnoloji rejimə əməl edilməməsi nəyin azalmasına səbəb olur?

- A) istehsalın
- B) maya dəyərinin
- C) qiymətin
- D) əmək haqqının
- E) rentabelliğin

553) Sual:Kənd təsərrüfatında xəstəliklərlə və zərərvericilərlə mübarizə məqsədi ilə istifadə olunan kimyəvi maddələrin ətraf mühitə zərər vurmaı hansı səbəbdən baş verir?

- A) dərmanlar verilirəkən texnoloji proseslər pozulur
- B) dərmanlar çox işlədilir
- C) dərmanların keyfiyyəti pisdır
- D) dərmanlar çox bahadır
- E) dərmanlar pis saxlanılır

554) Sual:Son illər ölkəmizdə ətraf mühitin qorunması ilə əlaqədar həyata keçirilən tədbirlərdən ən vacibi nədir?

- A) ekoloji ekspertizanın təşkili
- B) kimyəvi dərmanların tətbiqinin azaldılması
- C) meliorasiya işinin səmərəli təşkili
- D) eroziyaya qarşı mübarizə
- E) gübrələnmənin azaldılması

555) Sual:Tərəvəz məhsullarına həddindən artıq gübrə verilməsi onların tərkibində insanlar üçün böyük təhlükə olan nəyin yaranmasına səbəb olur?

- A) nitrat çoxalır
- B) heç nə yaratmır
- C) vitaminlər artır
- D) nitrat toplanmır
- E) məhsulun keyfiyyəti pisləşir

556) Sual:Torpaq sahələrindən intensiv istifadənin sürətlənməsi nəyin baş verməsini artırır?

- A) münbitlik azalır, eroziya artır
- B) məhsuldarlıq yüksəlir
- C) maşınlardan istifadə pisləşir
- D) şoranlaşma azalır
- E) suvarma sistemi pozulur

557) Sual:Kənd təsərrüfatında gübrələrdən, kimyəvi dərmanlardan düzgün istifadə edilməməsi nəyə səbəb olur?

- A) ətraf mühit çirklənir
- B) məhsul istehsalı azalır
- C) məhsulun keyfiyyəti pisləşir
- D) iqtisadi səmərəlilik azalır
- E) torpağın məhsuldarlığı pisləşir

558) Sual:Bitki, heyvanat və mikroorqanizmlərin torpaq, iqlim, su ilə üzvü əlaqəli halda cəmiyyət üçün məhsul istehsal etdiyi sistem nədir?

- A) ekoloji-istehsal
- B) intensiv
- C) ekstensiv
- D) istehsal-iqtisadi
- E) ekoloji məhsul

559) Sual:ASK-nin hansı istehsal və xidmət sahələri birləşməsi ilə formalaşır?

- A) xammal istehsal edən və ona xidmət göstərən
- B) yalnız istehsal edən
- C) yalnız xidmət sahələri
- D) emal sahələri
- E) nəqliyyat sahələri

560) Sual:ASK-ya daxil olan sahələr yüksək istehsal-iqtisadi nəticələrə nail olması üçün öz fəaliyyətini nəyə uyğunlaşdırmalıdır?

- A) kənd təsərrüfatının tələblərinə
- B) istehsalın artırılmasına
- C) qiymətin artırılmasına
- D) maya dəyərinin ucuzlaşmasına
- E) əmək sərfinin artmasına

561) Sual:Regional quruluş vasitəsi ilə regionlarda nəyin inkişaf etdirilməsi müəyyənləşdirilir?

- A) tələb olunan sahənin
- B) yalnız istehsal sahəsinin
- C) tək-cə xidmət sahələrinin
- D) tikinti sahələrinin
- E) satış sahələrinin

562) Sual:Regional quruluş vasitəsilə nəyin regionlarda yerləşdirilməsi məsələsi həll olunur?

- A) istehsal-xidmət sahələrin
- B) işçi qüvvəsinin
- C) əsas fondların
- D) maşın-mexanizmlərin
- E) tikinti müəssisələrinin

563) Sual:ASK-nın təşkilati quruluşu müəyyən edilmədikdə nəyə nail olmaq mümkün deyildir?

- A) integrasiyanın və iqtisadi əlaqələrin inkişafına
- B) istehsalın artırılmasına
- C) iqtisadi səmərəliliyin yüksəldilməsinə
- D) maddi-texniki təchizata
- E) satışın təkmilləşdirilməsinə

564) Sual:ASK-nın sahə quruluşu nəyi əks etdirir?

- A) kompleksin hansı sahələrdən ibarət olduğunu
- B) kompleksin inkişafını
- C) kompleksdə iqtisadi səmərəliliyi
- D) kompleksdə intensivləşməni
- E) kompleksdə istehsal münasibətlərini

565) Sual:ASK-da istehsal olunan xammalın təkrar istehsala cəlb edilməsi səviyyəsi nəyi əks etdirir?

- A) fəaliyyətin səmərəliliyini
- B) fəaliyyətin zəifləməsini
- C) xammalın çoxalmasını
- D) keyfiyyətin yüksəlməsini
- E) əmək sərfinin yüksəlməsini

566) Sual:ASK-nın quruluşunun hər bir mərhələsində kompleksin nəyi həyata keçirilir?

- A) obyektiv funksiya
- B) istehsalın təşkili
- C) iqtisadi səmərəliliyi
- D) texnoloji tədbir
- E) texniki tədbir

567) Sual:ASK quruluşunun hər hansında baş verən nöqsan digərinin fəaliyyətinə necə təsir edir?

- A) fəaliyyəti pozulur
- B) təsir etmir
- C) fəaliyyəti genişlənir
- D) fəaliyyəti səmərəli əlaqələndirir
- E) fəaliyyəti yüksəlir

568) Sual:ASK əmlakın və torpağın özəlləşdirilməsi nəyə geniş imkan açır?

- A) xüsusiyyətçiliyin inkişafını

- B) istehsalın azalmasına
- C) fondların artmasına
- D) gəlirlərin çoxalmasına
- E) rentabelliğin yüksəlməsinə

569) Sual:İntensivləşmə nəticəsində əmək məhsuldarlığının səviyyəsində nə baş verir?

- A) yüksəlir
- B) sabitləşir
- C) azalır
- D) dəyişilməz qalır
- E) əmək sərfi azalır

570) Sual:Müxtəlif təsərrüfatçılıq formalarında yüksək istehsal-iqtisadi nəticələrə nail olmağın ümumi göstəricisi nədir?

- A) intensiv inkişaf
- B) xərclərin azaldılması
- C) əmək haqqının artırılması
- D) maya dəyərinin yüksəldilməsi
- E) rentabellik

571) Sual:Əsas fondla cari istehsal xərci arasında nisbət müxtəlif olduğu şəraitdə intensivlik səviyyəsi cari istehsal xərci üzrə necə hesablanır?

- A) Torpaq vahidinə düşən istehsal xərci ilə
- B) İstehsal xərcinin çoxalması ilə
- C) İstehsal xərcinin strukturunun dəyişməsi ilə
- D) Torpaq sahəsinin artması ilə
- E) İstehsal xərcinin azalması səviyyəsi ilə

572) Sual:Aqrar sahibkarlıq formalarında torpaq və əmlakdan necə istifadə olunur?

- A) sərbəst
- B) göstəriş əsasında
- C) əmr əsasında
- D) qərara uyğun
- E) tövsiyələrə əsasən

573) Sual:Aqrar islahatları əlaqədar olaraq torpaq, əmlak və s. necə bölüşdürülür?

- A) normativlərə əsasən
- B) göstərişə əsasən
- C) əmrə əsasən
- D) tövsiyələrə əsasən
- E) sərəncama əsasən

574) Sual:İslahatın gedişatına kim nəzarət edir?

- A) islahat komissiyası
- B) icra başçısı

- C) təsərrüfat başçısı
- D) elmi işçilər
- E) mütəxəssislər

575) Sual: Aqrar islahatlar nədən başlanır?

- A) torpaq və əmlakın özəlləşdirilməsindən
- B) əmlakın bölgüsündən
- C) sahibkarların müəyyən edilməsindən
- D) nəqliyyatın paylanmasıdan
- E) torpağın paylanmasıdan

576) Sual: Böhranın gətdikcə dərinləşməsi ictimai təsərrüfatların fəaliyyəti prosesində nəyin güclənməsinə səbəb olmuşdur?

- A) ləğv edilməsinin
- B) inkişafının
- C) zəifləməsinin
- D) birləşməsinin
- E) idarəedilməsinin

577) Sual: İctimai təsərrüfatlarda maddi marağ necə qurulurdu?

- A) səmərəsiz
- B) plan əsasında
- C) düzgün
- D) səmərəli
- E) mərkəzdən

578) Sual: İctimai təsərrüfatlarda torpaqdan və əsas fondlardan necə istifadə olunur?

- A) səmərəsiz
- B) düzgün
- C) səmərəli
- D) plana uyğun
- E) plansız

579) Sual: Məhsulun keyfiyyətinin yüksəldilməsi texniki, texnoloji, sosial, iqtisadi, əmək, qiymət və s. amillərin hansından asılıdır?

- A) bunların hamısı
- B) yalnız texniki-texnoloji
- C) təkcə sosial-iqtisadi
- D) əmək və vəsait
- E) qiymət

580) Sual: Məhsul istehsalı, tədarükü, satışı və emalının səmərəli fəaliyyəti nədən asılıdır?

- A) məhsulun keyfiyyəti
- B) maya dəyəri
- C) istehsal xərci

- D) əmək sərfi
- E) əmək haqqı

581) Sual:Kənd təsərrüfatı məhsullarının qiyməti nəyə uyğun olmalıdır?

- A) əmək və vəsait sərfinə
- B) əmək haqqına
- C) əmək sərfinə
- D) maya dəyərinə
- E) rentabelliyyə

582) Sual:Məhsulun keyfiyyətlə satışı nə ilə bağlıdır?

- A) qiymət mexanizmi
- B) əmək haqqı
- C) əmək sərfi
- D) maya dəyəri
- E) istehsal xərci

583) Sual:Xammal istehsalçıları ərzaq məhsullarının əksər hissəsini harada reallaşdırır?

- A) sərbəst satır
- B) emala verir
- C) tədarükə verir
- D) satmır
- E) pay verir

584) Sual:Kənd təsərrüfatı xammalının satışında istehsalçıların nəyi təmin edilməlidir?

- A) sərbəstliyi təmin edilməli
- B) əmək haqqı artırılmalı
- C) əmək sərfi çoxaldılmalı
- D) maya dəyəri yüksəldilməli
- E) rentabellik aşağı salınmalı

585) Sual:Xammal düzgün reallaşmadıqda istehsalın iqtisadi səmərəliliyi sahəsində nə baş verir?

- A) səmərəlilik aşağı düşür
- B) heç nə dəyişmir
- C) səmərəlilik yüksəlir
- D) səmərəlilik sabit qalır
- E) səmərəliliyə təsir etmir

586) Sual:Azərbaycanda tütün fermentasiya müəssisələrinin istehsal gücü nə qədərdir?

- A) 48 min ton
- B) 50 min ton
- C) 35 min ton
- D) 40 min ton
- E) 30 min ton

587) Sual: Azərbaycan Respublikasında tərəvəzçilik-meyvəçilik, ət-süd və digər emal müəssisələrində yenidənqurmanın, müasirləşmənin, istehsal güclərinin artırılması nəyə səbəb olmuşdur?

- A) məhsulun artmasına, keyfiyyətin yaxşılaşmasına
- B) son məhsul istehsalının azalmasına
- C) kadr hazırlığının yüksəlməsinə
- D) əmək haqqının artmasına
- E) mexanikləşmənin azalmasına

588) Sual: Aqrar islahatların həyata keçirilməsi hansı zərurətdən baş verir?

- A) böhranın dərinləşməsi
- B) istehsalın artımı
- C) mənfəətin çoxalması
- D) əmək haqqının aşağı olması
- E) maya dəyərinin yüksək olması

589) Sual: “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi Dövlət Proqramı” nə vaxt təsdiq olunmuşdur?

- A) 14 aprel 2009-cu il
- B) 14 yanvar 2009-cu il
- C) 14 fevral 2009-cu il
- D) 14 mart 2009-cu il
- E) 14 may 2009-cu il

590) Sual: Aqrar islahatların dərinləşməsinə, iqtisadi mexanizmin təkmilləşdirilməsinə, sahibkarlıq fəaliyyətinin stimullaşmasına, müxtəlif güzəştlərin tətbiqinə hansı illərdə əməl olunmuşdur?

- A) 1999 – 2004-cü illər
- B) 1998-2002-ci illər
- C) 1999-2003-cü illər
- D) 2000 – 2002-ci illər
- E) 2000 – 2004-cü illər

591) Sual: Hansı təsərrüfat formaları istehsal etdiyi və reallaşdırdığı məhsulların, əldə etdiyi gəlirlərin tam sahibidir?

- A) xüsusi təsərrüfatlar
- B) icarə müəssisələri
- C) köməkçi müəssisələr
- D) aqrokombinatlar
- E) xidmət müəssisələri

592) Sual: Aqrar islahatların aparılmasının ümumi istiqamətləri, prinsipləri, metodları, mexanizmləri kim tərəfindən müəyyən edilir?

- A) Aqrar İslahatlar Komissiyası
- B) elmi müəssisələr
- C) ali məktəblər
- D) vergi orqanları

E) inzibati orqanlar

593) Sual: Azərbaycan Respublikasında müasir dövrün tələblərinə uyğun normativ-hüquqi bazanın yaradılması, qərarların qəbul edilməsi, təkliflərin hazırlanması nəyin sürətlə həyata keçirilməsinə şərait yaratmışdır?

- A) aqrar islahatların sürətlənməsi
- B) istehsalın ixtisaslaşması
- C) tədarük sisteminin dəyişməsi
- D) təchizatın azalması
- E) əməyin stimullaşması

594) Sual: Aqrar sferada torpaq və əmlak özəlləşdirdikdən sonra hansı proses həyata keçirilir?

- A) ictimai təsərrüfatlar ləğv olunur
- B) istehsal artır
- C) əmtəəlik məhsul çoxalır
- D) ictimai təsərrüfatlar möhkəmlənir
- E) idarəetmə mürəkkəbləşir

595) Sual: Aqrar islahatlara nədən başlanılır?

- A) torpaq və əmlakın özəlləşdirilməsi
- B) kadrların yerləşdirilməsi
- C) idarəetmənin müəyyən edilməsi
- D) əməyin təşkili
- E) istehsalın artırılması

596) Sual: Azərbaycan Respublikasında aqrar islahatlar nəyə görə zəruri prosesə çevrilmişdir?

- A) aqrar sahədə böhran artmışdır
- B) əmək haqqı artmışdır
- C) istehsal xərci azalmışdır
- D) məşğulluq yüksəlmişdir
- E) əmək məhsuldarlığı yüksəlmişdir

597) Sual: Aqrar sferada fəaliyyət göstərən elmi-istehsal birlikləri kim tərəfindən idarə olunurlar?

- A) elmi şura
- B) həmkarlar təşkilatı
- C) bələdiyyələr
- D) icra başçısı
- E) iqtisadçılar

598) Sual: Aqrar sahibkarlıq forması olan kəndli (fermer) təsərrüfatı kim tərəfindən idarə olunur?

- A) kollektivin başçısı
- B) direktor
- C) sədr
- D) bələdiyyə
- E) aqronom

599) Sual:ASK-da idarəetmə elminin mahiyyətinin əsas istiqamətlərindən biri də idarəetmənin nəyinin müəyyənləşdirilməsidir?

- A) funksya və metodlarının
- B) təşkilinin
- C) sadələşməsinin
- D) ucuzlaşmasının
- E) bahalaşmasının

600) Sual:İstehsal prosesi mərhələsində insanlar arasında yaranan münasibət fəaliyyətinin nəyini öyrənilməsi onun səmərəliliyinin yüksəldilməsində vacib şərtidir?

- A) qanunauyğunluqlarının
- B) sadələşməsinin
- C) mürəkkəbləşməsinin
- D) pozulmasının
- E) dərk edilməsinin

601) Sual:ASK-da son nəticənin yüksəldilməsi başlıca olaraq nədən asılıdır?

- A) istehsal-emalın düzgün əlaqələnməsindən
- B) xidmətin səviyyəsindən
- C) sosial problemlərin yaranmasından
- D) emalın gücünün azaldılmasından
- E) tikintinin genişlənməsindən

602) Sual:Emal müəssisələrinin səmərəli fəaliyyət göstərməsi həlledici səviyyədə nədən asılıdır?

- A) xammaldan
- B) mexanikləşmədən
- C) nəqliyyatdan
- D) əmək təşkilindən
- E) tikinti xidmətindən

603) Sual:Kənd təsərrüfatı məhsullarının qiymətinin səviyyəsi nə ilə tənzimlənir?

- A) məhsul vahidinin əmək və vəsait sərfi
- B) iqtisadi mexanizm
- C) əmək məhsuldarlığı
- D) mexanikləşmə səviyyəsi
- E) rentabellik

604) Sual:ASK-da istehsal olunan xammal və son məhsulların qiymətlərinin artırılması düzgün hesab olunmur. Nə üçün?

- A) əhəlinin həyat şəraiti pisləşir
- B) maya dəyəri artır
- C) istehsal xərci çoxalır
- D) iqtisadi əlaqə pozulur
- E) rentabellik aşağı düşür

605) Sual:Məhsulların tədarükü ilə əlaqədar təsdiq olunmuş müqavilədə məhsulun həcmi, keyfiyyəti, tədarük vaxtı, məhsulun qiymətindən başqa nə nəzərdə tutulur?

- A) tərəflərin məsuliyyəti
- B) maya dəyəri
- C) istehsal xərci
- D) əmək sərfi
- E) satış kanalları

606) Sual:Kənd təsərrüfatı məhsullarının mövcud tədarük qaydaları məhsul istehsalçılara öz məhsullarını reallaşdırmaqda nə verir?

- A) tam sərbəstlik verir
- B) əmək sərfini azaldır
- C) pul gəliri çoxalır
- D) maya dəyəri bahalaşır
- E) mexanikləşmə artır

607) Sual:Tədarük prosesində buraxılan nöqsanlar itkilərin artmasına, qiymətin bahalaşmasına və keyfiyyətin pisləşməsilə yanaşı nəyə mənfi təsir göstərir?

- A) son məhsul azalır, qiyməti artır
- B) əmək haqqı artır
- C) əmək sərfi çoxalır
- D) maya dəyəri azalır
- E) məhsuldarlıq yüksəlir

608) Sual:Məhsulların tədarükündə buraxılan nöqsanlar hansı sahəyə daha çox zərər verir?

- A) xammal istehsalı sahəsinə
- B) emal sahəsinə
- C) tədarük sahəsinə
- D) satış sahəsinə
- E) saxlama sahəsinə

609) Sual:ASK ilə xalq təsərrüfatının digər sahələri arasında əlaqə əsasən hansı yolla həyata keçirilir?

- A) mal mübadiləsi
- B) istehlak
- C) istehsal
- D) yığım
- E) infrastruktur

610) Sual:ASK-nin iqtisadi əsasını ona daxil olan sahələr arasındakı nə təşkil edir?

- A) iqtisadi səmərə
- B) əmək haqqı
- C) mənfəət
- D) uçot

E) iqtisadi əlaqə

611) Sual:ASK-nin iqtisadiyyatı elmi digər iqtisad elmlərindən nə ilə fərqlənir?

- A) istehsal şəraiti ilə
- B) iqtisadi göstəricilərlə
- C) özünəməxsus xüsusiyyətlə
- D) gəlirlərlə
- E) əmək haqqı ilə

612) Sual:ASK-nin iqtisadiyyatı elmi kompleksinin dairəsində nədə baş verənləri tədqiq edir?

- A) istehsalın səviyyəsində
- B) istehsal xərcindən
- C) proses və hadisələrdə
- D) gəlirlərdə
- E) mənfəətdə

613) Sual:Təbii iqlim şəraiti, torpaq sahələri, işçi qüvvəsi nəyin sürətlə inkişafını təmin edir?

- A) elmi-texniki tərəqqinin
- B) əmək məhsuldarlığını
- C) xammal istehsalını
- D) meliorasiyanın
- E) suvarmanın

614) Sual:ASK məhsulları ilə əhalinin və ölkənin təlabatını ödəmək mümkündürmü?

- A) nisbətən
- B) yox
- C) tamamilə
- D) qeyri realdır
- E) ayrı-ayrı sahələr üzrə

615) Sual:ASK-nin qarşısında duran məqsədə nail olmaq üçün ona daxil olan istehsal-xidmət sahələrində mövcud potensialdan necə istifadə olunmalıdır?

- A) quruluşu dəyişdirilməli
- B) istiqaməti yeniləşməli
- C) dolğun istifadə olunma
- D) xərclər artırılmalı
- E) xərclər azaldılmalıdır

616) Sual:ərzaq və digər kənd təsərrüfatı mənşəli məhsulları istehsal edən, tədarükü və emalını aparan, son məhsula çevrən, əhalinin həyat şəraitini yaxşılaşdıran birlik nədir?

- A) istehsal kompleksi
- B) xidmət kompleksi
- C) sosial kompleks
- D) aqrar-sənaye kompleksi
- E) tədarük kompleksi

617) Sual:ASK-da bazar iqtisadiyyatının inkişafı istehsal-xidmət sahələri arasında nəyin formalaşmasını təmin etmişdir?

- A) tədarükün
- B) təchizatın
- C) əlaqə və asılıqların
- D) maliyyənin
- E) kreditləşmənin

618) Sual:ASK-da bazar münasibətləri inkişaf etdikcə nə meydana çıxır?

- A) yeni torpaq sahələri
- B) yeni istehsal sahələri**
- C) yeni maşınlar
- D) yeni işçilər
- E) yeni nəqliyat formaları

619) Sual:ASK-da bazar münasibətləri nəyin formalaşmasına real şərait yaradır?

- A) işçi qüvvəsinin
- B) gəlirlərin
- C) mənfəətin
- D) qiymətin
- E) sahibkarlığın**

620) Sual:Yeyinti, yüngül, toxuculuq sənaye sahələrinin xammalla təmin olunmasının neçə faizini ASK ödəyir?

- A) 50-60%
- B) 60-70%
- C) 70-90%**
- D) 40-50%
- E) 90-100%

621) Sual:ASK-nın iqtisadiyyatı elmi başlıca olaraq nəyi öyrənir?

- A) əhalinin artımı prosesini
- B) əhalinin yerdəyişməsini
- C) baş verən ictimai-iqtisadi hadisə və prosesləri**
- D) eroziyanın baş vermə prosesini
- E) torpaqların şoranlaşma prosesini

622) Sual:ASK sistemində istehsal münasibətləri ilə məhsuldar qüvvələr arasındakı əlaqələr nə ilə tənzimlənir?

- A) istehsal artımı ilə
- B) obyektiv iqtisadi qanunlarla**
- C) əmtəlik məhsulun çoxalması ilə
- D) gəlirlərin istifadəsi ilə
- E) qanunlara baxmadan

623) Sual:ASK ölkə əhalisinin ərzaq və xalq istehlakı məhsulları ilə tələbatını necə ödəyir?

- A) fizioloji normalara uyğun
- B) fizioloji normadan artıq
- C) fizioloji normadan aşağı
- D) fizioloji norma müəyyən edilmir
- E) fizioloji normalar nəzərə alınmır

624) Sual:ASK formalaşmasının mənası nədir?

- A) əhalinin və ölkənin tələbatının təmin edilməsi
- B) əhalinin çoxaldılması
- C) resursların artırılması
- D) torpaqların genişləndirilməsi
- E) xidmətlərin məhdudlaşması

625) Sual:Aqrar-sənaye kompleksi aşağıdakılardan hansının yüksəldilməsinə xidmət edir?

- A) torpaq sahələrinin artmasına
- B) əkin sahələrinin genişləndirilməsinə
- C) suvarmanın çoxaldılmasına
- D) həyat səviyyəsinin yüksəldilməsinə
- E) əmək haqqının artırılmasına

626) Sual:Aqrar-sənaye kompleksi nədir?

- A) məhsul istehsalının çoxalması
- B) əmtəlik məhsulun artması
- C) müvafiq istehsal-xidmət sahələrinin birləşməsi
- D) istehsalın təşkili
- E) istehsalın maliyyələşməsi

627) Sual:Aqrar islahatlar nəticəsində aşağıdakılardan hansı yenidən formalaşır?

- A) üzümlüklər
- B) meyvə bağları
- C) heyvandarlıq sahələri
- D) istehsal-iqtisadi əlaqələr
- E) nəqliyyat formaları

628) Sual:Aqrar islahatlar nəticəsində nəyin artmasına nail olunur?

- A) kooperasiyanın
- B) mexanikləşmənin
- C) avtomatlaşmanın
- D) qismən mexanikləşmənin
- E) eroziyanın

629) Sual:ASK-da islahatlar nəyin dərinləşməsinə təmin etmişdir?

- A) ixtisaslaşma səviyyəsinin

- B) suvarmanın
- C) mexanikləşmənin
- D) məhsul satışının
- E) gəlirlərin bölgüsünün

630) Sual:Bazar münasibətlərinin formalaşması ASK-da nəyin inkişafına şərait yaradır?

- A) emal sahələrinin
- B) tədarük işinin
- C) əmək haqqının
- D) mülkiyyət formalarının**
- E) istehsal sahələrinin

631) Sual:Bazar münasibətlərinin inkişafı ASK-da nəyin yeniləşməsinə səbəb olur?

- A) istehsal vasitələrinin
- B) əmək haqqının
- C) təsərrüfatçılıq üsullarının**
- D) məhsul istehsalının
- E) işçi qüvvəsinin

632) Sual:ASK müəssisə və təsərrüfatları kredit vəsaitinə nə vaxt alırlar?

- A) həmişə
- B) ona ehtiyac olanda**
- C) kredit təklif edildikdə
- D) maya dəyəri ucuzlaşdıqda
- E) əmək haqqı artdıqda

633) Sual:ASK-da fəaliyyət göstərən təsərrüfatların maliyyələşməsi əsasən hansı mənbə hesabına təmin edilir?

- A) dövlət vəsaiti
- B) büdcə
- C) bələdiyyə
- D) icra hakimiyyəti
- E) öz vəsaiti**

634) Sual:ASK-da iqtisadi mexanizm formalaşarkən aşağıdakı hansıların nəzərə alınmasına ehtiyac yoxdur?

- A) təbii-iqlim
- B) bioloji
- C) istehsal xüsusiyyətləri
- D) əmək haqqı siyasəti**
- E) maliyyə imkanları

635) Sual:ASK-nin təsərrüfatlarının başqa müəssisə və təşkilatlarla əlaqə və münasibəti hansı yolla həyata keçirilir?

- A) yalnız plana əsasən

- B) göstərişə uyğun
- C) nağd və hesablaşma
- D) əmək sazişinə
- E) maya dəyərinə

636) Sual:Aşağıdakılardan hansı iqtisadi mexanizmə daxil deyil?

- A) qiymət
- B) maliyyə-kredit
- C) əmək haqqı
- D) vergi
- E) sosial-sığorta

637) Sual:ASK-da uzun müddətli kredit hansı məqsəd üçün alınır?

- A) maya dəyərinin azaldılması
- B) satışın təşkilinə
- C) texniki təmirin aparılması
- D) strateji məqsədlərə
- E) yolların çəkilməsinə

638) Sual:ASK-da kreditə tələbatın dövrlər üzrə müxtəlif olması və kreditdən istifadənin dəyişilməsi nə ilə əlaqədardır?

- A) istehsalın mövsümü xarakteri ilə
- B) torpaqların məhsuldarlığı ilə
- C) əmək ehtiyatı ilə
- D) işçi qüvvəsi ilə
- E) əmək sərfi ilə

639) Sual:ASK müəssisələrində maliyyələşmənin başlıca mənbəyi nədir?

- A) dövlət vəsaiti
- B) əldə edilən pul gəliri
- C) ümumi məhsul istehsalı
- D) əldə edilən mənfəət
- E) xarici investisiyalar

640) Sual:ASK-da kreditin başlıca növü hansıdır?

- A) müddətsiz
- B) güzəştli
- C) qısa, orta və uzun müddətli
- D) müddətli
- E) məhdud müddətli

641) Sual:ASK-da islahatların inkişafı maliyyə-kredit münasibətlərinə necə təsir etmişdir?

- A) təsiri olmamışdır
- B) sistem ləğv olmuşdur
- C) münasibətlər yeniləşmişdir

- D) rolu azalmışdır
- E) əhəmiyyəti aşağı düşmüşdür

642) Sual:ASK-da qiymətin bölüşdürmə funksiyası vasitəsi ilə əsasən nə yerinə yetirilir?

- A) istehsal xərci bölüşdürülür
- B) əmək haqqı bölüşdürülür
- C) əmək sərfi bölüşdürülür
- D) material resursları bölüşdürülür**
- E) maya dəyəri bölüşdürülür

643) Sual:ASK-da qiymətin uçot və ya ölçü funksiyası ilə nə müəyyən olunur?

- A) rentabellik
- B) satış qiyməti
- C) istehsal xərci
- D) dəyər göstəriciləri**
- E) maya dəyəri

644) Sual:Bazar münasibətlərinin formalaşdığı şəraitdə iqtisadi mexanizmin qiymət, maliyyə, kredit, vergi və s. prosesləri nədir?

- A) tarazlaşdırmalardır**
- B) istiqamətlərdir
- C) təmərküzləşdirmələrdir
- D) intensivləşdirmələrdir
- E) ixtisaslaşdırmalardır

645) Sual:İqtisadi mexanizm ASK-nın inkişafı ilə əlaqədar nəyin nəzərə alınmasını təmin etməlidir?

- A) kadr hazırlığını
- B) torpaqların genişlənməsini
- C) istehsalın bütün xüsusiyyətlərini**
- D) tədarük sistemini
- E) təchizat üsullarını

646) Sual:ASK-nin iqtisadi mexanizmi nədir?

- A) istehsal üsuludur
- B) iqtisadi vasitələrin məcmusudur**
- C) tədarük sistemidir
- D) satış formalarıdır
- E) nəzarətin əsasıdır

647) Sual:Aşağıdakı idarə və müəssisələrdən hansı xammalın tədarük işi ilə məşğul olmur?

- A) dövlət və emal müəssisələri
- B) idarə və müəssisələr
- C) kooperativlər, ictimai təşkilatlar
- D) təsərrüfatlararası müəssisələr**
- E) əhali, ayrı-ayrı şəxslər

648) Sual:ASK-da formalaşan çoxukladlı iqtisadiyyatın və sahibkarlıq formalarının ümumi inkişafının əsas istiqaməti nədir?

- A) ixtisaslaşma
- B) təmərküzləşmə
- C) tənzimlənmə
- D) sabitləşmə
- E) intensivləşmə

649) Sual:ASK-da intensivləşmə istehsalın inkişafını və iqtisadi səmərəliliyinin yüksəldilməsini təmin edən iqtisadi qanunların nəyindən irəli gəlir?

- A) öyrənilməsindən
- B) dərk olunmasından
- C) yeniləşməsindən
- D) tələblərindən
- E) yeniləşməsindən

650) Sual:ASK-nin intensiv inkişafı ilə kim məşğul olur?

- A) bələdiyyələr
- B) icra hakimiyyəti
- C) elmi işçilər
- D) mütəxəssislər
- E) sahibkarların özü

651) Sual:Heyvandarlığın intensiv inkişafı üçün nəyə nail olunmalıdır?

- A) Yalnız cins tərkib yaxşılaşmalıdır
- B) Yalnız maddi-texniki baza möhkəmlənməlidir
- C) Yalnız yemçilik inkişaf etdirilməlidir
- D) İstehsalın və əməyin təşkili yaxşılaşmalıdır
- E) Bunların hamısına nail olunmalıdır

652) Sual:İntensivləşmənin iqtisadi səmərəliliyi necə hesablanır?

- A) Ümumi məhsulun (gəlir, mənfəət) əmək sərfinə nisbəti ilə
- B) Ümumi məhsulun gəlirinə nisbəti ilə
- C) Ümumi məhsulun işçilərin sayına nisbəti ilə
- D) Ümumi məhsulun torpağa nisbəti ilə
- E) Ümumi məhsulun fonda nisbəti ilə

653) Sual:əsas fondla cari istehsal xərci arasında nisbət müxtəlif olduğu şəraitdə intensivlik səviyyəsi cari istehsal xərci üzrə necə hesablanır?

- A) İstehsal xərcinin çoxalması ilə
- B) İstehsal xərcinin strukturunun dəyişməsi ilə
- C) Torpaq sahəsinin artması ilə
- D) Torpaq vahidinə düşən istehsal xərci ilə
- E) İstehsal xərcinin azalması səviyyəsi ilə

654) Sual:Kənd təsərrüfatında intensivliyin ümumi səviyyəsi necə müəyyən edilir?

- A) Əsas fond və cari xərcinin cəminin torpaq vahidinə nisbəti ilə
- B) Torpağa düşən cəmi fondla
- C) Torpağa düşən cəmi xərcə
- D) Təsərrüfatın gəliri ilə
- E) Əldə edilən mənfəət ilə

655) Sual:ASK-da intensivlik səviyyəsinin müəyyən edilməsində istifadə olunan müqayisələr hansı təyinata malikdir?

- A) dəyişən
- B) dinamik
- C) ümumi və xüsusi
- D) sabit
- E) qeyri-sabit

656) Sual:Təsərrüfat, müəssisə və kollektivlərin birinin digərinə nisbətən intensivlik səviyyəsinin yuxarı, aşağı, zəif və s. olması nə ilə müəyyən edilir?

- A) maya dəyəri ilə
- B) əmək sərfi ilə
- C) istehsal xərci ilə
- D) mexanikləşmə ilə
- E) müqayisə ilə

657) Sual:ASK-da intensiv inkişaf şəraitində istehsal üsullarının dəyişdirilməsini, texnika və texnologiyanın yaxşılaşmasını nə tələb edir?

- A) əməyin təşkili
- B) istehsalın strukturu
- C) əmək və vəsait qoyuluşu
- D) satış üsulları
- E) təchizat formaları

658) Sual:ASK-da istehsalın intensiv inkişafı nəyə əsaslanır?

- A) istehsal xərcinin azalmasına
- B) əmək sərfinin aşağı salınmasına
- C) əmək və vəsaitin vahid məqsədə cəmləşməsi
- D) kadr hazırlığına
- E) əmək haqqının artırılmasına

659) Sual:ASK-da ekstensiv inkişaf şəraitində əmək və vəsait sərfi nəyə yönəldilir?

- A) kadr hazırlığına
- B) əhalinin artmasına
- C) əhali yer dəyişmələrə
- D) istehsal sahələrinin genişləndirilməsinə
- E) əmək sərfinin azalmasına

660) Sual:Müasir dövrdə ASK-nın inkişafının başlıca istiqaməti nədən ibarətdir?

- A) torpaqların artırılması
- B) işçilərin çoxaldılması
- C) texniki təmirin gücləndirilməsi
- D) ekstensiv inkişaf
- E) intensiv inkişaf

661) Sual:Müxtəlif təsərrüfatçılıq formalarında yüksək istehsal-iqtisadi nəticələrə nail olmağın ümumi göstəricisi nədir?

- A) xərclərin azaldılması
- B) əmək haqqının artırılması
- C) maya dəyərinin yüksəldilməsi
- D) intensiv inkişaf
- E) rentabellik

662) Sual:Bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar olaraq intensivləşmənin rolu və səmərəliliyində nə baş verir?

- A) heç nə
- B) dəyişilməz qalır
- C) yüksəlir
- D) sadələşir
- E) mürəkkəbləşir

663) Sual:İntensivləşmə nəticəsində əmək məhsuldarlığının səviyyəsində nə baş verir?

- A) sabitləşir
- B) azalır
- C) dəyişilməz qalır
- D) yüksəlir
- E) əmək sərfi azalır

664) Sual:ASK-da torpaq sahəsi, ona yönəldilən əsaslı vəsait, sərf olunan əmək arasındakı qarşılıqlı münasibətlər nəyi xarakterizə edir?

- A) istehsalın strukturunu
- B) istehsalın istiqamətini
- C) istehsalın intensivləşməsini
- D) istehsal xərcini
- E) maya dəyərini

665) Sual:Aqrar islahatlar və sahibkarlığın inkişafı intensivləşmənin göstəricilərində nəyə şərait yaratmışdır?

- A) onların çoxalmasına
- B) onların dəyişməsinə
- C) onların azalmasına
- D) onların sayının artmasına

E) onların sayının sabitləşməsinə

666) Sual:əhalinin sosial vəziyyəti və həyat şəraiti, sosial-mədəni və abadlıq sahəsində işlər inteqrasiyanın hansı mərhələsini təşkil edir?

A) iqtisadi

B) sosial

C) texniki-təşkilati

D) texnoloji

E) təşkilati

667) Sual:ASK-da inteqrasiya prosesi hansı yolla həyata keçirilir?

A) istehsalın genişləndirilməsi

B) sənaye və kənd təsərrüfatının qarşılıqlı əlaqələrinin inkişafı

C) emal sahələrinin genişlənməsi

D) satış kanallarının çoxaldılması

E) tədarükün ləğv edilməsi

668) Sual:ASK-nin səmərəli fəaliyyət göstərməsi üçün ona daxil olan sahələrdə nəyin inkişafı təmin edilməlidir?

A) əhalinin artımı

B) əmək ehtiyatının çoxalması

C) iqtisadi əlaqə və kooperasiya

D) əmək sərfi

E) rentabellik

669) Sual:Regionlarda ASK-nin səmərəli fəaliyyət göstərməsinə təsir göstərən amil əsasən nədir?

A) məhsul istehsalının azalması

B) əmtəəlik məhsulun aşağı düşməsi

C) əmək ehtiyatı və işçi qüvvəsindən düzgün istifadə

D) əmək sərfinin azalması

E) mənfəətin alınmaması

670) Sual:ASK formalaşarkən ərazi-sahə strukturu düzgün qurulmadıqda nəyi həll etmək mümkün deyil?

A) sahələrarası inkişaf problemləri

B) torpaqların qorunmasını

C) əmək mübahisələrini

D) müəssisələrarası ziddiyyətləri

E) əməyin təşkilini

671) Sual:ASK-da son məhsulun artırılması və istehlakçılara çatdırılması prosesini düzgün həyata keçirmək üçün nə edilməlidir?

A) xammal artırılmalıdır

B) əmək haqqı çoxaldılmalıdır

C) mənfəət azaldılmalıdır

D) münasib əlaqələr qurulmalıdır

E) proses dayanmalıdır

672) Sual: Təsərrüfat kompleksində istehsal prosesində nə baş verir?

- A) istehsal prosesi uzanır
- B) sənayeləşmə sürətlənir**
- C) mexanikləşmə zəifləyir
- D) suvarma prosesi artır
- E) gübrələrinin azalır

673) Sual: Təsərrüfat komplekslərdə nədən səmərəli istifadə olunur?

- A) mexanikləşmədən
- B) elektriklişmədən
- C) ehtiyat hissələrdən
- D) əmək və vəsait sərfindən**
- E) əmlakdan

674) Sual: Təsərrüfat komplekslərinin formalaşması üçün ilk dövrlər təsərrüfatlarda nəyin yaranmasına nail olunurdu?

- A) tikinti sahələrinin
- B) təmir müəssisələrinin
- C) ticarət sahəsinin
- D) sosial sahənin
- E) emal sahələrinin**

675) Sual: Təsərrüfat kompleksi necə formalaşmışdır?

- A) təsərrüfatların birləşməsi
- B) təsərrüfatların ayrılması
- C) bir təsərrüfat dairəsində**
- D) çoxlu təsərrüfat dairəsində
- E) təsərrüfatın ləğv edilməsində

676) Sual: ASK-da səmərəliliyin yüksəldilməsi məqsədi ilə aşağıdakılardan hansının səmərəliliyi yüksəldilməlidir?

- A) iqtisadi əlaqələrin**
- B) zərərlik səviyyəsinin
- C) maya dəyərinin
- D) istehsal xərcinin
- E) rentabelliyn

677) Sual: ASK formalaşarkən aşağıdakı amillərdən hansının nəzərə alınması tələb olunur?

- A) iqtisadi səmərə
- B) mənfəət
- C) əlaqələrin sabitliyi**
- D) rentabellik
- E) zərərlik

678) Sual:Mülkiyyət münasibətlərinin dəyişməsi, ictimai-iqtisadi münasibətlərin yeniləşməsi, istehsalın inkişafına təmin edən şəraitə nə kimi təsir etmişdir?

- A) təsiri olmamış
- B) dəyişilmə baş verməmiş
- C) yeni şərait formalaşmış
- D) məhsul artmış
- E) gəlirlər çoxalmışdır

679) Sual:Regionlarda ASK-nın səmərəli fəaliyyət göstərməsi üçün nə edilməlidir?

- A) torpaqların artırılması
- B) maliyyə imkanları və əlaqələr düzgün qurulmalı**
- C) suvarma genişləndirilməli
- D) əmək haqqı artırılmalı
- E) mexanikləşdirmə yüksəldilməlidir

680) Sual:ASK-da son məhsul istehsalının artırılması və keyfiyyətinin yüksəldilməsi üçün nə edilməlidir?

- A) torpaq genişləndirilməlidir
- B) xərc azaldılmalıdır
- C) səmərəli fəaliyyət qurulmalıdır
- D) sahə azaldılmalıdır
- E) mənfəət artırılmalıdır

681) Sual:Aqrar-sənaye inteqrasiyasının inkişafı nəticəsində emal sənayesinin kənd təsərrüfatına təsirində nə baş verir?

- A) təsir azalır
- B) təsir olmur
- C) təsir güclənir
- D) təsir zəifləyir
- E) təsire ehtiyac qalmır

682) Sual:ASK-da son məhsul istehsalında iştirak edən sahələrin fəaliyyətinin genişlənməsi sahələrarası əlaqələrə necə təsir göstərir?

- A) onların sayı məhdudlaşır
- B) onların sayı daima artır**
- C) onların sayı sabit qalır
- D) onların sayı azalır
- E) əlaqələrə ehtiyac olmur

683) Sual:Hər hansı məhsulun son məhsula çevrilməsi ilə əlaqədar olaraq ictimai əmək bölgüsündə nə baş verir?

- A) əmək bölgüsü dəyişmir
- B) əmək bölgüsü sadələşir
- C) əmək bölgüsü mürəkkəbləşir
- D) əmək bölgüsü dərinləşir**

E) əmək bölgüsü ləğv olunur

684) Sual:Xəstəlik və zərərvericilər geniş yayıldıqda mübarizə necə aparılmalıdır?

A) əl ilə

B) təyarə ilə

C) maşın mexanizmlə

D) göstərişə əsasən

E) tövsiyəyə uyğun

685) Sual:Bitkiçilikdə xəstəlik və zərərvericilərlə mübarizə hansı üsullarla aparılır?

A) heç bir üsulla

B) necə bacarırlar, helə də aparırlar

C) mübarizə mütəxəssislər tərəfindən aparılır

D) əl ilə, maşınlarla, təyyarələrlə

E) əmrə əsasən

686) Sual:Məhsulların müxtəlif şəraitdə istehsalı onların xəstəlik və zərərvericilərə tutulmasına necə təsir edir?

A) müxtəlif formada tutulur

B) eyni səviyyədə tutulur

C) xəstəliyə tutulmur

D) zərərvericilərə tutulmur

E) dəmyədə xəstəlik olmur

687) Sual:Aqrokimyəvi xidmət itkilərin qarşısının alınmasında nə kimi əhəmiyyətə malikdir?

A) əlaqəsi yoxdur

B) çox az təsir edir

C) nisbi əlaqəyə malikdir

D) həlledici rolu vardır

E) müxtəlif göstəricilərdir

688) Sual:Torpaq-iqlim şəraitindən asılı olaraq torpaqlara verilən gübrələrin təsiri arasında fərq olurmu?

A) fərq olmur

B) fərq olmamalıdır

C) kəskin fərq olur

D) nisbi eynilik olur

E) heç nə olmur

689) Sual:Məhsuldarlığın artması nəticəsində məhsul vahidi hesabına əmək və vəsait sərfində nə baş verir?

A) onlar yüksəlir

B) nisbi vəziyyət dəyişmir

C) onlar kəskin olaraq çoxalır

D) onlar xeyli azalır

E) heç nə olmur

690) Sual:Torpaqlara gübrələr nəyə əsasən verilməlidir?

- A) məhsula görə
- B) məhsuldarlıq əsasında
- C) mexanikləşmə ilə
- D) aqrotexniki norma ilə**
- E) necə gəldi

691) Sual:Məhsul istehsalının artırılması üçün xəstəlik və zərərvericilərlə mübarizə, gübrələnmə və s. nəyi təşkil edir?

- A) intensivləşməni
- B) ekstensiv inkişafı
- C) yardımçı işləri
- D) mexanikləşməni
- E) aqrokomyəvi xidməti**

692) Sual:ASK sistemində xammal, son məhsul istehsal resursları əsasən hansı nəqliyyat növü ilə daşınır?

- A) yalnız avtomobil
- B) ən çox qatarla
- C) ən çox qoşqularla
- D) avtomobil və traktor qoşquları ilə**
- E) dəmiryolu nəqliyyatı ilə

693) Sual:Azərbaycan Respublikasının ASK-də kənd təsərrüfatı xammalının, istehsal resurslarının daşınması xidməti harada baş verir?

- A) yalnız ölkə daxilində
- B) yalnız xarici ölkələrdə
- C) yalnız beynəlxalq marşrutlarda
- D) bunların hamısında**
- E) ölkəmizdə yükdaşıma xidməti yoxdur

694) Sual:ASK-da aqrokimyəvi xidmətin iqtisadi səmərəliliyi müəyyən edilərkən nəyin aqrokimyəvi xidmət xərcinə nisbətindən istifadə olunur?

- A) istehsal olunan məhsulun
- B) istehsal xərcinin
- C) maya dəyərinin
- D) alınan əlavə mənfəətin**
- E) əmək şərtinin

695) Sual:Bitkilərin xəstəlik və zərərvericilərdən qorunmasında və bu yolla istehsalın artırılmasında nəyin əhəmiyyəti böyükdür?

- A) torpağın şumlanması
- B) əkinlərin suvarılmasının
- C) əməyin təşkilinin

- D) istehsalın stimullaşdırılmasının
- E) aqrokimyəvi xidmətin düzgün təşkilinin

696) Sual:ASK-da iqtisadi münbitliyə qiymət verilmənin hansı göstərici əsas götürülür?

- A) zərərlik münbitliyi
- B) gəlirlik səviyyəsi
- C) orta səviyyə
- D) mütləq və nisbi münbitlik
- E) mənfi münbitlik

697) Sual:Torpağın iqtisadi münbitliyi nədir?

- A) təbii və süni münbitliyin əlaqəsi
- B) məhsulun artması
- C) əmtəlik məhsul istehsalı
- D) pul gəlirinin çoxalması
- E) zərərliyin yüksəlməsi

698) Sual:ASK-da əkin dövriyyəsi sistemi nədir?

- A) əkin sahəsinin seçilməsi
- B) bitkilərin yerləşdirilməsi
- C) məhsuldar bitkilərin seçilməsi
- D) mexanikləşmənin aparılması
- E) suvarmanın aparılması

699) Sual:ASK müəssisələrinə aqrokimyəvi xidmət işləri kim tərəfindən göstərilir?

- A) kənd təsərrüfatı nazirliyi
- B) bələdiyyələr
- C) yerli icra orqanları
- D) elmi institutlar
- E) xüsusi xidmət təşkilatları

700) Sual:Xammal istehsalının artırılmasında, keyfiyyətin yüksəldilməsində və itkilərin qarşısının alınmasında aşağıdakılardan hansının əhəmiyyəti daha böyükdür?

- A) əməyin təşkili
- B) istehsalın genişləndirilməsi
- C) istehsal xidmətlərinin
- D) nəqliyyat xidmətlərinin
- E) tikinti xidmətlərinin